

2218_Az_Ayani_Yekun imtahan testinin sualları

Fənn : 2218 XÖM və BMM

1 Avrobazar nədir:

- ABŞ dollarının qiymətli kağızlarla mübadiləsi əməliyyatları aparılan bazar
- kredit və borc əməliyyatlarının həyata keçirildiyi, habelə valyuta ehtiyatı olan ölkələrin bankları tərəfindən valyuta əməliyyatlarının həyata keçirildiyi bazar
- tələb və təklif əsasında formallaşan iki valyuta arasındaki nisbətin müəyyən edildiyi bazar
- milli valyuta ilə mal və xidmətlərin mübadiləsi zamanı istehsalçı və istehlakçıların görüşdüyü bazar
- Avropa valyuta əvəzinə mal və xidmətlərin alqı-satqısı həyata keçirildiyi bazar

2 Valyuta dempinqi :

- valyuta məzənnəsi fərqləri səbəbindən yerli və dünya qiymətləri arasındaki fərq
- şirkətin mənfəeti hesabına valyuta kursu arasındaki fərq
- daxili dövriyyə ilə əlaqədar yerli və dünya qiymətləri arasındaki fərq
- xarici valyuta fərqləri səbəbindən bank kreditlərinin örtülməsi
- milli valyutanın xarici valyuta satışı hesabına örtülməsi kursu

3 Vergi bazası–

- gəlir mənbəyini yəni onun yarandığı yeri göstərən mənbədir.
- vergi ödəyicilərinin ayrı ayrı kateqoriyalara vergini, rüsumu ödəməmək və ya az ödəmək ilə bağlı qanunvericiliyə təqdim olunan imkandır
- vergi bazasının vahid ölçüsünə düşün vergi məbləğinin ölçüsüdür
- vergi sferasında səlahiyyətli dövlət orqanı tərəfindən müəyyənləşdirilmiş ümumi davranış qaydasıdır
- üzərinə qoymuş obyektin dəyər, fiziki və ya başqa bir xarakteristikasıdır. Vergi bazası və onun müəyyənləşdirmə qaydası hər bir vergi və rüsuma uyğun olaraq təyin edilir

4 ABŞ-in bütçə sistemi:

- federal
- unitar
- kapitalist
- planlaşdırılmış
- feodal

5 Globallaşma nədir?

- Dünya ölkələri arasında siyasi və iqtisadi birliyin yaranması
- Dövlətlər arasında iqtisadi birləşmə yaranması
- Ölkələr arasında integrasiya yaranması
- Vahid dünya puluna görülməsi
- Vahid dünya puluna keçilməsi

6 Büdcə dövrü ...

- Altı ay;
- 9 ay;
- İlin $\frac{1}{4}$ hissəsi.
- Maliyyə ili;
- 4 ay

7 Büdcə ...

- Hakimiyət orqanının mərkəzləşdirilmiş pul fondu;
- Təsərrüfatçılıq prosesinə dövlətin maliyyə metodları ilə təsir vasitəsidir
- Milli gəlir metodu;
- Dövlət maliyyəsinin elementi. Korporativ maliyyənin elementləri

8 Büdcə gəlirləri bölünür ...

- Xüsusi və ümumi
- Funksional, iqtisadi və institusional.
- Vergi və qeyri-vergi;
- Büdcə və büdcədənəkənar;
- Əməliyyat və kapital;

9 Dövlət maliyyə resurslarının bölüşdürülməsi qaydası tətbiq olunur:

- Dövlət mülkiyyətində olan unitar müəssisələr gəlir;
- Vergilər;
- Dövlət kreditlər.
- Gömrük rüsumları
- Mənfiət və qiymətli kağızların buraxılması ilə gəlir;

10 Gizli bülletenlərinin minimum sayda mövcudluğu və kütləvi informasiya vasitələrində bütçə məcburi dərc ehtiyac bütçə sisteminin prinsiplərinə daxil deyil:

- İctimai;
- Birlik;
- Şəffaflıq;
- Aşkarlıq
- Bütçə xərclərinin tam əksi.

11 Dövlət maliyyə tənzimlənməsi obyektlərinə tətbiq edilmir:

- İqtisadiyyatın ərazi nisbəti;
- İqtisadiyyatın sahə strukturu;
- Biznes üçün hökumət dəstək;
- Cəmiyyətdə sosial proseslər;
- Cəmiyyətdə siyasi proseslər

12 Kommersiya fəaliyyəti üzrə maliyyənin təşkili prinsiplərinə aid deyil:

- Heç biri
- Maliyyə resursları mənbələrinin optimallaşdırılması;
- Investisiya cəlbediciliyinin yaradılması;
- İstehsalat və müəssisə mənfəət maximization;
- Qeyri-əməliyyat gəliri minimuma endirilməsi.

13 Bütçə planlaşdırılması prosedurlardan ibarətdir:

- İcazə xərcləri.
- İcazə verilməsinə nəzarət
- Gəlir və müxtəlif səviyyəli bütçələr arasında xərclərin paylanması;
- Böyüklüyü və bütçə kəsiri əhatə mənbələrinin yaradılması;
- Bütçəyə baxılması və bütçəsinin təsdiqi;

14 Böyük Britaniyada ümumdövlət vergiləri aşağıdakılardan hansılardır? 1. miras vergisi; 2. satış vergisi; 3. dolayı vergilər (əlavə dəyər vergisi, aksizlər və rüsumlar, gerb yiğimləri); 4. kapitalın artımına vergi.

- 1, 3, 4
- 1, 2, 4

- 2, 3, 4
- 1, 2, 3

15 Böyük Britaniyada yerli vergilər hansı vergilərdən ibarətdir?

- dolayı vergilərdən
- sosial vergilərdən
- əmlak vergilərindən
- gəlir vergilərindən

16 Böyük Britaniyada fərdi gəlir vergisikimlərdən tutulur?

- yalnız qeyri-rezident fiziki şəxslərdən
- yalnız rezident fiziki şəxslərdən
- gəlir əldə edən bütün əhalidən
- əcnəbilərdən

17 Böyük Britaniyada fiziki şəxslərdən gəlir vergisi hansı qaydada tutulur?

- gəlirin mənbəyindən asılı olaraq şedullar üzrə
- məcmu gəlirdən
- gəlirin mənbəyindən asılı olmayaraq şedullar üzrə
- məcmu gəlirdən deyil, gəlirin mənbəyindən asılı olmayaraq şedullar üzrə

18 Böyük Britaniyada fiziki şəxslərin aşağıdakı hansı gəlirləri gəlir vergisinə cəlb olunmur? 1. tələbələrə verilən təqaüd və müavinətlər; 2. işsizlik müavinəti; 3. depozitlər üzrə verilən faizlər; 4. xəstəlik və analıq müavinətləri.

- 1, 3, 4
- 2, 3, 4
- 1, 2, 3
- 1, 2, 4

19 Böyük Britaniyada korporativ vergi hansı qaydada tutulur?

- şirkətin gəlirlərindən yol verilən xərclər çıxıldığdan sonra
- ödəmə mənbəyində
- şirkətin gəlirlərindən yol verilən və verilməyə bütün xərclər çıxıldığdan sonra
- şirkətin gəlirlərindən yol verilən xərclər çıxılmadan

20 Böyük Britaniyada kapital artımı vergisi hansı hallarda tutulur?

- mənfiət gətirən müəyyən növlü kapital aktivlərinin istismarı zamanı
- mənfiət gətirən müəyyən növlü kapital aktivlərinin alınması zamanı
- mənfiət gətirməyən müəyyən növlü kapital aktivlərinin təqdim edilməsi zamanı
- mənfiət gətirən müəyyən növlü kapital aktivlərinin təqdim edilməsi zamanı

21 Böyük Britaniyada şirkətlər kapital artımı vergisini hansı dərəcələrlə ödəyirlər?

- korporativ verginin mövcud orta dərəcəsi üzrə
- korporativ verginin əsas dərəcəsi üzrə
- korporativ verginin mövcud ən yüksək dərəcəsi üzrə
- korporativ verginin mövcud ən aşağı dərəcəsi üzrə

22 Böyük Britaniyada ƏDV nədən tutulur?

- bütün satışlardan
- ticarət dövriyyəsinin əsas hissəsindən
- yeni yaradılan dəyərdən
- ümumi dövriyyədən

23 Böyük Britaniyada ƏDV-nin dərəcəsi neçə faiz təşkil edir?

- .28
- .175
- .15
- .2

24 Böyük Britaniyada hansı xidmət növləri ümumiyyətlə, əlavə dəyər vergisinə cəlb olunmur? 1. reklam xidmətləri; 2. yeyinti məhsullarının əsas növlərinin satışı (hazır yeməklərin sıfarişçilərə çatdırılması (satılması) istisna olmaqla); 3. kitabların satışı; 4. uşaq geyimlərinin satışı.

- 1, 2, 4
- 2, 3, 4
- 1, 3, 4
- 1, 2, 3

25 Böyük Britaniyada aşağıdakı hansı mallar aksizli mallar hesab edilir? 1. alkoqollu içkilər və tütün məmulatları; 2. yanacaq; 3. nəqliyyat vasitələri; 4. zinət əşyaları.

- 1, 3, 4
- 1, 2, 3
- 2, 3, 4
- 1, 2, 4

26 Böyük Britaniyada yerli bütçələrin gəlirlərinin vergi daxil olmalarının əsas mənbəyini hansı vergi təşkil edir?

- yol vergisi
- əmlak vergisi
- aksizlər
- əlavə dəyər vergisi

27 Böyük Britaniyanın maliyyə sisteminə aşağıdakılardan hansılar daxildir?

- Bələdiyyə müəssisələrinin maliyyəsi, xüsusi fondlar
- Sığorta, dövlət krediti, müştərək müəssisələrin maliyyəsi.
- Büdcə sistemi, dövlət müəssisələrinin maliyyəsi, büdcədən kənar xüsusi fondlar.
- Büdcə sistemi, siğorta, dövlət krediti.
- Büdcədən kənar fondlar, özəl müəssisələrin maliyyəsi, dövlət krediti

28 Böyük Britaniyanın bütçə sistemi hansı həlqələrdən təşkil olunmuşdur?

- federal bütçə və torpaqların bütçəsi
- dövlət bütçəsi, bələdiyyə bütçələri.
- federal bütçə, regional bütçələr, yerli bütçələr
- dövlət bütçəsi, ştatların bütçəsi və yerli bütçələr

29 Hazırda Böyük Britaniyada fəaliyyət göstərən sosial xarakterli əsas fondlar hansıdır?

- Əlliñerin Sosial Müdafiəsi Fondu, Dövlət Sosial Müdafiə Fondu, Məşğulluq Fondu.
- Ehtiyacı Olanlara Yardım Fondu, Dövlət Məmurlarının Sığorta Fondu;
- Milli Sığorta Fondu, Dövlət Müəssisələrinin Təqaüd Fondu;
- Təzminat fondu, Avropa bərpə olunma programı fondu, Təqaüd fondu.
- İşsizlik Üzrə Sığorta Fondu, Fəhlə və Qulluqçuların Təqaüd Sığorta Fondu, Xəstəlik və bədbəxt hadisələrdən sığorta fondu;

30 Böyük Britaniyada iş qabiliyyətinin müvəqqəti itirilməsi, işsizlik, bədbəxt hadisə və sairə üzrə sığorta təminatını həyata keçirən orqanlar hansıdır?

- Əlliñerin sosial müdafiəsi fondu, Ehtiyacı Olanlara Yardım Fondu.

- Bərabərləşdirmə valyuta fondu, Elmi tədqiqatların inkişafı üzrə milli korporasiya fondu;
- Milli Sığorta fondu, Dövlət müəssisələrinin təqaüd fondları;
- Təzminat fondu, Avropa bərpəolunma programı fondu, Təqaüd fondu.
- Pensiya Fondu, Məşğulluq fondu;

31 Böyük Britaniyada Milli Sığorta Fondunun vəsaitlərinin əsas hissəsi hansı məqsədlərə yönəldilir?

- Əlliyyə görə müavinətlərə.
- İşsizliyə görə müavinətlərə;
- Qocalığa görə taqaüdlərə;
- Xəstəliyə görə müavinətlərə.
- Aztəminatlı əhaliyə müavinətlərə;

32 Böyük Britaniyada büdcədənkənar fondlarının yaradılmasında əsas məqsad nədən ibarətdir?

- ölkədə sahibkarlığın inkişafını stimullaşdırmaqdan.
- yerli (bələdiyyə) büdcələrinin xərclərini maliyyələşdirmək;
- bu fondlar vasitəsilə mümkün qədər çox vəsait cəlb etmək və onları sosial-iqtisadi məsələlərin həllinə yönəltmək ;
- dövlət borclarının azaldılmasına kömək etmək.
- büdcə kəsirinin aradan qaldırılmasından ibarətdir;

33 Böyük Yeddilər Qrupu hansı ölkələr tərəfindən yaradılıb:

- AFR, Fransa, Yaponiya, Rusiya
- İngiltərə, ABŞ, AFR, Danimarka
- İngiltərə, ABŞ, AFR, Fransa, Yaponiya
- AFR, Fransa, Yaponiya, Rusiya, İtaliya
- İngiltərə, ABŞ, AFR, Rusiya

34 BYİB neçənci ildə yaradılıb?

- 1934
- 1944
- 1945
- 1948
- 1946

35 BYİB-nin filiallarına aşağıdakılardan hansı daxildir?

- Beynəlxalq İnkişaf Assosiasiyyası, Beynəlxalq Maliyyə Korporasiyası, Çoxtərəfli
- Beynəlxalq İnkişaf Assosiasiyyası, Əlavə kreditləşdirmə fondu
- Beynəlxalq İnkişaf Assosiasiyyası, Beynəlxalq Maliyyə Korporasiyası, Çoxtərəfli Zəmanət agentliyi
- Beynəlxalq İnkişaf Assosiasiyyası, Əlavə kreditləşdirmə fondu, Beynəlxalq Maliyyə Korporasiyası, Çoxtərəfli Zəmanət agentliyi
- Beynəlxalq Maliyyə Korporasiyası, Çoxtərəfli Zəmanət agentliyi, Vitteveyn fondu

36 Xarici ölkələrə ödəmələrin və xaricdən daxil olmaların nisbətini əks etdirən balans necə adlanır?

- Pul vəsailəri balansı
- A) Ticarət balansı
- Tədiyyə balansı
- Mühasibat balansı
- Xidmət balansı

37 Tədiyyə balansı necə bölmədən ibarətdir?

- 7
- 3
- 2
- 8
- 5

38 Transmilli şirkətlərin mühüm xarakterik xüsusiyyətlərinə aşağıdakılardan hansı daxildir?

- Fiskal siyasetin həyata keçirilməsi
- Dövlət müəssisələri olması
- Vergi güzəştlərini əldə etməsidir
- Vasitəçi kimi iştirak etməsi
- Səhmdar cəmiyyət olması

39 ABŞ-ın bütçə sisteminə aşağıdakılardan hansı daxil deyil?

- 12 mindən artıq inzibati təsərrüfat sahibkarlıq bölmələrinin bütçələri
- Federal bütçə
- Prefekturaların bütçələri
- 12 mindən artıq yerli bölmələrin bütçələri
- Federasiya üzvü olan ştatların bütçəsi

40 ABŞ-da federal büdcə prosesi neçə mərhələdən ibarətdir?

- 7
- 2
- 4
- 8
- 5

41 ABŞ-da Büdcə prosesinin birinci mərhələsi aşağıdakılardan hansıdır?

- 15 sentyabra qədər koqres büdcənin qətnaməsini tam qəbul etməlidir
- Yanvar ayının yarısına hökumət büdcənin layihəsini göndərməlidir
- 10 noyabra qədər hökumət konqresə növbəti ilin büdcəsini təqdim etməlidir
- 10 dekabra qədər hökumət konqresə növbəti ilin büdcəsini təqdim etməlidir
- Büdcə haqqında ilk qətnamə qəbul olunmalıdır

42 ABŞ-da federal büdcənin gəlirləri içərisində əsas yeri hansı gəlir tutur?

- Aksiz vergisi
- Əmlak vergisi
- Birbaşa vergilər
- ƏDV
- Dolayı vergilər

43 ABŞ-da ştatların gəlirləri içərisində əsas yeri hansı vergi tutur?

- Mənfəət vergisi
- Birbaşa vergilər
- Dolayı vergilər
- Sadələşdirilmiş vergi
- Əmlak vergisi

44 Böyük Britaniyada büdcə xərclərində hansı xərclərin xüsusi çəkisi daha yüksəkdir?

- Sair xərclər.
- Müdafiə xərcləri,
- İqtisadi təyinatlı xərclər,
- Sosial xərclər,

İdarəetmə xərcləri.

45 Böyük Britaniyada büdcənin kassa xidmətini (icrasını) hansı qurum həyata keçirir?

- İqtisadiyyat Nazirliyi.
- Maliyyə Nazirliyi
- İngiltərə Bankı
- Büdcə Departamenti.
- Xəzinədarlıq.

46 Böyük Britaniyada gəlir vergisinin dərəcələri necə müəyyən olunmuşdur?

- 14,20,50%
- 14, 35%
- 10,22, 40%
- 22,40%.
- 10,15,35%

47 Yaponianın dövlət maliyyə sisteminə aşağıdakılardan hansılar daxildir

- Büdcə sistemi, sıgorta, dövlət krediti, müstərək müəssisələrin maliyyəsi.
- Dövlət büdcəsi, büdcədənkənar fondlar, özəl müəssisələrin maliyyəsi, dövlət krediti
- Büdcə sistemi, dövlət müəssisələrinin maliyyəsi, xüsusi fondlar, poçt-əmanət kassaları
- Dövlət krediti, müəssisələrin maliyyəsi, büdcədənkənar fondlar.
- Bələdiyyə müəssisələrinin maliyyəsi, xüsusi fondlar, sıgorta fondları

48 Yaponianın büdcə sistemi hansı həlqələrdən təşkil olunmuşdur?

- federal büdcə, regional büdcələr, yerli büdcələr
- dövlət büdcəsi, prefekturaların büdcəsi və yerli büdcələr
- mərkəzi büdcə, bələdiyyə büdcələri.
- torpaqların büdcəsi və icma büdcələri
- federal büdcə və torpaqların büdcəsi

49 Yaponiyada budcə prosesi hansı mərhələlərdən ibarətdir?

- Büdcə layihəsinin tərtibi, onun təsdiqi, büdcənin icrası və onun icrasına dair hesabatın tərtibi
- A) Büdcə layihəsinin tərtibi, onun gəlir və xərc istiqamətlərinin müəyyənləşdirilməsi,

- Büdcə layihəsinin tərtibi, parlamentin bütçəyə baxması və təsdiqi, bütçənin icrası və onun icrasına dair hesabatın tərtibi
- Büdcə layihəsinin tərtibi, onun parlamentdə təsdiqi və mətbuatda dərci.
- Büdcə layihəsinin tərtibi, onun müzakirəsi, bütçənin icrası və onun icrasına dair hesabatın tərtibi

50 Yaponiyada bütçənin icrasına nəzarət hansı quruma həvalə olunub?

- Parlamentə
- Maliyyə Nazirliyinə
- Təftiş Palatasına.
- İqtisadiyyat Nazirliyinə.
- Nazirlər kabinetinə

51 Yaponiyada dövlət bütçənin təşkilində hansı vergilərin xüsusi çəkisi daha böyükdür?

- gəlir vergisi, yol vergisi, mərc və lotereya vergiləri.
- Aksiz vergiləri, mədən vergisi, torpaq vergisi;
- gəlir vergisi, mənfəət vergisi, əmlak vergisi;
- Satışdan vergi, mədən vergisi, əmlak vergisi.
- miras və ya vərəslilik vergisi, torpaq vergisi, mərc və loterya vergiləri;

52 Yaponianın müasir vergi sisteminin özəllikləri hansılardır? 1. ikisəviyyəli vergi sisteminin mövcudluğu; 2. dolayı vergilərin üstünlük təşkil etməsi, 3. vergiqoymaın sosial yönümlülüyü, 4. mənfəətə vergiqoymaın aşağı səviyyəsi. 5. yerli səviyyədə, mərkəzi hökumətin bütçəsinə daxil olanlara bənzər, vergilərin tutulması

- 1,2,4;
- 1,2,3;
- 1,3,5.
- 2,3,4,5.
- 1,3,4,5;

53 Yaponiyada son illərdə mövcud bütçə kəsirinin azaldılması üçün hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur?

- Pul emissiyası, daxili və xarici borclanma
- Dövlət qurumlarının ləğvi və ya birləşdirilməsi, təhsil və səhiyyə xərclərinin azaldılması.
- istiqrazların buraxılışı və dövlət sektorunun özəlləşdirilməsi
- İstehsal və satış həcmiin artırılması, hərbi xərclərin azaldılması.
- Dövlətxərclərinin və vergi dərəcələrinin artırılması

54 Almaniya Federativ Respublikasında iş qabiliyyətinin müvəqqəti itirilməsi, işsizlik, bədbəxt hadisə və sairə üzrə siğorta təminatını həyata keçirən orqanlar hansıdır?

- Əlillərin sosial müdafiəsi fondu, Ehtiyacı Olanlara Yardım Fondu.
- Alman Birliyi Fondu, Müharibə yükünü bərabərləşdirmək fondu ;
- İşsizlik üzrə siğorta fondu, Xəstəlik və bədbəxt hadisələrdən siğorta fondu;
- Avropa bərpaolunma programı fondu, Alman birliyi fondu, Təzminat fondu.
- Pensiya Fondu, Məşğulluq fondu;

55 Almaniyada Fəhlə və Qulluqçuların Təqaüd Siğortası Fondunun əsas gəlir mənbələrindən olan sosial siğorta haqları hesablanmış əməyin ödənişi fondundan hansı dərəcə ilə tutulur?

- 18 %.
- 22 %;
- 19,4%;
- 15,6%.
- 25,5%;

56 Almaniyada dövlət büdcəsinin gəlir və xərclərinin həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarətin həyata keçirilməsi hansı dövlət nəzarəti orqanının səlahiyyətlərinə aiddir?

- Nazirlər Kabineti.
- Dövlət Xəzinədarlığı Agentliyi
- Federal Hesablama Palatası
- İqtisadiyyat Nazirliyi.
- Maliyyə Nazirliyi

57 Almaniyada məcburi sosial siğorta haqlarının tutulma obyekti nədir?

- divident və faiz gəlirləri.
- qeyri-sahibkarlıq fəaliyyətilə bağlı gəlirlər;
- muzdlu əməklə və sahibkarlıq fəaliyyətilə bağlı olan gəlirlər;
- işə götürən tərəfindən verilən maddi yardım;

58 Almaniyada federal büdcənin təşkilində hansı vergilərin xüsusi çəkisi daha böyükdür?

- gəlir vergisi, yol vergisi, mərc və lotereya vergiləri.
- Aksiz vergiləri, mədən vergisi, torpaq vergisi;

- gəlir vergisi, korporasiyaların mənfəət vergisi, əlavə dəyər vergisi;
- Satışdan vergi, mədən vergisi, əmlak vergisi.
- miras və ya vərəslik vergisi, torpaq vergisi, mərc və loterya vergiləri;

59 Almaniyada büdcədənkənar fond kimi fəaliyyət göstərən Alman Birliyi Fondu hansı məqsədlərlə yaradılmışdır?

- Ayrı-ayrı layihələrin maliyyələşdirilməsi üçün yaradılmışdır.
- Almaniyanın iqtisadi inkişafına təkan vermək üçün yaradılmışdır;
- Şərqi torpaqlarına yardım məqsidi ilə yaradılmışdır;
- “Marshall Planı”-na əsasən özəl sektorun maliyyələşdirilməsi üçün yaradılmışdır.
- II dünya müharibəsindən zərərçəkən əhaliyə yardım göstərmək məqsədilə yaradılmışdır;

60 Almaniyada federal bütçə xərclərində hansı xərclərin xüsusi çəkisi daha yüksəkdir?

- İdarəetmə xərcləri.
- Müdafiə xərcləri,
- Sosial xərclər,
- Səhiyyə xərcləri.
- İqtisadi təyinatlı xərclər,

61 Ingiltərənin maliyyə sisteminə aşağıdakılardan hansı daxil deyil?

- Yerli hakimiyət orqanlarının maliyyəsi
- Dövlət bütçəsi
- Federal bütçə
- Dövlət müəssisələrinin maliyyəsi
- Büdcədənkənar xüsusi fondlar

62 İngiltərədə bütçə layihəsi hansı orqan tərəfindən hazırlanır?

- Federal bank və Xəzinədarlıq
- İnzibati bütçə idarəsi
- Maliyyə Nazirliyi və Xəzinədarlıq
- Ümumi şura
- Milli bank və Xəzinədarlıq

63 İngiltərədə bütçə layihəsini hansı orqan təsdiq edir?

- Ümumi şura
- İnzibati bütçə idarəsi
- Parlamentin xüsusu komissiyası
- Maliyyə Nazirliyi və Xəzinədarlıq
- Milli bank və Xəzinədarlıq

64 Böyük Britaniyanın vergi sistemi neçə səviyyəlidir və hansı vergilərdən ibarətdir?

- ikisəviyyəli olmaqla dövlət və muxtar vergilərdən ibarətdir
- ikisəviyyəli olmaqla ümumdövlət və yerli vergilərdən ibarətdir
- ikisəviyyəli olmaqla kanton vergilərindən və yerli vergilərdən ibarətdir
- ikisəviyyəli olmaqla ümumdövlət və federal vergilərdən ibarətdir

65 Beynəlxalq maliyyə sisteminin formalasdırılması prosesinin asimmetrik xarakteri aşağıdakılardan hansı ilə bağlıdır:

- arzuolunmaz beynəlxalq maliyyə sisteminin öz sırasını genişləndirməsi ilə
- beynəlxalq maliyyə sisteminin nizamnaməsindəki müddəaların ayrı-ayrı dövlətlərdə razılığının olmaması
- öz maliyyə sisteminin müxtəlif arzuolunmayan iqtisadi fəaliyyətindən siğortalanması
- beynəlxalq maliyyə sisteminə üzvlüyə görə yüksək ödənişlər
- ayrı-ayrı dövlətlərin iqtisadiyyatının və maliyyə siyasətinin inkişaf səviyyəsi, milli maliyyə sistemlərinin yetkinləşməsi ilə

66 Maliyyə sistemi ölkələr üzrə necə təsnifləşdirilir:

- kapitalist ölkələrin maliyyə sistemi
- kasib ölkələrin maliyyə sistemi
- inkişaf etmiş ölkələrin, inkişaf etməkdə olan ölkələrin və keçid iqtisadiyyatlı ölkələrin maliyyə sistemi
- varlı ölkələrin maliyyə sistemi
- Afrika, Avropa, Amerika və digər qitalərin maliyyə sistemi

67 Milli maliyyə sisteminin funksional struktur göstəriciləri neçə sistemə bölünür:

- 3 sistemə
- 4 sistemə
- 2 sistemə
- 6 sistemə
- 5 sistemə

68 Milli maliyyə sisteminin funksional struktur göstəriciləri hansı yerlərə bölünür:

- bütçə və sigorta
- bank və qeyri-bank
- bütçə və kommersiya
- qeyri-bank və sigorta
- bank və sigorta

69 Maliyyə sistemi:

- ziyanla işləyən müəssisələrə əsaslı kömək göstərilməsi sistemi
- istehsal və tədavül sferası məcmusudur
- maliyyə münasibətlərinin xüsusi və qarşılıqlı əlaqəli sfera və həlqələrinin məcmusudur
- xarici sektora integrasiya olunan maliyyə sistemidir
- pul və valyuta sistemidir

70 Maliyyə münasibətlərinin əsas sferaları aşağıdakılardan hansılardır:

- mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş
- mərkəzləşdirilmiş və dolayı
- birbaşa və dolayı
- məntiqi və qeyri-məntiqi
- qeyri-mərkəzləşdirilmiş və kommersiya

71 Xarici ölkələrin maliyyə sistemi aşağıdakılardan hansından ibarətdir:

- dövlət bütçəsi, bütçədənkənar fondlar, yerli maliyyə və dövlət müəssisələrinin maliyyəsi
- bütçə, bütçədənkənar fondlar və vergi sistemi
- bank, vergi, pul və bütçə sistemi
- bütçədənkənar fondlar, sigorta fondları, vergi sistemi
- kommersiya müəssisələrinin maliyyəsi, sigorta, bütçədənkənar fondlar

72 Xarici ölkələrin dövlət bütçəsinin əsas mənbələri:

- vergilər
- gömrük rüsumları
- transfert ödənişləri
- təqaüdlər
- kreditlər

73 Xarici ölkələrin xüsusi büdcədənökənar fondlarının strukturu:

- sosial sığorta fondu, ehtiyat fondu, istehlak fondu
- pensiya fondu, istehlak və yiğim fondu
- sosial sığorta fondu, amortizasiya fondu və digər məqsədli fondlar
- nizamnamə fondu, ehtiyat fondu, istehlak fondu
- ehtiyat fondu, məqsədli fondlar, pensiya fondu

74 Dövlətin büdcə sistemi:

- bütün səviyyəli büdcələrin məcmusu
- cari və kapital məsrəflərinin integrasiyası
- maliyyə münasibəti həlqələrinin məcmusu
- gəlir və xərclərin məcmusu
- vergi və təsərrüfat ödənişlərin məcmusu

75 Büdcə quruluşu:

- büdcə sisteminin qurulması və təşkil edilməsi prinsipləridir
- yeni bedcələrin təsdiqidir
- müəssisə büdcələrinin yaxşılaşdırma işləridir
- cəmiyyətdə sərbəst fəaliyyət göstərən bir insanın rəyidir
- büdcə xərclərinin maliyyələşdirilməsi üçün yeni mənbələrin tapılmasıdır

76 Beynəlxalq maliyyə sistemi:

- maliyyə resurslarının sərhədlərarası hərəkəti, habelə bu resursları qoyan və onu geri alan subyektlər sferası
- milli maliyyə sisteminin xarici sektorlara integrasiyası
- beynəlxalq maliyyə münasibətlərinin metod və formalarının məcmusu
- inkişafda olan ölkələrə kömək göstərilməsi sistemi
- milli iqtisadiyyatın ayrı-ayrı elementlərinin məcmusu

77 Maliyyə resurslarının sərhədlərarası hərəkəti sistemini göstərin:

- daxili hesablaşmalar
- regional hesablaşmalar
- akkreditiv
- bank

- beynəlxalq hesablaşmalar

78 Beynəlxalq hesablaşmalar sistemi:

- bu hesablaşmaların həyata keçirilməsinin metod və alətlərinin məcmusu
- inkişaf etmiş ölkələrin bank hesablaşmaları
- inkişaf etmiş ölkələrin qarşılıqlı maliyyə münasibətləri
- səhmdar cəmiyyəti xidmətləri
- bank sistemi xidmətləri

79 SWIFT – qapalı səhmdar cəmiyyətinə üzv olan ölkələrin sayı:

- 208
- 150
- 260
- 240
- 300

80 Beynəlxalq maliyyə sisteminin nəticəsidir:

- milli maliyyə sisteminin xarici sektora integrasiyasının
- maliyyə-iqtisadi münasibətlərinin qloballaşmasının
- uzunmüddətli maliyyə münasibətlərinin
- maliyyə sisteminin daxili sektora integrasiyasının
- milli maliyyə sistemlərinin xarici sektora koopersiyalaşmasının

81 Maliyyə sistemi ölkələr üzrə necə təsnifləşdirilir:

- inkişaf etmiş ölkələrin, inkişaf etməkdə olan ölkələrin və keçid iqtisadiyyatlı ölkələrin maliyyə sistemi
- Afrika, Avropa, Amerika və digər qitələrin maliyyə sistemi
- kasib ölkələrin maliyyə sistemi
- varlı ölkələrin maliyyə sistemi
- kapitalist ölkələrin maliyyə sistemi

82 Milli maliyyə sisteminin funksional struktur göstəriciləri neçə sistemə bölündür:

- 2 sistemə
- 5 sistemə

- 4 sistemə
- 6 sistemə
- 3 sistemə

83 Milli maliyyə sisteminin funksional struktur göstəriciləri hansı yerlərə bölünür:

- bank və qeyri-bank
- bank və siğorta
- büdcə və kommersiya
- qeyri-bank və siğorta
- büdcə və siğorta

84 Maliyyə sistemi:

- maliyyə münasibətlərinin xüsusi və qarşılıqlı əlaqəli sfera və həlqələrinin məcmusudur
- pul və valyuta sistemidir
- istehsal və tədavül sferası məcmusudur
- zyanla işləyən müəssisələrə əsaslı kömək göstərilməsi sistemi
- xarici sektora integrasiya olunan maliyyə sistemidir

85 Maliyyə münasibətlərinin əsas sferaları aşağıdakılardan hansılardır:

- mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş
- mərkəzləşdirilmiş və dolayı
- birbaşa və dolayı
- məntiqi və qeyri-məntiqi
- qeyri-mərkəzləşdirilmiş və kommersiya

86 Xarici ölkələrin maliyyə sistemi aşağıdakılardan hansından ibarətdir:

- dövlət büdcəsi, büdcədənkənar fondlar, yerli maliyyə və dövlət müəssisələrinin maliyyəsi
- büdcə, büdcədənkənar fondlar və vergi sistemi
- bank, vergi, pul və büdcə sistemi
- büdcədənkənar fondlar, siğorta fondları, vergi sistemi
- kommersiya müəssisələrinin maliyyəsi, siğorta, büdcədənkənar fondlar

87 Xarici ölkələrin dövlət büdcəsinin əsas mənbələri:

- vergilər
- gömrük rüsumları
- transfert ödənişləri
- təqaüdlər
- kreditlər

88 Xarici ölkələrin xüsusi büdcədənkənar fondlarının strukturu:

- sosial siğorta fondu, ehtiyat fondu, istehlak fondu
- pensiya fondu, istehlak və yiğim fondu
- sosial siğorta fondu, amortizasiya fondu və digər məqsədli fondlar
- nizamnamə fondu, ehtiyat fondu, istehlak fondu
- ehtiyat fondu, məqsədli fondlar, pensiya fondu

89 Xarici ölkələrin büdcədənkənar fondlarının əsas vəzifələri aşağıdakılardan hansıdır:

- maliyyə sisteminin dayanıqlı və çevik olması üçün istifadə edilir
- əsas kapitalın investisiya qoyuluşu üçün istifadə edilir
- iş planının yüksəlməsi üçün istifadə edilir
- kreditləşmə aləti kimi istifadə edilir
- siğorta fondu kimi istifadə edilir

90 Dövlətin büdcə sistemi:

- bütün səviyyəli büdcələrin məcmusu
- cari və kapital məsrəflərinin integrasiyası
- maliyyə münasibəti həlqələrinin məcmusu
- gəlir və xərclərin məcmusu
- vergi və təsərrüfat ödənişlərin məcmusu

91 Xarici ölkələrin büdcə sistemin əsas prinsipləri aşağıdakılardan hansıdır:

- büdcə aktının rəsmiləşdirilməsi, büdcənin tamlığı, ictimai xərclərin vahidliyi və prioritetliyi, xərclərin aşkarlığı və etibarlığının təsdiqlənməsi
- monetar prinsipi, demokratiklik prinsipi, balanslaşdırma, aşkarlıq, prioritetlik
- gəlirlilik, demokratiklik, aşkarlıq və büdcə xərclərinin prioritetliyi
- normativlik prinsipi, demokratiklik, təxirə salınmazlıq, gizlilik, etibarlılıq, prioritetlik
- kəsirsizlik prinsipi, demokratiklik, gizlilik, prioritetlik

92 Büdcə quruluşu:

- büdcə sisteminin qurulması və təşkil edilməsi prinsipləridir
- yeni bedcələrin təsdiqidir
- müəssisə büdcələrinin yaxşılaşdırma işləridir
- cəmiyyətdə sərbəst fəaliyyət göstərən bir insanın rəyidir
- büdcə xərclərinin maliyyələşdirilməsi üçün yeni mənbələrin tapılmasıdır

93 Büdcə quruluşu nədən asılıdır:

- dövlət quruluşundan
- prezidentin istəyindən
- maliyyə vəziyyəti
- dövlətin inkişaf etməsinə bağlı istəyindən
- qanunvericilikdən

94 “Büdcənin icrasına nəzarət və vəsaitlərin dondurulması haqqında” ABŞ qanunu neçənci ildə qəbul edilmişdir:

- 1974
- 1984
- 1976
- 1977
- 1972

95 Dünya maliyyəsi özündə birləşdirir:

- ölkənin maliyyə təşkilatlarını və maliyyə resurslarını
- valyuta bazarı və onun strukturunu
- ictimai maliyyə və onların mənbələrini
- dövlətlərarası kreditlər və qrantlar
- kapital bazarı və ictimai maliyyəni

96 Dünya maliyyəsinin strukturunu təşkil edir:

- maliyyə yardımı və dünya maliyyə bazarı
- maliyyə yardımı və azad kapital
- azad kapital və kommersiya krediti
- borclar bazarı, qiymətli kağızlar bazarı və azad kapital

- dünya maliyyə bazarı, borclar bazarı, qiymətli kağızlar bazarı

97 Beynəlxalq maliyyənin tərkibinə daxildir:

- ictimai maliyyə və özəl maliyyə
- ictimai və borclar maliyyəsi
- koomersiya və özəl maliyyə
- beynəlxalq və özəl maliyyə
- özəl və borc maliyyəsi

98 Özəl maliyyənin subyektlərinə aiddir:

- azad xalq və millət
- yaradılmış suveren dövlət və muxtar vilayətləri
- dövlətlərərəsə təşkilatlar və fiziki şəxslər
- müstəqil dövlətin yaradılması üzrə mübarizə aparan millət və xalq
- dövlətdəki milli və xarici olan fiziki və hüquqi şəxsləri və fiziki və hüquqi şəxslərin yaradığı dövlət

99 İctimai maliyyənin subyektlərinə aiddir:

- regional təşkilatlar, suveren dövlət, müstəqil şəhərlər
- suveren dövlət, müstəqil şəhərlər, dövlətlərərəsə təşkilatlar
- müstəqil, regional təşkilatlar, müstəqil şəhərlər
- dövlətlərərəsə təşkilat, müstəqil şəhərlər, regional mərkəzlər
- fiziki və hüquqi şəxslər, mərkəzləşdirilmiş dövlətin yaradılması uğrunda mübarizə aparan xalq və millət

100 Maliyyə yardımına daxil edilir:

- dövlətlərərəsə kreditlər və qrantlar, beynəlxalq kreditlər və qrantlar
- regional qrantlar və kreditlər, habelə qrantlar və kreditlər
- dövlətlərərəsə dotsiya və subvensiyalar, habelə dövlətlərərəsə təşkilatların qrantları
- regional qrantlar, kommersiya banklarının kreditləri, dövlətlərərəsə dotsiya və subvensiyalar
- dövlətlərərəsə təşkilatların qrant və kreditləri, regional qrant və kreditlər

101 Dünya maliyyə bazarının təsnifləşdirici əlamətləri hansılardır:

- əməliyyatda iştirak edən subyektlərin xarakterinə görə, bu iştirakın səbəb və məqsədlərinə görə, elementlərin tipi və xarakterinə görə, subyektin yerləşdiyi ölkələr üzrə, investor və borcluların tipinə görə

- Əməliyyatlardakı iştirakçıların vəzifələrinə görə, vasitəcılərin səbəb və məqsədlərinə görə, elementlərin tipi və xarakterinə görə
- Əməliyyatda iştirak edənlərin xidmətinin zəruriliyinə görə, bu xidmətlərin vəzifələrinə görə, elementlərin tipi və xarakterinə görə, kreditor və debitorların tipinə görə
- Əməliyyatda iştirak edən subyektlərin təsnifləşdirilməsinə görə, iştirakın səbəb və məqsədlərinə görə, elementlərin tipi və təsnifləşdirilməsinə görə
- Əməliyyatda iştirak edən müəssisələrin xarakterinə görə, iştirakın məqsədinə görə, elementlərin tipi və keyfiyyətinə görə, müqavilə bağlayan ölkələrə görə

102 Qızıl valyuta ehtiyatlarına daxildir:

- özəl qızıl valyuta ehtiyatı, rəsmiləşdirilmiş qızıl valyuta ehtiyatı
- rəsmiləşdirilməmiş qızıl valyuta ehtiyatı, korporativ qızıl valyuta ehtiyatı
- korporativ qızıl valyuta ehtiyatı, özəl qızıl valyuta ehtiyatı
- yerli idarəetmə orqanlarının qızıl valyuta ehtiyatı, özəl qızıl valyuta ehtiyatı
- Avropa Şurasının qızıl valyuta ehtiyatı, korporativ qızıl valyuta ehtiyatı

103 Törəmə maliyyə alətlərinə daxil edilir:

- səhm, istiqraz, valyuta, svop, fyuçers
- öküz, ayı, kapital və qiymətli kağızlar bazarı
- pul köçürmələri, səhm, istiqraz, akkreditiv
- divident, qiymətli kağızlar və birja
- qiymətli kağızlar bazarı, pul və valyuta bazarı

104 İqtisadi təhlükəsizlik nədir?

- Milli maraqların qorunması əsasında iqtisadiyyatın inkişaf etdirilməsi və qorunmasına dair kompleks tədbirlərin həyata keçilməsidir
- Ölkələrin ərzaq məhsulları ilə təmin edilməsi
- Sürətli iqtisadiyyatın inkişafı
- Strateji inkişaf programıdır
- Milli təhlükəsizliyin tərkib hissəsidir

105 Büdcə dövrü ...

- Maliyyə ili;
- 9 ay;
- Altı ay;
- 4 ay
- İlin $\frac{1}{4}$ hissəsi.

106 Mütəmadiyyət balansı metodu əsasında qurulur.

- İkili qeyd;
- Üçlü qeyd;
- Üçqat uçot;
- İkiqat qeyd
- Vahid qeyd.

107 Büdcə ...

- Təsərrüfatlıq prosesinə dövlətin maliyyə metodları ilə təsir vasitəsidir
- Hakimiyyət orqanının mərkəzləşdirilmiş pul fondu;
- Dövlət maliyyəsinin elementi. Korporativ maliyyənin elementləri
- Milli gəlir metodu;

108 Maliyyə resurslarının əsas mənbəyi nədir

- müəssisələrin və təsərrüfat subyektlərinin yaratdığı yeni dəyər ;
- Dövlət büdcəsi;
- Dövlət kreditlər;
- Bələdiyyə bütçələri
- Sığorta fondları.

109 Büdcə təsnifatına daxildir ..

- Büdcə gəlirlərinin bölüşdürücü təsnifatı
- Büdcə gəlirlərinin funksional təsnifatı
- Büdcə gəlirlərinin təsnifatı
- Büdcə defisiti
- Büdcə xərclərinin iqtisadi təsnifatı

110 Pensiya Fondunun məqsədləri ödəmələrinə daxil deyil ...

- Hamiləlik və qadınlar üçün doğum məzuniyyətinə görə verilən müavinətlər.
- Əllilik pensiyaları;
- 1,5 - 6 yaşlı uşaqlar üçün müavinətlər;
- Heç biri
- Yaşlı və əllillər üçün maddi yardım;

111 Mərkəzləşdirilmiş nəzarət iqtisadiyyatlı ölkələrdə yüksək xüsusi çəkiyə malikdir.

- Qeyri-kommersiya müəssisələrinə maliyyə vəsaiti;
- Korporativ maliyyə resursları
- Biznes maliyyə resursları.
- İctimai təşkilatların maliyyə vəsaiti;
- Dövlət və bələdiyyələrin maliyyə vəsaiti;

112 Müəssisə tərəfindən həyata keçirilən və maliyyə öhdəliklərini yerinə yetirməyi nəzərdə tutan məcmu pul vəsaitləri - bu ...

- Maliyyə vəsaiti;
- Maliyyə münasibətləri;
- Əmtəə ehtiyatları;
- Maliyyə planlaşdırılması
- Maliyyə tənzimlənməsi.

113 Bu altsistemə - "təsərrüfat subyektlərinin maliyyəsi" daxildir :

- Dövlət müəssisələrinin maliyyə;
- Bələdiyyə maliyyəsi;
- Büdcədənəkənar dövlət fondları;
- Beynəlxalq kredit
- Dövlət kredit.

114 Müəssisənin pul kapitalının strukturunu müəyyən edən xarici amil ...

- Müəssisə rəhbəri və menecerlər arasında əlaqələr.
- Müəssisə fəaliyyətinin rentabelliyi;
- Rusiya və xarici bazarlarda vəziyyət;
- Müəssisədə ümumi mənfəət norması
- Müəssisənin informasiya şəffaflığı;

115 Maliyyə nəzarəti formaları: vaxtdan asılı olaraq ...

- Qabaqcadan nəzarət;
- Audit;
- Sorğu;
- Yoxlama

Cari nəzarət.

116 Dövlət borcunun yaradılması və ödənilməsi qaydasından asılı olaraq dövlət borcu....

- Regional;
- Bələdiyyə qurumlarına;
- Yüksək gəlirli;
- Xarici
- Daxili.

117 Dövlət bütçəsi xərcləri məqsədi nə uyğun olaraq bölünür ...

- Cari və əsaslı;
- Federal hökumət xərcləri, Rusiya Federasiyası xərclənməsi bütçələri, yerli bütçələrə;
- Şəxsi və tənzimləyici;
- Cari və perspektiv
- Milli iqtisadiyyatın xərcləri və iqtisadiyyatın dəstək, sosial və mədəni ehtiyaclarını, hərbi xərclər, idarəetmə xərcləri üzrə məsrəflər.

118 Ev təsərrüfatının ümumi gəlirlərinə daxil deyil:

- Müəssisə tərəfindən verilən hədiyyələr.
- Yığılmış əmanət;
- Nağd pul gəlir;
- Bank depozitləri
- Sosial köçürmələr;

119 Dövlət bütçəsi _____ maliyyə planıdır.

- Direktiv;
- Proqnozlaşdırılmış;
- İndikativ;
- Asılı
- Sərbəst.

120 Dövlət borcalan kimi çıxış edir ...

- Beynəlxalq təşkilatlara kredit təminatı (kreditlər) zamanı;
- Xarici ölkələrin kredit verilməsi (kreditlər) zamanı;

- Dövlət qiymətli kağızlarının buraxılışı zamanı;
- Heç biri
- Dövlət istiqrazları üçüncü tərəflərin iştirakı zamanı;

121 Büdcə layihəsinə həyata keçirmək üçün əsas makroiqtisadi göstəricilər aiddir ...

- Ümumi daxili məhsul və inflasiya;
- Qiymət artımı və kommersiya banklarının kredit dərcəsi, o cümlədən inflasiya;
- Rusiya Federasiyası Mərkəzi Bankının yenidən maliyyələşdirilməsi üzrə stavka dərcələri;
- Xarici ölkələrdə kənd təsərrüfatı istehsalı həcmi
- Xarici ölkələrdə sənaye istehsalı həcmi.

122 Dövlət kredit əlaqələri əks etdirir ...

- Qaytarılmaq əsasında mərkəzləşdirilmiş pul vəsaiti ehtiyatlarının toplanması;
- Müəssisələrin maliyyələşdirilməsi;
- Dövlət fəaliyyətinin əsas istiqamətləri maliyyələşdirilməsi;
- Qaytarılmamaq şərtini
- Ödəniş və qaytarılmaq əsasında büdcə vəsaiti təmin edilməsi

123 Büdcə gəlirləri bölünür ...

- Vergi və qeyri-vergi;
- Əməliyyat və kapital;
- Büdcə və büdcədənkənar;
- Xüsusi və ümumi
- Funksional, iqtisadi və institusional.

124 Büdcənin gəlirləri özündə əks etdirir ...

- Vəsaitlər büdcə və vergi qanunvericiliyi əsasında müvafiq büdcə əvəzsiz və dönməz sağ minməsi.
- fiziki şəxslərin vergiləri, hüquqi şəxslərin mənfəətindən vergi
- Heç biri
- Geri qaytarılmayan büdcə hesabları üzrə vəsaitlərin və kompensasiya alınması;
- Büdcə hesablarında vəsaitlərin artması ilə müşayiət olunan büdcə gəliri bütün daxilolmaları;

125 Pul gəliri, əmanət və təsərrüfat subyektlərinin mülkiyyətindən gələn gəlirlər məcmusu - ...

- Maliyyə resursları.
- Maliyyə sistemi;
- Maliyyə;
- Maliyyə planı
- Maliyyə nəzarəti;

126 Kommersiya təşkilatının pul gəlirinə aiddir. Səhv cavabı göstərin

- Heç biri
- Məhsulun satışından gəlir.
- Maliyyə bazarlarındakı vəsaitlərdən gələn gəlir;
- Ehtiyatlar əmlakın satışından əldə olunan gəlir;
- Qeyri-satış əməliyyatlardan gəlir;

127 Dövlətin “Deflasiya” siyasəti nəzərdə tutur ...

- Hesablar və digər faiz dərəcələrinin artırılması;
- Dövlət xərclərinin artırılması;
- Dövlət borclarının artırılması;
- İnflasiya səviyyəsini gücləndirir
- Iqtisadiyyat üzrə vergi yükünü artırır.

128 Maliyyələşdirilməsi icbari tibbi sigorta fondu tərəfindən həyata keçirilir:

- Tibbi yardım üzrə məqsədli proqramlar;
- İşçilər və onların ailələri üçün kurort müalicəsi dəyəri;
- 1,5 yaşına qədər uşaq üçün müavinət;
- Heç biri
- Hamiləlik və podam üçün faydaları.

129 Hələ təsərrüfat fəaliyyətində istifadə olunmayan və amortizasiya hesablanmayan natamam tikililərə qoyulan və tədauldə olan pul vəsaitləri:

- Natamam uzunmüddətli investisiyalar.
- Uzunmüddətli maliyyə qoyuluşları;
- Qısamüddətli maliyyə qoyuluşları;
- Əsas vəsaitlər
- Qeyri-maddi aktivlər;

130 Təşkilat və bütçələrarası əlaqələrin təşkili üçün bütçənin _____ funksiyası cavabdehdir:

- Bölgür;
- Nəzarət;
- Tənzimləyici;
- Təhlil
- Daxili

131 Maliyyə termininin anlayışı nəzərdə tutmur ...

- Maliyyə şirkətləri;
- Dövlət maliyyəsi;
- Ev təsərrüfatlarının maliyyəsi;
- Müəssisə maliyyəsi
- Beynəlxalq maliyyə.

132 Dövlət innovasiya fəaliyyəti..... xərcləri ilə maliyyələşdirilir.

- Əməliyyat;
- Cari;
- Kapital;
- Sosial
- Qeyri-əməliyyat

133 Dövlət bütçədən kənar fondların bu xərclər maliyyələşdirilmir...

- Yerli hakimiyyət.
- Pensiya Fondu;
- RF Sosial Sığorta Fondu;
- Yol fondu
- Məcburi Səhiyyə Sığortalanması Fondu;

134 Kommersiya təşkilatının yaradılması üçün maliyyə mənbəyidir ...

- Nizamnamə kapitalı;
- Qeyri-əməliyyat gəlir;
- Əmlakın satışından əldə edilən gəlir;
- Beynəlxalq kredit

- Məhsulun satışından gəlir.

135 Dövlət bütçəsinin gəlirlərinə daxil deyil:

- Dövlət qiymətli kağızlarının sahiblərinə ödənilən faiz;
 Özəlləşdirilən müəssisələrin satışından daxil olmalar;
 Əlavə dəyər vergisi;
 Gəlir vergisi
 Aksiz vergisi.

136 Büdcə sisteminin üçüncü səviyyəsi:

- Şəhər və kənd bütçələri;
 Kənd yerlərində rayon bütçələri;
 Rusiya Federasiyasında respublika bütçəsi;
 Moskva və Kallininqrad şəhər bütçələri
 Moskva və Sankt-Peterburqda şəhər bütçələri.

137 Valyuta sisteminin elementləri aiddir.

- Fyuçers bazarı
 Valyuta bazarının rejimi, kapitalın beynəlxalq dövriyyəsi;
 Milli valyuta, milli valyuta dönərliliyinin rejimi, idarəetmə mexanizmi və valyuta bazarı rejimi
 Makroiqtisadi göstəricilərin artımı;
 Əmtəə bazarları;

138 Regional pul vəsaitindən istifadəyə nəzarət edilir:

- Maliyyə Monitorinqi Federal Xidməti tərəfindən
 Rayon Maliyyə Nazirliyi tərəfindən
 Auditor Palatası tərəfindən
 Mərkəzi Bank tərəfindən
 Rusiya Federasiyasının hökuməti tərəfindən

139 Dövlət maliyyə siyasətinin strateji istiqamətləri:

- İqtisadiyyatda investisiya həvəsləndirilməsinin stimullaşdırılması;
 Bank likvidliyinin azaldılması;

- Vergi sisteminin islahatları;
- Bank likvidliyinin artırılmasına qarşı çıxməq
- İctimai borcun artırılması.

140 Dövlət maliyyəsinin yaranmasının ilkin şərti:

- Xəzinədarlıq və fondlar ümummilli fondunun yaranması Prezidentinin Ward.
- Xüsusi əmtəə kimi qızıl bərpası;
- Kredit münasibətlərin yaranması;
-) Heç biri
- Maliyyə bazarlarının yaranması;

141 Büdcə sisteminin prinsipinə daxildir:

- Balanslaşdırılması.
- Peşəkarlıq;
- Məxfilik;
- Heç biri
- Etibarlılıq;

142 Maliyyə fəaliyyətinin müəyyən növü (bank işi, sıgorta, lisenziya) üçün lisenziya almış mövzular üzərində yoxlama:

- Nəzarət;
- Sorğu;
- Audit;
- Təftiş
- Təhlili.

143 Dövlət kreditinin əsas funksiyaları:

- Stimullaşdırıcı;
- Tənzimləyici;
- Təşkilati;
- Fiskal
- Bölüşdürücü.

144 Maliyyə nəzarəti metodlarına aid edilir:

- Balans hesabatı;
- Yoxlama;
- Normalaşdırma;
- Heç biri
- Modelləşdirmə.

145 Dövlət maliyyə nəzarəti sahəsində Federal Vergi Xidmətinin vəzifələri ...

- Büdcə gəlirlərinin vaxtında və tam büdcəyə gəlməsinin təmin edilməsi;
- Təşkilatın yerdə mühasibat və vergi ödəyicilərinin nəzarətin təşkili;
- Federal büdcəsinin gəlir maddələrinin qüvvədə qiymətləndirilməsi;
- Bankda uçot faizlərinin artırılmasına nəzarət
- Federal büdcəsinin hərəkət qanunçuluq və vaxtında nəzarət.

146 Maliyyə siyasetinin alətlərinə aid edilmir:

- İnflyasiya;
- Büdcə ayırmaları;
- Vergilər;
- Qiymətli kağızlar
- Dövlət krediti.

147 Dövlət maliyyə resurslarının səfərbər edilməsi aiddir:

- Mənfəət və qiymətli kağızların buraxılması üzrə gəlir;
- Dövlət mülkiyyətində olan unitar müəssisələr gəlir;
- Vergilər;
- Heç biri
- Dövlət əmlakının icarəyə verilməsindən gəlir.

148 Maliyyə alətlərinə daxildir:

- Növləri və dərəcələri.
- Dividendlər;
- Faiz dərəcələri;
- Heç biri
- Amortizasiyası;

149 Müəssisənin fondları üzrə gəlirlərə aiddir:

- Sabit öhdəlikləri;
- Əməliyyatların gəlir;
- Öz səhmlərinin buraxılması ilə əldə edilmiş pul vəsaitlərinin;
- Yığım
- Amortizasiya.

150 Dövlət maliyyə resurslarının mənbələrinə daxil deyil:

- Təsərrüfat subyektlərinin bölüşdürülməmiş mənfəəti;
- Büdcədən kənar fonda ayırmalar;
- Vergilər;
- Gömrük rüsumları
- Beynəlxalq Valyuta Fondundan kreditlər.

151 Dövlət maliyyə resurslarının bölüşdürülməsi qaydası tətbiq olunur:

- Dövlət mülkiyyətində olan unitar müəssisələr gəlir;
- Vergilər;
- Mənfəət və qiymətli kağızların buraxılması ilə gəlir;
- Gömrük rüsumları
- Dövlət kreditlər.

152 Dövlət maliyyə tənzimlənməsi obyektlərinə tətbiq edilmir:

- Cəmiyyətdə siyasi proseslər
- Cəmiyyətdə sosial proseslər;
- İqtisadiyyatın ərazi nisbəti;
- İqtisadiyyatın sahə strukturu.
- Biznes üçün hökumət dəstək;

153 Dolayı vergilərə aid deyil :

- Şəxsi gəlir üzrə vergi.
- Əmlak vergisi;
- Aksiz;
- ƏDV

- Kommersiya təşkilatları vergisi;

154 Kommersiya fəaliyyəti üzrə maliyyənin təşkili prinsiplərinə aid deyil:

- Maliyyə resursları mənbələrinin optimallaşdırılması;
- İstehsalat və müəssisə mənfəət maximization;
- Investisiya cəlbediciliyinin yaradılması;
- Heç biri
- Qeyri-əməliyyat gəliri minimuma endirilməsi.

155 Büdcə planlaşdırılması prosedurlardan ibarətdir:

- Büdcəyə baxılması və büdcəsinin təsdiqi;
- Gəlir və müxtəlif səviyyəli büdcələr arasında xərclərin paylanması;
- Böyüklüyü və büdcə kəsiri əhatə mənbələrinin yaradılması;
- İcazə verilməsinə nəzarət
- İcazə xərcləri.

156 Yerli vergilərə daxildir:

- Əmlak vergisi;
- Mənfəət vergisi;
- Fiziki şəxsdən əmlak vergisi;
- ƏDV
- Motorlu nəqliyyat vasitəsinə vergi.

157 Maliyyə mexanizminin əsas elementləriə daxil edilmir:

- Müəssisələrin ixtisaslaşması;
- Hüquqi dəstək;
- Maliyyə metodu;
- Maliyyə resursları
- Maliyyə alətləri.

158 Büdcə sisteminin birinci səviyyəsinə aiddir;

- Federal büdcəsi;
- Rusiya Pensiya Fonduun büdcəsi;

- Şəhər büdcələri;
- Rayon büdcələri
- Rusiya Federasiyasının respublika bütçesinin.

159 Maliyyə planının ekstrapolyasiya metodu :

- Hədəf, sektor və ərazi cəhətdən səmərəli, sosial və iqtisadi inkişaf üstünlük embodiment qiyamətləndirmək və seçmək üçün istifadə olunur;
- Inkişaf stabil dinamikası yaradılması ilə maliyyə göstəriciləri müəyyən etmək üçün istifadə olunur;
- Planlaşdırılmış maliyyə nəticələrinin hesablanması müxtəlif göstəricilərinin geniş istifadəni təklif edir;
- Heç biri
- Müəyyən edilmiş standartlara və fiskal qaydalar əsasında hədəflərə hesablanması edir.

160 Dövlət vəsaitlərinin formallaşması üsulu:

- Vergitutma;
- Ev təsərrüfatından gəlir alındıqda;
- Təsərrüfat subyektlərinin gəlirləri;
- Qiymətli kağızlar bazarında veksellər şəklində borclar
- Maliyyə bazarında Borclar.

161 Büdcə gəlirlərinin maddi mənbəyidir:

- Milli gəlir;
- Ölkə ərazisi;
- Ölkə əhalisi;
- ÜDM
- Milli sərvətidir.

162 Maliyyə Nazirliyinin aşağıdakı funksiyani yerinə yetirir :

- Federal bütçənin hazırlanması və icrası;
- Büdcəyə daxil olmanın idarəedilməsi və istifadəsi
- Büdcə gəlirlərinin yiğimi və vergi, rüsumların axınına nəzarət;
- Vahid pul siyasetinin hazırlanması və həyata keçirilməsi;
- Güzəştli şərtlərlə kredit verilməsini təmin edir

163 Aşağıdakılardan hansı səhvdir: Dövlət bütçəsi ... :

- Orqanları hakimiyyəti imkanı verir;
- Dövlətin əsas maliyyə planıdır;
- Iqtisadiyyatın səmərəli tənzimləyicisi deyil;
- Maliyyə planıdır
- Vergi siyasətinin müəyyən edir.

164 İqtisadiyyatın dövlət tənzimlənməsi üçün aşağıdakılardan hansı ilə şərtlənir:

- İstehsalçıları arasında rəqabət mexanizminin yaradılması;
- İstehsal və mal və xidmətlərin bütün icma üçün tələb paylanması;
- Beynəlxalq iqtisadi təşkilatların ölkələrinin iştirakı;
- Heç biri ilə
- Sosial qruplar gəlir bölüşdürülməsi fayda.

165 Dövlət bütçəsi ilə bütçədən kənar fondların fərqi:

- Fondlarının məqsədi ilə ciddi olaraq əməliyyat muxtarlığı əsasında keçirilir;
- Məcburi şəkildə təşkil olunur;
- Büdcəyə daxil olmayan müəyyən sosial ehtiyacların ödənməsi üçün yaradılmışdır;
- Fərq toxdur
- Qanun şəklində təsdiq edilmişdir.

166 Dövlətinin kredit əsas xüsusiyyəti ;

- Dövlət məcburi hissəsi;
- Qeyri-məhsuldar istifadə etmək;
- Əvvəlcədən müəyyən edilən müddət;
- Qaytarılanlıq prinsipi yoxdur
- Bu bütçə kəsiri əhatə lazımdır.

167 Müəssisənin bütçəsi ilə dövlət bütçəsi arasındaki fərqlərdə, dövlət bütçəsi:

- Maliyyə aktını qanunvericiliklə maliyyə alətinin forması edir;
- Xüsusi qanunlarla tənzimlənir;
- Maliyyə ilinin eyni bir dövrünü təşkil edir;
- Sərbəst fəaliyyət göstərir
- Kommersiya təşkilatlarının sahibkarlıq fəaliyyəti zamanı formalaşır.

168 Bank krediti ilə dövlət krediti arasındaki fərq:

- İctimai vəsaitlərin istifadəsi üçün marağın daha yüksək səviyyəsi;
- Qeyri-kommersiya xarakterli maliyyə vəsaiti ayrılmış;
- Tədbirə üçün kreditlərin mənəfət hesabına ödənilməsi;
- Fərq yoxdur
- İqtisadiyyatın prioritet maliyyələşdirilməsi lazımdır.

169 Büdcə siyasetinin əsas istiqamətləri aşağıdakılardır:

- Sosial təminat yaratmaq və əhalinin real gəlirlərinin artırılması
- Vergi ödəyicilərinin siyahıya alınmasına nəzarət;
- Büdcə kəsiri maliyyə mənbələri müəyyən edilməsi;
- Federal hökumət və regional hakimiyyət orqanları arasında optimal münasibətlərin yaradılması.
- Inhisar malların və xidmətlərin qiymətlərinin tənzimlənməsi;

170 Müəssisələrdə maliyyənin nəzarət funksiyasının əsas aləti sayılır:

- Maliyyə hesabatları.
- Müqavilə münasibətləri;
- Kapital qoyuluşları;
- qiymətli kağızlar
- Sığorta;

171 Mövcud olan müəssisələrin əsas maliyyələşmə mənbəyi:

- satışdan əldə edilən gəlir;
- Əlavə kapital;
- Debitor borcları;
- Nizamnamə kapitalı
- Kreditor borcları.

172 Dövlət maliyyə siyasetinin həyata keçirilməsi üçün əsas alət:

- Ölkənin büdcə sistemi;
- Ev təsərrüfatı maliyyəsi;
- Müəssisələrin pul fondu sistemi;
- Qiymətli kağızlar

- Dövlət bütçədənkənar fondlar sistemi.

173 Dövlət kreditinin əsas forması:

- istiqrazlar;
- Kreditlər;
- Vergilər;
- Büdcə dotasiyaları
- Büdcə kəsiri

174 Dövlət maliyyəsi və təsərrüfat subyektlərin maliyyəsi arasındaki əsas fərqlər :

- İqtisadiyyatın prioritet ehtiyaclarının ödənilməsi imkanı
- Bütün pul vəsaitlərinin bir ciddi tənzimlənir xapakte rəfəaliyyət göstərən;
- Onların sonrakı yiğilması və artan üçün ehtiyatlarının formallaşmasında;
- Fərq yoxdur
- Vəsaitin ayrılması üçün rəqabət yanaşma olaraq;

175 Dövlət pul fondlarının əsas növü:

- Büdcədənkənar dövlət fondları;
- Büdcə;
- Dövlət krediti;
- Yiğım fondları
- İstehlak fondları.

176 Müəssisələrin Maliyyə münasibətlərinin əsasını təşkil edir:

- Pul münasibətləri.
- Müqavilələri;
- Barter əməliyyatları;
- Kredit
- Borc;

177 Büdcə prosesinin məqsədlərindən biri:

- Büdcə gəlirlərinin hesablanması üçün minimum reallığa yaxınlıq;
- İqtisadi programın həyata keçirilməsinə nəzarət;

- Maddi və dövlət maliyyə ehtiyatları müəyyən edilməsi;
- Heç biri
- Büdcənin minimum xərclərinin tam hesablanması.

178 Əsas məqsədi mənfəət əldə etmək olmayan müəssisələr:

- Büdcə;
- Bələdiyyə;
- Kommersiya;
- Şirkət
- Qeyri-kommersiya(vasitəçi).

179 Milli miqyasda yaradılan ÜDM-in bölüsdürülməsi aləti:

- Dövlət bütçəsi.
- Regional bütçəsi;
- Ərazi bütçəsi;
- Yerli bütçələr
- Bələdiyyə bütçəsi;

180 Büdcə xərclərinin əsas bölmələrinə aiddir:

- Ümumi dövlət xərcləri.
- Əhaliyə ünvanlı subsidiyalar;
- Müəssisələrin maliyyə yardımı;
- Vergilər
- Sosial siyaset;

181 Sanksiya üzrə xərclərin mərhələsinə aiddir:

- Təsdiq edilmiş və bütçə vəsaiti sahiblərinə bütçə ayırmaların bildirişi;
- Büdcə gəlirlərinin artıq ödənilmiş məbləğlərinin qaytarılması;
- Qiymətləndirmə və pul öhdəliklərinin yoxlamasının aparılması;
- Gəlirlərin bölgüsünə nəzarət etmək
- Tənzimləyici gəlinin təsdiq edilmiş bütçə uyğun olaraq paylanması.

182 Maliyyə nəzarətində hüquqi bazanın birlik təklifi prinsipi adlanan xüsusi tədbirlərin həyata keçirilməsinə dövriliyin yaradılması prinsipi:

- Sistemlilik prinsipi;
- Məsuliyyət prinsipi.
- Hakimiyyətin bölüşdürülməsi prinsipi;
- Aşkarlıq prinsipi
- Şəffaflıq prinsipi.

183 Dövlət sektorunun maliyyə fəaliyyətinin prinsipləri :

- Büdcə vəsaiti rəqabət ayrılması prinsipi;
- Pul vəsaitlərin xərclənməsi ictimai xarakteri;
- Onların sonrakı yiğilması və artan üçün ehtiyatlarının formalasdırılması;
- Bölüşdürülməsnin formalaslaşması
- Yenidənbögünün formalaslaşması.

184 Büdcədənkənar fondların azad vəsaitləri üçün növlərə bölünür:

- Mərkəzi və yerli;
- Mərkəzləşdirilmiş və qeyri-mərkəzləşmiş;
- Sosial və iqtisadi;
- Daxili və cəlb olunmuş
- Federal, regional və yerli.

185 Yerli maliyyənin formalasması üçün əsas şərtidir:

- Qeyri-mərkəzləşdirilmiş büdcə xidmətləri.
- İnzibati məsuliyyət konsentrasiyası;
- İctimai birbaşa yerli xidmət göstərən dəyərin artırılması;
- Heç biri
- Dövlət xidmətlərinin göstərilməsi artırılması rəqabət;

186 Gəlir və büdcə sisteminin xərcləri səviyyəsi arasında fərq prinsipinə daxildir:

- Xərclənməsi istiqamətində müəyyən etmək üçün dövlət və yerli özünüidarəetmə hüququ;
- Büdcə xərclərinin maliyyələşdirilməsi üçün vahid proseduru;
- Rusiya Federasiyası dövlət orqanlarının xərcləri üçün orqanının konsolidasiyası;
- Heç biri
- Gəlir növlərinin konsolidasiya.

187 Müəssisənin sərəncamında qalan mənfəət adlanır:

- Xalis mənfəət;
- İstehlak fondu;
- Öhdəliklər və ödənişlər üzrə ehtiyatlar;
- Amortizasiya fondu
- Ehtiyat fondu.

188 Ötən dövr ərzində təşkilatın fəaliyyəti haqqında müəyyən formada məlumat təqdim edilməsi:

- Hesabat.
- Plan;
- Proqnoz;
- Rəy
- Hesablanması;

189 Maliyyə resurslarının formallaşması mənbəyi bölünür :

- Kapital və borc öhdəlikləri.
- Əsas və əlavə;
- Pul və əmtəə;
- Pul və valyuta
- İstehsal və qeyri-istehsal;

190 Büdcənin əsasını təşkil edir:

- Maliyyə planı;
- Təhsil və xərclərin pul forması;
- Gəlir;
- Maliyyə proqnozu
- Maliyyə münasibətləri;

191 Hal-hazırda, büdcə quruluşu təşkil edilir :

- Hökumət müxtəlif səviyyəli büdcələr seçin.
- Büdcə sisteminin təşkilati əsaslarını;
- Qruplaşdırılması dəyəri parametrləri ciddi müəyyən meyarlara uyğun olaraq;
- Büdcənin iqtisadi əsasını

- Büdcə hüquqi əsasları;

192 Büdcə xərclərinin iqtisadi quruluşu bölünür:

- Cari və əsaslı
- Hərbi xərclər, idarəetmə, elm maliyyə, sənaye istehsalı maliyyələşdirilməsi
- Özü və tənzimlənən;
- Yerli, cari v. tənzimlənən
- Federal hökumət xərcləri, Rusiya Federasiyası büdcə xərcləri subyektləri, yerli büdcələrə

193 Balanslaşdırılmış büdcə prinsipi hansıdır:

- Xərclər gəlirlər baxımından uyğun olmalıdır;
- Kütləvi informasiya vasitələrinə açıqlıq;
- Heç biri
- Gəlir əlavə azad etməyə yol verilməməsi qəbul etmişdir.
- Büdcə etibarlılığının təminatlar;

194 Maliyyənin bölüşdürücü funksiyası təmin edir:

- Maliyyə resurslarından istifadə üzərində nəzarət;
- Təsnifatı və dövlət və cəmiyyətin ehtiyac və imkanları sistemləşdirilməsi;
- Sosial istehsal məhsulunun bölgüsü.
- Mənfiətin subyektlər arasında səmərəsiz bölgüsünü
- Xüsusi təyinatlı vəsaitin formalasdırılması üzərində nəzarət;

195 Dövlət büdcəsinin xərcləri öz-özlüyündə əks etdirir:

- Dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması və istifadəsi üzrə iqtisadi münasibətlər;
- ÜDM-nin bölüşdürülməsi üzrə iqtisadi münasibətlər;
- Dövlət hakimiyyəti orqanı verilmiş səviyyədə yerinə yetirilməsi ilə bağlı maliyyə öhdəlikləri üçün maliyyə il üçün nəzərdə tutulmuş büdcə vəsaitlərinin həcmi məhdudlaşdırılması.
- Heç biri
- Dövlət maliyyə resurslarının toplanması üzrə iqtisadi münasibətlər;

196 Büdcənin tam və ya qismən öz-üzünə ödənən gəliri:

- Dolayı.

- Özəl;
- Məqsədli;
- Heç biri
- Birbaşa;

197 Onun həyata keçirilməsi şərtlərinin müəyyən bir sahədə müəyyən nəzarət etmək üçün vaxtaşırı nəzarət funksiyaları sistemi -

- Sorğu;
- İqtisadi təhlil;
- Nəzarət;
- Təftiş
- Audit.

198 Kommersiya və qeyri-kommersiya təşkilatları, maliyyə sahibkarlar öz tərkib elementləri olan maliyyə sistemi:

- Təsərrüfat subyektlərinin maliyyəsi;
- Dövlət maliyyəsi;
- Bələdiyyə maliyyəsi;
- Heç biri
- Büdcədənkənar dövlət fondları.

199 Maliyyə münasibəti iştirakçıları qismində çıxış edə bilər:

- Dövlət, müəssisələr, əhali.
- Mülkiyyət formaları üzrə təsərrüfat subyektləri;
- Yalnız dövlət və təsərrüfat subyekti;
- Pul, valyuta, qiymətli kağızlar
- Yalnız ev təsərrüfatlarının;

200 Təşkilatların və bazar iqtisadiyyatının iştirakçılarının vasitəçilik və maliyyə münasibətlərini tənzimləyən bir sıra elementlərin məcmusu:

- Maliyyə sistemi;
- Maliyyə;
- Maliyyə hüququ;
- Maliyyə münasibətləri
- Maliyyə resursları.

201 Dövlət büdcəsinin bölüşdürücü funksiyası ilə mümkündür:

- Milli gəlir və ÜDM bölüşdürülməsi
- Hökumətin xarici kreditlər programı təsdiq edilməsi
- Mərkəzi Bank əməkdaşlarının hərəkətləri nəzarət etmək
- Heç biri
- Əsas maliyyə planı dövlət tərəfindən təsdiq olunması

202 Ev təsərrüfatında gəlir və məişət xərclərinin maliyyələşdirmə orqanı ...

- Ev təsərrüfatlarının bütçəsi;
- Ölkənin bütçəsi;
- Müəssisələrin istehsal planı;
- Yerli bütçələr
- İnvestisiya planı.

203 Dövlət formaları, növləri, maliyyə münasibətlərinin təşkili metodları yaratdığı sistem adlanır:

- Maliyyə mexanizmi;
- Maliyyə siyaseti;
- Maliyyə etalonu;
- Maliyyə planı
- Maliyyə bazarı.

204 Dövlətin əsas qanunların müddəaları əsasında xüsusi orqanları və idarəetmə iqtisadi və hüquqi hərəkətlərə yoxlama sistemi _____ yoxlaması adlandırılır.

- Dövlət maliyyə;
- Büdcə;
- Qeyri-dövlət maliyyəsi;
- Qeyri-vergi
- Vergi.

205 korporasiyanın balansı hansı quruluşa malikdir?

- gəlir və xərclər, həmcinin bütçə ilə qarşılıqlı əlaqələr bölməsindən
- biznes planına uyğun
- maliyyə planı quruluşuna
- xərclər smetasından
- gəlir və xərclərdən ibarətdir

206 Xüsusi fondların yaranma mənbəsi

- qanunvericiliklə müəyyən edilmiş mənbələrdən
- büdcə vəsaiti və qanunvericiliklə müəyyən edilmiş ayırmalar
- müəssisələrin mənfəeindən ayırmalar
- sponsrluq yolu ilə daxil olan vəsaitlər
- büdcə vəsaiti

207 Dövlət büdcəsi nədir?

- Dövlət gəlirləridir
- Qeyri-mərkəzləşdirilmiş gəlirdir
- direktivdir
- Proqnozdur
- Maliyyə planıdır

208 Tədiyyə balansı nədir?

- Ölkənin xarici iqtisadi fəaliyyəti haqqında statistik məlumatdır
- Bir ölkənin digərinə ödəmələridir
- Ölkələr arası hesablaşma balansıdır
- Süni surətdə tərtib olunmuş balans məlumatlarıdır
- Statistik məlumatlar cədvəlidir

209 Dövlətin iqtisadiyyata müdaxiləsi zəruriliyi nə ilə şərtlənir?

- İstehsalçılar arasında rəqabət mexanizminin yaradılması
- Bütün cəmiyyət üçün istehsal və xidmət işinin təşkili
- Ölkənin beynəlxalq iqtisadi təşkilatların fəaliyyətində iştirakı
- Gəlirlərin sosial qrupların xeyrinə yenidən bölüşdürülməsi
- Bütün cəmiyyətdə əmtəə bölgüsünün təşkili

210 Dövlət kreditinin əsas forması hansıdır?

- Əmanətlər və istiqrazlar
- Kreditlər
- Vergilər
- Büdcə kəsiri

İstiqrazlar

211 Beynəlxalq maliyyə sistemi:

- maliyyə resurslarının sərhədlərarası hərəkəti, habelə bu resursları qoyan və onu geri alan subyektlər sferası
- milli maliyyə sisteminin xarici sektorlara integrasiyası
- beynəlxalq maliyyə münasibətlərinin metod və formalarının məcmusu
- inkişafda olan ölkələrə kömək göstərilməsi sistemi
- milli iqtisadiyyatın ayrı-ayrı elementlərinin məcmusu

212 Maliyyə resurslarının sərhədlərarası hərəkəti sistemini göstərin:

- beynəlxalq hesablaşmalar
- akkreditiv
- bank
- daxili hesablaşmalar
- regional hesablaşmalar

213 Beynəlxalq hesablaşmalar sistemi:

- bu hesablaşmaların həyata keçirilməsinin metod və alətlərinin məcmusu
- inkişaf etmiş ölkələrin bank hesablaşmaları
- inkişaf etmiş ölkələrin qarşılıqlı maliyyə münasibətləri
- səhmdar cəmiyyəti xidmətləri
- bank sistemi xidmətləri

214 SWIFT – qapalı səhmdar cəmiyyətinə üzv olan ölkələrin sayı:

- 208
- 150
- 260
- 240
- 300

215 Beynəlxalq maliyyə sisteminin nəticəsidir:

- milli maliyyə sisteminin xarici sektora integrasiyasının
- maliyyə-iqtisadi münasibətlərinin globallaşmasının

- uzunmüddətli maliyyə münasibətlərinin
- maliyyə sisteminin daxili sektora integrasiyasının
- milli maliyyə sistemlərinin xarici sektora koopersiyalaşmasının

216 Maliyyə yardımı hansı formada göstərilir:

- güzəştli şərtlərlə borc verilməsi
- borclar verilməsi
- uzunmüddətli kredit
- mükafatlar verilməsi
- vergitutma bazasının azaldılması

217 Rusiya Federasiyasında fəaliyyət göstərmir:

- Büdcədənkənar fondun qurulması.
- Məcburi Səhiyyə Sığortalanması Fondu;
- Pensiya Fondu;
- Heç biri
- Sosial sığorta Fondu;

218 Rusiya Federasiyasında federal büdcəyə vergidən gələn gəlirlərin tərkibi aşağıdakı mənbələrdən daxil olur ...

- Müəssisə və təşkilatların mənfəət vergisi;
- Torpaq vergisi;
- Fiziki şəxsləndən gəlir vergisi;
- ƏDV
- Mədən vergisi.

219 Rusiya Federasiyasında dövlət büdcəsinin maliyyə resurslarının əsas mənbəyidir

- Müəssisə
- Federal hökumət;
- Federasiya höküməti orqanının subyekti .
- Ev təsərrüfatı;
- Vətəndaşların;

220 Rusiya Federasiyasının subyektinin icmal büdcəsi:

- Subyektin şəxsi büdcəsi;
- Federal büdcə;
- Subyekt bələdiyyələrinin yerli büdcələri;
- Bələdiyyə büdcəsi
- u subyektin və subyekt bələdiyyələrin yerli büdcəsi.

221 Rusiya Federasiyasının bütçəsinin vergidən gəlirlərində isnisna mənbəyidir ...

- Hüquqi şəxslərin əmlak vergisi;
- Torpaq vergisi;
- Qumar iş üzrə vergi;
- Mənfəət vergisi
- Şəxsi gəlir üzrə vergi.

222 RF subyektlərinin vergilərindən bütçəyə gəlirlərə aiddir:

- Rusiya Federasiyası tərəfindən əmlakının istifadəsindən gəlir;
- Federal, dövlət və yerli vergi və haqları;
- Rusiya Federasiyasının icra hakimiyyəti orqanı olan təşkilatların fəaliyyəti gəlir;
- Beynəlxalq hesablaşmalar sayəsində gələn gəlir
- Regional bütçə kreditinə qeyri-maddi aktivlərin satışından daxilolmalar.

223 Federal gəlirlərinin ən böyük payı məxsusdur:

- Vergi gəlirlər;
- Pullu xidmətlərin agentlikləri və dövlət müəssisələrində gəlir;
- Dövlət əmlakının əldə edilən gəlir;
- Müəssisədən pay şəklidə gəlirlər
- Gəlir bütçə vəsaiti ediləcək.

224 Rusyanın bütçə prosesinin ilkin mərhələsidir :

- Büdcə hazırlanması.
- Büdcə həyata keçirilməsi;
- Dövlət bütçəsinin layihəsi və bütçə təsdiq nəzərə alınması;
- Büdcənin proqnozlaşdırılması
- Büdcə icrası və hesabatın təsdiq edilməsi barədə hesabat hazırlanması;

225 Rusiya Federasiyasında bütçesinin icrası prosesini həyata keçirir:

- Xəzinədarlıq;
- Rusiya Mərkəzi Bankı;
- Prezident aparatı;
- Ədliyyə Nazirliyi
- İqtisadi İnkişaf və Ticarət Nazirliyi.

226 Rusiya dövlət Dumasının dövlət bütçesinin ikinci oxunuşunda müzakirə olunan məsələlər:

- Sosial yardımın göstərilməsi yolları
- Rusiya Federasiyası hökumətinin zəmanət təmin etmək programı.
- Funksional təsnifat kateqoriyası üzrə Federal hökumətin xərcləri;
- Dövlət müdafiə sıfarişi əsas göstəriciləri;
- Rusiya Federasiyası Federal Maliyyə Dəstəyi Fonduun məbləği;

227 Rusiyada hansı bütçədən kənar fond yoxdur?

- Büdcədən kənar tikinti fondu
- Məcburi tibbi siğorta
- Pensiya fondu
- Ekologiya fondu
- Sosial siğorta fondu

228 Türkiyyənin maliyyə sisteminə nə daxildir

- dövlət bütçəsi, dövlət krediti, bedcədən kənar xüsusi fondlar, yerli maliyyə, dövlət koorporasiyalarının maliyyəsi
- köylərin maliyyəsi
- yerli maliyyə
- dövlət siğortası
- kredit sistemi

229 İndi hansı ölkədə ən liberal valyuta rejimi fəaliyyət göstərir

- Türkiyədə
- Böyük Britaniya
- ABŞ-da
- İranda

Russiya

230 Birgə müəssələr içində Azərbaycanda ən çox investisiya qoyanı hansı ölkədir?

- Türkiyə
- Yaponiya
- ABŞ
- İngiltərə
- Rusiya

231 Türkiyənin maliyyə sisteminə daxildir:

- dövlət bütçəsi, dövlət krediti, bütçədənkənar fondlar, yerli bütçələr, dövlət korporasiyaların maliyyəsi
- bütçədənkənar fondlar, yerli bütçələr, birgə müəssisələrin maliyyəsi, dövlət krediti
- dövlət bütçəsi, sığorta fondu, kommersiya müəssisələrinin maliyyəsi, dövlət krediti
- bank krediti, dövlət bütçəsi, bütçədənkənar fondlar, sığorta fondu
- kommersiya müəssisələrinin maliyyəsi, yerli bütçələr, bütçədənkənar fondlar, sığorta fondları

232 Böyük Britaniyada Milli Sığorta Fonduun vəsaitlərinin əsas hissəsi hansı məqsədlərə yönəldilir?

- Qocalığa görə taqaüdlərə;
- Aztəminatlı əhaliyə müavinətlərə;
- İşsizliyə görə müavinətlərə;
- Xəstəliyə görə müavinətlərə.
- Əlliyyə görə müavinətlərə.

233 Böyük Britaniyada elmi tədqiqatlara dəstək vermək, tədqiqatlar aparan dövlət elmi mərkəzləri saxlamaq üçün yaradılan fondlara aşağıdakılardan hansı aid oluna bilər?

- Dövlət müəssisələrinin təqaüd fondları,
- Avropa bərpaolunma programı fondu,
- Milli İstiqrazlar Fondu.
- Bərabərləşdirmə valyuta fondu,
- Elmi tədqiqatların inkişafı üzrə milli korporasiya fondu;

234 Böyük Britaniyada bütçə layihəsi hansı orqan tərəfindən hazırlanır?

- Federal bank və Xəzinədarlıq

- İnzibati bütçə idarəsi
- Maliyyə Nazirliyi və Xəzinədarlıq
- Ümumi şura
- Milli bank və Xəzinədarlıq

235 Böyük Britaniyada bütçə layihəsini hansı orqan təsdiq edir?

- Ümumi şura
- Parlamentin icmalar palatası
- Milli bank və Xəzinədarlıq
- İnzibati bütçə idarəsi
- Maliyyə Nazirliyi və Xəzinədarlıq

236 Böyük Britaniyada bütçənin kassa icrasını hansı qurum yerinə yetirir?

- Britaniya Bankı
- İnzibati bütçə idarəsi
- Maliyyə Nazirliyi
- Xəzinədarlıq
- Nazirlər Kabinetı

237 Böyük Britaniyada proqressiv şkala ilə tutulan gəlir vergisinin dərəcəsi neçə % intervalında dəyişir?

- 10-45%
- 5- 40 %
- 15- 35 %
- 10-51 %.
- 14- 30 %

238 Böyük Britaniyada əlavə dəyər vergisinin əsas dərəcəsi neçə %-dir?

- .175
- .16
- .18
- .22
- .15

239 Böyük Britaniyada fərdi gəlir vergisi kimlərdən tutulur?

- rezident və qeyri-rezident fiziki şəxslərdən
- yalnız rezident fiziki şəxslərdən
- əcnəbilərdən
- yalnız qeyri-rezident fiziki şəxslərdən

240 Böyük Britaniyada fiziki şəxslərdən gəlir vergisi hansı qaydada tutulur?

- gəlirin mənbəyindən asılı olaraq şedullar üzrə
- məcmu gəlirdən
- gəlirin mənbəyindən asılı olmayaraq şedullar üzrə
- məcmu gəlirdən deyil, gəlirin mənbəyindən asılı olmayaraq şedullar üzrə

241 Böyük Britaniyada gəlirləri 0-2880 funta qədər olan fiziki şəxslər hansı dərəcə ilə vergiyə cəlb olunurlar?

- 10 %.
- .18
- .05
- .2
- .15

242 Böyük Britaniyada illik gəlirləri 31 865 funta qədər olan fiziki şəxslər hansı dərəcə ilə vergiyə cəlb olunurlar?

- .15
- 10 %.
- .2
- .18
- .05

243 Böyük Britaniyada illik gəlirləri 31 866- 150 000 funt sterlinq olan fiziki şəxslər hansı dərəcə ilə vergiyə cəlb olunurlar?

- .4
- .25
- 15 %.
- .2
- .18

244 Böyük Britaniyada illik gəlirləri 150 000 funtdan çox olan fiziki şəxslər hansı dərəcə ilə vergiyə cəlb olunurlar?

- .45
- .16
- 27 %.
- .5
- .38

245 Böyük Britaniyada korporativ vergi hansı qaydada tutulur?

- şirkətin gəlirlərindən yol verilən xərclər çıxıldıqdan sonra
- əmə mənbəyində
- şirkətin gəlirlərindən yol verilən və verilməyə bütün xərclər çıxıldıqdan sonra
- şirkətin gəlirlərindən yol verilən xərclər çıxılmadan

246 Korporativ vergi Böyük Britaniyada illik mənfəətləri 300 000 funta qədər olan şirkətlər üçün neçə faiz səviyyəsində müəyyən olunur?

- .2
- .25
- 15 %.
- .4
- .18

247 Böyük Britaniyada illik mənfəətləri 1,5 mln. funt sterlinqi aşan şirkətlər hansı dərəcə ilə korporativ vergiyə cəlb olunurlar?

- 21 %.
- .18
- .25
- .3
- .2

248 Böyük Britaniyada hansı mal və xidmətlər 0% ilə əlavə dəyər vergisinə cəlb olunur? 1. nəqliyyat xidmətləri, 2. tibbi ləvazimatların satışı, 3 uşaq geyimlərinin satışı, 4. yaşayış məkanlarının qızdırılmasında istifadə olunan yanacaq və elektrik enerjisi

- 1,2,3.
- 2,3,4
- 1,2,4
- heç biri.
- 1,3,4

249 Büyük Britaniyada yerli büdcələrin gəlirlərinin formalışmasında hansı verginin rolü və xüsusi çəkisi böyükdür?

- əmlak vergisi
- yol vergisi
- əlavə dəyər vergisi
- korporativ vergi.
- aksizlər

250 Büyük Britaniyada yerli vergilərə hansı vergi aid edilir?

- əmlak vergisi,
- gəlir vergisi,
- korporativ vergi,
- Kapital artımına vergi.
- gerb yığımları,

251 Büyük Britaniyada tətbiq olunan dövlət vergilərini göstərin? 1. Əmlak vergisi, 2. Əlavə dəyər vergisi, 3. Korporativ vergi, 4. Kapital artımına vergi

- 2,3,4.
- yalnız 4
- 1,2,4
- heç biri.
- 1,3,4

252 Büyük Britaniyada korporativ verginin aşağıdakı hansı dərəcələri tətbiq olunur?

- 300.000 funt sterlinqdək olan xalis mənfəətdən 20%, 1.500.000 funt sterlinqdən yüksək olan xalis mənfəətdən 21%
- 300.000 funt sterlinqdək olan xalis mənfəətdən 20%, 1.500.000 funt sterlinqdən yüksək olan xalis mənfəətdən 30%
- 300.000 funt sterlinqdək olan xalis mənfəətdən 24%, 1.500.000 funt sterlinqdən yüksək olan xalis mənfəətdən 32%
- 300.000 funt sterlinqdək olan xalis mənfəətdən 22%, 1.500.000 funt sterlinqdən yüksək olan xalis mənfəətdən 31%

253 Büyük Britaniyada əlavə dəyər vergisinin aşağıdakı hansı dərəcələri tətbiq olunur?

- tibbi ləvazimatların, uşaq geyimlərinin, kitabların satışı, nəqliyyat xidmətləri üçün 0%, yaşayış məkanlarının qızdırılmasında istifadə olunan yanacaq və elektrik enerjisində 5%, əksər mal və xidmətlərdə 17,5%
- tibbi ləvazimatların, uşaq geyimlərinin, kitabların satışı, nəqliyyat xidmətləri üçün 5%, yaşayış məkanlarının qızdırılmasında istifadə olunan yanacaq və elektrik enerjisində 10%, əksər mal və xidmətlərdə 15%

- tibbi ləvazimatların, uşaq geyimlərinin, kitabların satışı, nəqliyyat xidmətləri üçün 0%, yaşayış məkanlarının qızdırılmasında istifadə olunan yanacaq və elektrik enerjisine 8%, əksər mal və xidmətlərə 20%
- tibbi ləvazimatların, uşaq geyimlərinin, kitabların satışı, nəqliyyat xidmətləri üçün 3%, yaşayış məkanlarının qızdırılmasında istifadə olunan yanacaq və elektrik enerjisine 12%, əksər mal və xidmətlərə 18%

254 Böyük Britaniyada kapital artımı vergisi hansı hallarda tutulur?

- mənfəət gətirən müəyyən növlü kapital aktivlərinin təqdim edilməsi zamanı
- mənfəət gətirməyən müəyyən növlü kapital aktivlərinin təqdim edilməsi zamanı
- mənfəət gətirən müəyyən növlü kapital aktivlərinin istismarı zamanı
- mənfəət gətirən müəyyən növlü kapital aktivlərinin alınması zamanı

255 Beynəlxalq hesablaşmalarda m 60x hansı hesablaşma növündən istifadə olunur?

- akkreditiv hesablaşma formasından
- Inkasso formasından (aksept)
- Çeklərdən
- Veksellerdən
- Açıq hesab üzrə hesablaşmalardan

256 Azərbayvanda pul vəsaiti ehtiyatı harda saxlanılır?

- Mərkəzi bankda
- Maliyyə nazirliyində
- Kommersiya banklarında
- Moneta sarayında
- Gömrük nazirliyi

257 Azərbaycanın xarici borcları ödəmə qabiliyyəti varmı?

- Ölkənin sürətli iqtisadi inkişafı hesabına
- Yoxdur
- 2002-ci ildən sonra hə
- Mərkəzi bankın ehtiyat fondu
- Neft fondunun hesabına

258 Azərbaycanda hansı ölkə ilə ən yüksək ticarət dövrüyyəsinə malikdir?

- Russiya
- Türkiyyə
- ABŞ
- Çin
- Iran

259 Inkişaf etmədəolan ölkələrdə dövlət borcu necə idarə olunur?

- Maliyyə Nazirliyi tərəfindən
- vergi agentliyi vasitəsilə
- xəzinədarlıq sistemi tərəfindən
- Parlament vasitəsilə
- qiymətli kağızlar kreditəsi

260 transmilli korparasiyaların transmilli banklarla əlagəsi varmı?

- müqavilə bağlanmışdırsa
- Var
- Dövlətin bu haqda sərəncamı varsa
- Yalnız xüsusi şəraitdə

261 Transmilli korparasiyalar öz hesablarını hansı banklarda saxlayırlar?

- transmilli banklardan
- Müqavilədən asılı olarlar istənilən halda
- Kommersiya banklarında
- Dövlət banklardan
- Şəxsi banklardan

262 Gömrük sisteminin beynəlxalq maliyyə əlagələrinə nə kimi təsiri var?

- İqtisadi təhlükəsizliyi təmin edir
- Dövlət bütçəsinin sabit gəlirlə təmin edir
- Ölkəyə kapital hərəkətini nazamlayır
- Dövlət qurumu kimi lazımdır
- Vətən istehsalı məhsullarının qiymətini ölkə üçün əlverişli edir

263 Maliyyə integrasiyasının əsas göstərici nədir?

- ölkə ilə xarici aləm arasında maliyyə axılarının miqyası və frmasıdır
- Kapital axımıdır
- Ölkənin beynəlxalq maliyyə təşkilatları iləəlagələndirilir
- İqtisadi əlagələrinin qüclü olmasına
- Tədiyyə balansının sabit saxlanmasıdır

264 Globallaşma nədir?

- Ölkələr arasında integrasiya yaranması
- Vahid dünya puluna kecilməsi
- Dövlətlər arasında iqtisadi birləşmə yaranması
- Vahid dünya pulna görülməsi
- Dünya ölkələri arasında siyasi və iqtisadi birliyin yaranması

265 Paris klubunun vəzifəsi nədir?

- Ölkərin ber-birinə brcunun vaxtı şatdıraqda və ödəməyə vəsait olmadığıda bu məsələni onlarla müzakirədib çıxış yolu tapmaq
- Pul tədavülün nizamlaşdırmaq
- Konfranslar çağırmaq
- Faizin səviyyəsini müəyyən etmək
- Borclu ölkəyə vəsait vermək

266 Dünya maliyyəsinin globallaşmasının hansı səbəbləri vardır:

- iqtisadi fəaliyyətin globallaşması, global problemlərin həlli üçün pul vəsaitlərinin axtarılması və valyutavəsaitlərinin təminatı
- fərdi istehsal prosesi, dövriyyə vəsaitlərinin axtarılması və pul vəsaitlərinin təminatı
- istehsalat prosesinin globallaşması, maliyyə resurslarının global maliyyə problemlərinin həlli üçün sərf olunması
- istehsal prosesinin globallşaması, regional problemlərin və kredit şərtlərinin həll edilməsi üçün maliyyə resurslarının axtarılması
- aktual problemlərin həlli üçün maliyyə resurslarının axtarılması, təsərrüfat prosesinin globallaşması, valyuta

267 Müxtəlif ölkələrin maliyyə mərkəzləri arasındaki əlaqələrin genişlənməsi nəticəsində aşağıdakılardan hansı baş verir:

- hərtərəfli fəaliyyət göstərən beynəlxalq maliyyə institutu yaranır, beynəlxalq maliyyə integrasiyası, maliyyə innovasiyası
- hərtərəfli fəaliyyət göstərən beynəlxalq kredit institutu yaranır, Avropaya kredit integrasiyası, maliyyə innovasiyası
- hərtərəfli fəaliyyət göstərən beynəlxalq maliyyə institutu yaranır, beynəlxalq lizing integrasiyası, kredit innovasiyası
- hərtərəfli fəaliyyət göstərən beynəlxalq maliyyə institutu yaranır, regional innovasiya integrasiyası, maliyyə innovasiyası
- hərtərəfli fəaliyyət göstərən regional kredit institutu yaranır, regional maliyyə integrasiyası, maliyyə innovasiyası

268 Beynəlxalq dövlət krediti məhiyyəti nədir?

- kapital ixracının formasıdır
- dövlətlər arası iqtisadi münasibətlərin möhkəndirilməsi
- kreditin əsas formasıdır
- Beynəlxalq dövlət krediti sisteminin yaranması

269 Beynəlxalq kreditin mənfi rolü nədən ibarətdir?

- Bazar iqtisadiyyatı şəraitində ziddiyətləri gücləndirir
- Əmtəə artıqlığı yaradır
- Ölkələr arasında siyasi asılılıq yaradır
- Mənfəətli sahələrin inkişafına səbəb olur
- Geniş təkrar istehsala pis təsir edir

270 RF-nın maliyyə sisteminə aşağıdakılardan hansı daxil deyil?

- Poçt-əmanət kassaları
- Büdcədənəkənar xüsusi fondlar
- Federal bütçə
- Təsərrüfat subyektlərinin maliyyəsi
- Sığorta fondları

271 RF-nın maliyyə sistemi neçə hissədən ibarətdir?

- 5
- 3
- 2
- 6
- 4

272 Maliyyə sisteminin maddi bazası aşağıdakılardan hansıdır?

- kommersiya fəaliyyəti göstərən müəssisələrin maliyyəsi
- dövlət maliyyəsi
- dövlət krediti
- kommersiya fəaliyyəti göstərməyən müəssisələrin maliyyəsi
- dövlət müəssisələrinin maliyyəsi

273 RF-nın maliyyə sisteminin həlqələrinə aid deyil

- müəssisələrin maliyyəsi, dövlət maliyyəsi
- Büdcədənəkənar fondlar, sıgorta fondları
- Pensiya fondu, dövlət krediti
- Dövlət büdcəsi, dövlət krediti

274 Dövlət maliyyəsinin əsas vəzifələri aşağıdakılardan hansılardır? 1. iqtisadiyyatın yüksək gəlirlili sahələrinin inkişafının təmin edilməsi, 2. maliyyə resurslarının iqtisadiyyatın sahələri, ölkənin regionları, əhalinin ayrı-ayrı qrupları arasında yenidən bölüşdürülməsi. 3. iqtisadiyyatın bütün sahələrinin inkişafının təmin edilməsi, 4. dövlətin əlavə vəsaitlərlə təmin edilməsi.

- 2.3
- 1,2;
- 3.4
- 1,4,;

275 Maliyyə siyasəti dedikdə nə başa düşülür?

- maliyyə resurslarının toplanılması, yenidən bölüşdürülməsi və istifadəsi ilə əlaqədar tədbirlərin məcmusudur;
- maliyyə siyasəti əsasən qiymətlərin sabitliyinin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər sistemidir;
- dövlət xərcləri və vergilərin dəyişdirilməsi yolu ilə iqtisadiyyatı tənzimləmə sistemidir.
- maliyyə sistemi vasitəsilə həyata keçirilən tədbirlərin məcmusudur;

276 Rusiya Federasiyasının bütçə sistemi hansı həlqələrdən təşkil olunmuşdur?

- federal bütçə, federasiya subyektlərinin bütçəsi və yerli bütçələr
- dövlət bütçəsi, ştatların bütçəsi və yerli bütçələr
- federal bütçə, torpaqların bütçəsi və icma bütçələri
- konsolidə və ya mərkəzləşdirilmiş bütçə və yerli bütçələr

277 Rusyanın bütçə sistemi neçə səviyyəlidir və hansı həlqələrdən ibarətdir?

- üçsəviyyəli olmaqla federal, regional və yerli bütçələrindən ibarətdir
- ikisəviyyəli olmaqla mərkəzi və yerli bütçələrdən ibarətdir
- üçsəviyyəli olmaqla federal, torpaqların və icma bütçələrindən ibarətdir
- iyyəli olmaqla muxtar və yerli bütçələrdən ibarətdir

278 Rusiyada bütçə layihəsi hansı orqan tərəfindən hazırlanır?

- Maliyyə Nazirliyi
- İnzibati bütçə idarəsi
- Xəzinədarlıq
- Nazirlər Kabinetı
- Parlamentin xüsusi komissiyası

279 Rusiya Federasiyasında bütçənin kassa icrasını hansı qurum yerinə yetirir?

- Mərkəzi Bank
- İnzibati bütçə idarəsi
- Federal Xəzinədarlıq
- Maliyyə Nazirliyi
- Nazirlər Kabinetı

280 RF-nın “Bütçə Kodeksinə” əsasən bütçə sisteminin təşkili prinsiplərinə aşağıdakılardan hansılar aiddir? 1. vahidlik 2. bütçənin balanslaşdırılmaması 3. müxtəlif bütçə həlkələrinin müstəqilliyi 4. şəffaflıq

- 1, 3, 4
- 1, 2, 3
- 2, 3, 4
- 1, 2, 4

281 RF-nın “Bütçə Kodeksinə” əsasən bütçə sisteminin təşkili prinsiplərinə aşağıdakılardan hansılar aiddir? 1. bütçə vəsaitlərinin ünvanlılığı və məqsədli xarakteri 2. bütçənin balanslaşdırılması 3. bütçə həlkələrinin asılılığı 4. bütçənin tamlığı

- 1, 2, 4
- 1, 2, 3
- 2, 3, 4
- 1, 3, 4

282 RF-da federal bütçənin formalaşmasında hansı vergilərin xüsusi çəkisi daha böyükdür?

- mənfəət vergisi, ƏDV, gəlir vergisi.
- əmlak vergisi, gəlir vergisi, torpaq vergisi
- mədən vergisi, aksiz vergisi, yol vergisi
- nəqliyyat vergisi, oyun biznesinə görə vergi
- su vergisi, müəəsisələrin mənfəətindən vergi

283 RF-da regional vergilərə hansılar aiddir?

- əmlak vergisi, nəqliyyat vergisi, oyun biznesinə görə vergi.
- torpaq vergisi, əlavə dəyər vergisi
- mənfəət vergisi, gəlir vergisi
- mədən vergisi, yol vergisi
- su vergisi, müəəsisələrin mənfəətindən vergi

284 RF-da yerli vergilərə hansılar aiddir?

- torpaq vergisi, fiziki şəxslərin əmlak vergisi
- su vergisi, müəəsisələrin mənfəətindən vergi
- mənfəət vergisi, gəlir vergisi
- əmlak vergisi, oyun biznesinə görə vergi.
- əlavə dəyər vergisi, mədən vergisi

285 RF-nin vergi sistemi neçə səviyyəlidir və hansı vergilərdən ibarətdir?

- ikisəviyyəli olmaqla ümumdüvlət və yerli vergilərdən ibarətdir
- üçsəviyyəli olmaqla federal vergilər, regional vergilər və yerli vergilərdən ibarətdir
- ikisəviyyəli olmaqla dövlət və muxtar vergilərdən ibarətdir

286 Rusiya Federasiyasının maliyyə sistemi aşağıdakı hansı tərkib hissələrindən ibarətdir?

- büdcə sistemi, xüsusi büdcədənkənar fondlar, dövlət krediti, siğorta fondları, müəssisələrin maliyyəsi
- Büdcə sistemi, dövlət müəssisələrinin maliyyəsi, xüsusi fondlar, poçt-əmanət kassaları
- Dövlət büdcəsi, büdcədənkənar fondlar, özəl müəssisələrin maliyyəsi, dövlət krediti
- Dövlət krediti, müəssisələrin maliyyəsi, büdcədənkənar fondlar.
- Siğorta, dövlət krediti, müştərək müəssisələrin maliyyəsi.

287 Hazırda Rusiyadəfəaliyyət göstərən sosial xarakterli əsas fondlar hansıdır?

- Pensiya Fondu, Sosial Sığorta Fondu, Məcburi Tibbi Sığorta Fondu.
- Ehtiyacı Olanlara Yardım Fondu, Dövlət Məmurlarının Sığorta Fondu;
- Milli Sığorta Fondu, Dövlət Müəssisələrinin Pensiya Fondu;
- Təzminat fondu, Avropa bərpəolunma programı fondu, Təqaüd fondu.
- İşsizlik Üzrə Sığorta Fondu, Fəhlə və Qulluqçuların Təqaüd Sığorta Fondu, Xəstəlik və bədbəxt hadisələrdən siğorta fondu;

288 Rusiyada məcburi sosial siğorta haqlarının tutulma obyekti nədir?

- muzdlu əməklə və sahibkarlıq fəaliyyətilə bağlı olan gəlirlər;
- qeyri-sahibkarlıq fəaliyyətilə bağlı gəlirlər;
- divident və faiz gəlirləri.
- işə götürən tərəfindən verilən maddi yardım;

289 Rusiya Federasiyasının Pensiya Fondu hansı mənbələr hesabına formalaşır? 1. işləyənlərin siğorta ödənişləri 2. federal büdcədən ayırmalar 3. fondun kommersiya fəaliyyətindən daxil olmalar 4. işverənlərin siğorta ödənişləri

- 1,2,4.
- 2,3,4;
- 1,3,4;
- 1,2,3;

290 Rusiyada Pensiya Fonduun vəsaitlərinin əsas hissəsi hansı məqsədlərə yönəldilir?

- Yaşa, iş stajı, ailə başçısını itirməyə görə dövlət pensiyalarının ödənilməsinə;
- Aztəminatlı əhaliyə müavinətlərə;
- İşsizliyə görə müavinətlərə;
- Əlilliyə görə müavinətlərə.
- Xəstəliyə görə müavinətlərə.

291 Rusiya Federasiyasında Pensiya Fonduun vəsaitləri aşağıdakı hansı istiqamətlərə yönəldilir? 1. Yaşa, iş stajı, ailə başçısını itirməyə görə dövlət pensiyalarının ödənilməsinə, 2. Ahillara və əlillərə maddi yardımılara, 3. 1,5-6 yaşa qədər uşaqlara və tək analara müavinətlərə 4. federal büdcə xərclərinin maliyyələşdirilməsinə

- 1,2,3;
- 2,3,4;
- 1,2,4.
- 1,3,4;

292 Rusiya Federasiyasında iş qabiliyyətinin müvəqqəti itirilməsi, xəstəlik, uşağa qulluq və sairə üzrə siğorta təminatını həyata keçirən orqan hansıdır?

- Sosial Siğorta Fondu;
- Məşgulluq fondu ;
- Məcburi Tibbi Siğorta Fondu.

Pensiya Fondu;

293 Rusiyada büdcədənkənar fondların yaradılmasında əsas məqsad nədən ibarətdir?

- bu fondlar vasitəsilə mümkün qədər çox vəsait cəlb etmək və onları sosial-iqtisadi məsələlərin həllinə yönəltmək ;
- büdcə kəsirinin aradan qaldırılmasından ibarətdir;
- yerli (bələdiyyə) büdcələrinin xərclərini maliyyələşdirmək;
- dövlət borclarının azaldılmasına kömək etmək.
- ölkədə sahibkarlığın inkişafını stimullaşdırmaqdan.

294 Rusiya Federasiyasında Sosial Sığorta Fonduun vəsaitləri aşağıdakı hansı istiqamətlərə yönəldilir? 1. Yaşa, iş stajı, ailə başçısını itirməyə görə dövlət pensiyalarının ödənilməsinə, 2. iş qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərə, 3. uşağın anadan olması və uşağa qulluqla əlaqədar müavinətlərə, 4. Əhillələrə maddi yardımlara.

- 2,3;
- 1,2,;
- 2,4.
- 1,3;

295 RF-da vətəndaşlara tibbi xidmətlərin maliyyələşdirilməsi üçün yaradılan büdcədənkənar fond hansıdır?

- Məcburi Tibbi Sığorta Fondu;
- Dövlət Əhalinin Məşğulluğu Fondu;
- Pensiya Fondu;
- Əllillərin Sosial Müdafiə Fondu
- Sosial Sığorta fondu

296 RF-nin vergi qanunvericiliyinə əsasən federal vergilər dedikdə hansı vergilər nəzərdə tutulur?

- Rusyanın müvafiq qanunvericiliyi ilə müəyyən edilən və federasiyanın bütün ərazisində ödənilməli olan vergilər
- yerli idarəetmə orqanlarının normativ-hüquqi aktlarına əsasən müəyyən edilən və tutulan vergilər
- Vergi qanunvericiliyi ilə müəyyən edilən və federasiyanın müəyyən ərazilərində ödənilməli olan vergilər
- RF-si subyektlərinin müvafiq qanunları ilə müəyyən edilən və onların ərazilərində tutulan vergilər

297 RF-da federal vergilərə hansılar aiddir?

- mənfəət vergisi, fiziki şəxslərin gəlir vergisi
- su vergisi, müəəsisələrin mənfəətindən vergi

- torpaq vergisi, əlavə dəyər vergisi
- əmlak vergisi, nəqliyyat vergisi, oyun biznesinə görə vergi.
- mədən vergisi, yol vergisi

298 RF-da federal vergilərə aşağıdakılardan hansılar aiddir?

- əlavə dəyər vergisi, aksiz vergiləri
- torpaq vergisi, miras vergisi
- satışdan vergi, yol vergisi
- əmlak vergisi, nəqliyyat vergisi, oyun biznesinə görə vergi.
- mədən vergisi, reklam fəaliyyətinə görə vergi

299 Rusiyada gəlir vergisinin dərəcəsi neçə % intervalında dəyişir?

- 12- 45 %
- 14- 30 %
- 10-51 %.
- 20-45%
- 15- 35 %

300 RF-da illik gəlirləri 30001-60000 rubla qədər olan fiziki şəxslər hansı dərəcə ilə vergiyə cəlb olunurlar?

- 15 %.(3% federal, 12% federasiya subyektlərinin büdcəsinə)
- 18% (3% federal, 15% federasiya subyektlərinin büdcəsinə)
- 25%(3% federal, 22% federasiya subyektlərinin büdcəsinə)
- 20%(3% federal, 17% federasiya subyektlərinin büdcəsinə)
- 10% (3% federal, 7% federasiya subyektlərinin büdcəsinə)

301 RF-da illik gəlirləri 300000 rubldan artıq olan fiziki şəxslər hansı dərəcə ilə vergiyə cəlb olunurlar?

- 45% (3% federal, 42% federasiya subyektlərinin büdcəsinə)
- 35 %.(3% federal, 32% federasiya subyektlərinin büdcəsinə)
- 40% (3% federal, 37% federasiya subyektlərinin büdcəsinə)
- 38% (3% federal, 35% federasiya subyektlərinin büdcəsinə)

302 RF-da fiziki şəxslərin hansı növ gəlirləri vergitutmaya cəlb edilmir? 1.muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər; 2. bütün növ pensiyalar; 3. alimentlər; 4. dövlət qiymətli kağızlar üzrə uduşlar və faizlər.

- 2,3,4.
- A) 1,2,3.
- A) 1,2,4.
- A) 1,3,4.

303 2015-ci ildə Rusiyada federal bütçənin kəsiri hansı səviyyədə proqnozlaşdırılır?

- 2,7 trilyon rubl və ya ümum daxili məhsulun 3,7 %-i
- 5,9 trilyon rubl və ya ümum daxili məhsulun 8,0 %-i
- 3,5 trilyon rubl və ya ümum daxili məhsulun 4,4 %-i
- 5,4 trilyon rubl və ya ümum daxili məhsulun 7,4 %-i
- 8,1 trilyon rubl və ya ümum daxili məhsulun 11,8 %-i

304 Cari ildə RF-da bütçə kəsirinin maliyyələşdirilməsi və ya örtülməsi üçün hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur?

- özəlləşdirilmə, daxili borclanma, Ehtiyat Fondu vəsaitləri hesabına
- Pul emissiyası, daxili və xarici borclanma
- Dövlət xərclərinin və vergi dərəcələrinin artırılması
- İstehsal və satış həcmimin artırılması, hərbi xərclərin azaldılması.
- Bəzi dövlət qurumlarının ləğvi və ya birləşdirilməsi, təhsil və səhiyyə xərclərinin azaldılması.

305 Beynəlxalq səviyyədə bütçə kəsirinin yol verilən həddi ümum daxili məhsulun neçə faizi səviyyəsində qəbul olunur?

- 2 - 3%;
- 10-15%;
- 5-10%;
- 20-25%.
- 6-8%.

306 Beynəlxalq təcrübədə bütçə kəsirinin aradan qaldırılması və ya azaldılması üçün istifadə olunan metodlardan hansılar qeyri-inflyasiyalı metodlara aiddir? 1. pul emissiyası, 2. daxili və xarici borclanma, 3. bir sıra xərclərin azaldılması. 4. özəlləşdirmə. 5. vergidən yayınma hallarının minimuma endirilməsi, vergitutma bazasının genişləndirilməsi;

- 2, 3, 4,5;
- 1, 2, 4;
- 1, 3, 4;
- 1,2,4,5.
- 1, 2, 3.

307 2015-ci ilə RF-nin xarici borclarının strukturunda hansı borcların xüsusi çəkisi daha böyükdür?

- avrobondlar üzrə borclar;
- Paris klubu iştirakçıları olan ölkələrə borclar;
- beynəlxalq maliyyə-kredit təşkilatlarına olan borclar;
- Paris klubu iştirakçıları olmayan ölkələrə borclar;
- Vneşekonombankın kreditləri üzrə borclar;

308 2015-ci ilin məlumatlarına əsasən Rusiya Federasiyasının xarici dövlət borcları hansı səviyyədədir?

- 54 mlrd. dollar və ya ümum daxili məhsulun 37 %-i
- 77 mlrd. dollar və ya ümum daxili məhsulun 54 %-i
- A) 36 mlrd. dollar və ya ümum daxili məhsulun 28 %-i
- A) 44 mlrd. dollar və ya ümum daxili məhsulun 32 %-i
- 108 mlrd. dollar və ya ümum daxili məhsulun 74 %-i

309 Rusiyada vergilər dövlət bütçesinin gəlirlərinin təqribən necə %-ni təşkil edir?

- Təqribən 80%-ni təşkil edir
- Təqribən 70%-ni təşkil edir
- Təqribən 50-60%-ni təşkil edir.
- Təqribən 90%-ni təşkil edir

310 RF-da aksız vergisinə cəlb olunan mallar hansılardır? 1. spirtli içkilər 2. tütün məmulatları 3. sərinləşdirici içkilər 4. avtonəqliyyat vasitələri 5. zinət əşyaları 6. neft məhsulları

- 1, 2, 5, 6
- 2, 3, 4
- 1, 2, 3
- 2,4,5,6.
- 3, 4, 5

311 RF-da federal bütçə və bütçədən kənar dövlət fondlarının bütçələrinin gəlir və xərc maddələrinin həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarətin həyata keçirilməsi hansı dövlət nəzarəti orqanının səlahiyyətlərinə aiddir?

- Hesablaşma Palatası
- Maliyyə Nazirliyi
- Federal Xəzinədarlıq

- Dövlət Duması.
- Nazirlər Kabineti

312 Rusiya Federasiyasında federal qanunların, digər normativ-hüquqi aktların maliyyə ekspertizasını, federal bütçənin və büdcədənkənar fondlarının bütçə layihələrinin gəlir və xərc maddələrinin qiymətləndirilməsini hansı ali nəzarət orqanı həyata keçirir?

- Hesablama Palatası
- Maliyyə Nazirliyi
- Federal Xəzinədarlıq
- Dövlət Duması.
- Nazirlər Kabineti

313 Türkiyənin bütçə sistemi hansı həlqələrdən təşkil olunmuşdur?

- b) konsolidə və ya mərkəzləşdirilmiş bütçə və yerli bütçələr
- dövlət bütçəsi, ştatların bütçəsi və yerli bütçələr
- b) torpaqların bütçəsi və icma bütçələri
- b) federal bütçə və regional bütçələr

314 Türkiyənin bütçə sistemi neçə səviyyəlidir və hansı həlqələrdən ibarətdir?

- ikisəviyyəli olmaqla mərkəzi və yerli bütçələrdən ibarətdir
- üçsəviyyəli olmaqla dövlət, regional və icma bütçələrindən ibarətdir
- üçsəviyyəli olmaqla federal, torpaqların və yerli bütçələrdən ibarətdir
- səviyyəli olmaqla muxtar və yerli bütçələrdən ibarətdir

315 Türkiyədə bütçə layihəsi hansı orqan tərəfindən hazırlanır?

- Maliyyə Nazirliyi
- Milli bank
- İnzibati bütçə idarəsi
- Nazirlər Kabineti
- Xəzinədarlıq

316 Bütçə prosesi dedikdə nə başa düşülür?

- bütçənin tərtibi, müzakirəsi, təsdiqi və icrası üzrə dövlət orqanlarının fəaliyyətləri
- bütçə sisteminin tərkibi və quruluşu;

- bütçə xərclərinin bütçə həlqələri arasında bölüşdürülməsi;
- vahid bütçədə birləşdirilən ayrı-ayrı bütçə həlqələrinin məcmusu
- bütçənin gəlir mənbələrinin təyin edilməsi;

317 Türkiyədə budcə prosesi hansı mərhələləri özündə birləşdirir?

- bütçə layihəsinin tərtibi, parlamentin bütçəyə baxması və təsdiqi, bütçənin icrası və onun icrasına dair hesabatın tərtibi
- bütçə layihəsinin tərtibi, onun təsdiqi, bütçənin icrası və onun icrasına dair hesabatın tərtibi
- bütçə layihəsinin tərtibi, onun müzakirəsi, bütçənin icrası və onun icrasına dair hesabatın tərtibi
- bütçə layihəsinin tərtibi, onun gəlir və xərc istiqamətlərinin müəyyənləşdirilməsi,
- Büdcə layihəsinin tərtibi, onun parlamentdə təsdiqi və mətbuatda dərci.

318 Türkiyədə dövlət bütçəsini təsdiq edən şəxs kimdir?

- Prezident
- a) Maliyyə naziri
- a) Baş nazir
- a) TBMM sədri

319 Budcə sistemi dedikdə nə başa düşülür?

- vahid bütçədə birləşdirilən ayrı-ayrı bütçə həlqələrinin məcmusu ;
- gəlirlərin və xərclərin bütçə həlqələri arasında bölüşdürülməsi;
- bütçənin tərtibi, müzakirəsi, təsdiqi və icrası üzrə dövlət orqanlarının fəaliyyətlərinin məcmusu;
- pul vəsaitləri fondlarının yaradılması və istifadəsində öz xüsusiyyətləri ilə xarakterizə olunan müxtəlif maliyyə münasibətlərinin (həlqələrinin) məcmusu
- bütçənin gəlir mənbələrinin təyin edilməsi

320 Türkiyənin vergi sistemi neçə səviyyəlidir və hansı vergilərdən ibarətdir?

- ikisəviyyəli olmaqla ümumdövlət və yerli vergilərdən ibarətdir
- üçsəviyyəli olmaqla ümumdövlət, muxtar və yerli vergilərdən ibarətdir
- üçsəviyyəli olmaqla federal, torpaqların və icma vergilərindən ibarətdir
- ikisəviyyəli olmaqla dövlət və muxtar vergilərdən ibarətdir

321 Türkiyədə dolayı vergilərə aşağıdakılardan hansı daxildir?

- ƏDV, istehlak vergisi
- Aksiz, mənfəət, gəlir, ƏDV

- Mənfəət, gəlir, aksiz
- Gömrük rüsumu, mənfəət, gəlir, ƏDV
- ƏDV, mənfəət, gəlir

322 Türkiyədə gəlir vergisinin dərəcəsi neçə % intervalında dəyişir?

- 15- 35 %
- 5- 40 %
- 10-51 %.
- 20-45%
- 15- 30 %

323 Türkiyədə fərdi gəlir vergisi kimlərdən tutulur?

- rezident və qeyri-rezident fiziki şəxslərdən
- yalnız rezident fiziki şəxslərdən
- əcnəbilərdən
- yalnız qeyri-rezident fiziki şəxslərdən

324 Türkiyədə rezident fiziki şəxslərdən fərdi gəlir vergisi necə tutulur?

- həmin gəlirlərin mənbəyindən asılı olmayaraq vergiyə cəlb olunur
- yalnız ölkə daxilində əldə edilən gəlirlərdən vergi tutulur
- yalnız kapital gəlirlərdən vergi tutulur
- yalnız ölkə hüdudlarından kənarda əldə edilən gəlirlərdən vergi tutulur

325 Türkiyədə illik gəlirləri 12000 türk lirəsinə qədər olan fiziki şəxslər hansı dərəcə ilə vergiyə cəlb olunurlar?

- .15
- .05
- 10 %.
- .2
- .18

326 Türkiyədə illik gəlirləri 106 000 türk lirəsindən artıq olan fiziki şəxslər hansı dərəcə ilə vergiyə cəlb olunurlar?

- .35
- .25

- 27 %.
- .2
- .18

327 Türkiyədə korporativ vergi hansı qaydada tutulur?

- şirkətin gəlirlərindən yol verilən xərclər çıxıldıqdan sonra
- ödəmə mənbəyində
- şirkətin gəlirlərindən yol verilən və verilməyən bütün xərclər çıxıldıqdan sonra
- şirkətin gəlirlərindən yol verilən xərclər çıxılmadan

328 Türkiyədə korporativ gəlir vergisinin dərəcəsi neçə faiz müəyyən edilmişdir?

- .2
- .16
- 27 %.
- .15
- .18

329 Türkiyədə hansı xidmət növləri ümumiyyətlə, əlavə dəyər vergisinə cəlb olunmur? 1. reklam xidmətləri; 2. mal və xidmət ixracı; 3. tranzit daşımacılıq; 4. rouming xidmətləri.

- 2, 3, 4
- 1, 2, 3
- 1, 3, 4
- 1, 2, 4

330 Türkiyədə əlavə dəyər vergisi hansı dərəcələrlə tutulur?

- 1, 8, 18 %
- 1, 6, 16 %
- 0, 18 %
- 5, 10, 15%
- 15, 20 %

331 Türkiyədə əlavə dəyər vergisindən başqa hansı dolayı vergi tətbiq olunmaqdadır?

- xüsusi istehlak vergisi

- əmlak vergisi
- aksiz vergisi
- satışdan vergi

332 Türkiyədə xüsusi istehlak vergisinə hansı mallar cəlb olunur? 1. alkoqollu içkilər və tütün məmulatları; 2. yanacaq; 3.nəqliyyat vasitələri; 4. zinət əşyaları.

- 1, 2, 3
- 1, 2, 4
- 2, 3, 4
- 1, 3, 4

333 Türkiyədə mərkəzi bütçənin formalaşmasında hansı vergilərin xüsusi çəkisi daha böyükdür?

- korporativ vergi, ƏDV, gəlir vergisi.
- əmlak vergisi, gəlir vergisi, torpaq vergisi
- miras vergisi, əlavə dəyər vergisi, nəqliyyat vasitələrinə vergi
- damğa vergisi, bank və siğorta əməliyyatları üzrə vergi
- xüsusi istehlak vergisi, korporativ gəlir vergisi

334 Dövlət borcları dedikdə nə başa düşülür?

- müvafiq xərclərin maliyyələşdirilməsi üçün dövlət zəmanəti ilə alınan və dövlətin öhdəliyi əsasında müəyyən olunmuş müddətlərdə qaytarılması nəzərdə tutulan maliyyə vəsaitləri,
- Cari xərclərin maliyyələşdirilməsi üçün dövlət zəmanəti olmadan alınan və müəyyən olunmuş müddətlərdə qaytarılması nəzərdə tutulan maliyyə vəsaitləri,
- Dövlətin borc verən kimi çıxış etdiyi münasibətlərin məcmusu;
- Dövlət kreditinin bir forması.
- müvafiq xərclərin maliyyələşdirilməsi üçün alınan və qaytarılma müddətləri əvvəlcədən müəyyən olunmayan maliyyə vəsaitləri,

335 Dövlət borcları mənbəyinə görə hansı borclara ayrılır?

- daxili və xarici borclar;
- davamlı və əbədi borclar;
- məqsədli və məqsədsiz borclar.
- uzunmüddətli və qısamüddətli borclar;

336 Yaponiyada bütçə layihəsi hansı orqan tərəfindən hazırlanır?

- Maliyyə Nazirliyi
- Xəzinədarlıq
- İnzibati bütçə idarəsi
- Nazirlər Kabinetı
- Parlamentin xüsusi komissiyası

337 Yaponiyada bütçənin kassa icrasını hansı qurum yerinə yetirir?

- Yaponiya Bankı
- İnzibati bütçə idarəsi
- Maliyyə Nazirliyi
- Xəzinədarlıq
- Nazirlər Kabinetı

338 Yaponianın bütçə sistemi hansı həlqələrdən təşkil olunmuşdur?

- mərkəzi bütçə, bələdiyyə bütçələri.
- federal bütçə və torpaqların bütçəsi
- dövlət bütçəsi, prefekturaların bütçəsi və yerli bütçələr
- torpaqların bütçəsi və icma bütçələri
- federal bütçə, regional bütçələr, yerli bütçələr

339 Yaponianın dövlət maliyyə sisteminə aşağıdakılardan hansılar daxildir

- Büdcə sistemi, dövlət müəssisələrinin maliyyəsi, xüsusi fondlar
- Bələdiyyə müəssisələrinin maliyyəsi, xüsusi fondlar, siğorta fondları
- Dövlət bütçəsi, bütçədən kənar fondlar, özəl müəssisələrin maliyyəsi, dövlət krediti
- Dövlət krediti, müəssisələrin maliyyəsi, bütçədən kənar fondlar.
- Büdcə sistemi, siğorta, dövlət krediti, müstərək müəssisələrin maliyyəsi.

340 Yaponiyada bütçə xərclərində hansı xərclərin xüsusi çəkisi daha yüksəkdir?

- Sosial xərclər,
- Müdafiə xərcləri,
- İqtisadi təyinatlı xərclər,
- Dövlət borcuna xidmət üzrə xərclər.
- İdarəetmə xərcləri.

341 Yaponiyanın vergi sistemi neçə səviyyəlidir və hansı vergilərdən ibarətdir?

- ikisəviyyəli olmaqla dövlət və yerli vergilərdən ibarətdir
- üçsəviyyəli olmaqla ümumdövlət, prefekturaların vergisi və yerli vergilərdən ibarətdir
- üçsəviyyəli olmaqla federal, torpaqların və icma vergilərindən ibarətdir
- ikisəviyyəli olmaqla dövlət və muxtar vergilərdən ibarətdir

342 Yaponiyada proqressiv şkala ilə tutulan gəlir vergisinin dərəcəsi neçə % intervalında dəyişir?

- 10-37 %.
- 15- 30 %
- 5- 40 %
- 20-45%
- 15- 35 %

343 Yaponiyada mövcud sosial büdcədənkənar fondlardan ən əsasları hansılardır?

- Sağamlığın Sığortası Fondu, Milli Pensiya Fondu, İstehsal travmalarından sığorta fondu və İşsizliyə görə sığorta fondu .
- Əllillərin Sosial Müdafiəsi Fondu, Dövlət Sosial Müdafiə Fondu, Məşgulluq Fondu;
- Milli Sığorta Fondu, Dövlət Müəssisələrinin Pensiya Fondu;
- Ehtiyacı Olanlara Yardım Fondu, Dövlət Məmurlarının Sığorta Fondu.
- İşsizlik Üzrə Sığorta Fondu, Fəhlə və Qulluqçuların Təqaüd Sığorta Fondu, Xəstəlik və bədbəxt hadisələrdən sığorta fondu;

344 Yaponiyada iş qabiliyyətinin müvəqqəti itirilməsi, işsizlik, bədbəxt hadisə və sairə üzrə sığorta təminatını həyata keçirən orqanlar hansıdır?

- Sağamlığın Sığortası Fondu, İstehsal travmalarından sığorta fondu və İşsizliyə görə sığorta fondu;
- Pensiya Fondu, Sosial Müdafiə Fondu ;
- Dövlət Sosial Müdafiə Fondu, Ehtiyacı Olanlara Yardım Fondu.
- Məşgulluq fondu, Əllillərin Sosial Müdafiəsi Fondu;

345 Yaponiyada büdcənin icrasına nəzarət hansı quruma həvalə olunub?

- a) Təftiş Palatasına.
- a) Parlamentə
- a) Maliyyə Nazirliyinə
- a) Nazirlər kabinetinə
- a) İqtisadiyyat Nazirliyinə.

346 Yaponiyada dövlət bütçənin təşkilində hansı vergilərin xüsusi çəkisi daha böykdür?

- gəlir vergisi, mənfəət vergisi, əmlak vergisi;
- miras və ya vərəslik vergisi, torpaq vergisi, mərc və loterya vergiləri;
- Aksiz vergiləri, mədən vergisi, torpaq vergisi;
- Satışdan vergi, mədən vergisi, əmlak vergisi.
- gəlir vergisi, yol vergisi, mərc və lotereya vergiləri.

347 Yaponianın müasir vergi sisteminin özəllikləri hansılardır? 1. ikisəviyyəli vergi sisteminin mövcudluğu; 2. dolayı vergilərin üstünlük təşkil etməsi, 3. vergiqoymaın sosial yönümlülüyü, 4. mənfəətə vergiqoymaın aşağı səviyyəsi. 5. yerli səviyyədə, mərkəzi hökumətin bütçəsinə daxil olanlara bənzər, vergilərin tutulması

- 1,3,5.
- 1,3,4,5;
- 1,2,3;
- 2,3,4,5.
- 1,2,4;

348 Yaponianın vergi sisteminin xüsusiyyətlərinə aiddir? 1. birbaşa vergilərin üstünlük təşkil etməsi; 2. ƏDV-nin olmaması, 3. üçsəviyyəli vergi sisteminin mövcudluğu, 4. mənfəətə vergiqoymaın yüksək səviyyəsi. 5. yerli səviyyədə, mərkəzi hökumətin bütçəsinə daxil olanlara bənzər, vergilərin tutulması

- 1,2,4,5.
- 1,3,4,5;
- 1,2,3;
- 2,3,4,5.
- 1,2,4;

349 Yaponiyada bütçə gəlirlərinin təşkilində hansı dolayı verginin rolü böykdür?

- Satışdan vergi.
- ƏDV
- Aksiz vergiləri
- Mədən vergisi.
- Torpaq vergisi

350 Yaponiyada korporasiyaların mənfəət vergisinin dərəcəsi neçə faiz müəyyən edilmişdir?

- .3
- .16
- 27 %.
- .15
- .18

351 Yaponiyada tətbiq olunan əsas dolayı vergi aşağıdakılardan hansıdır?

- satışdan vergi
- aksız vergisi
- xüsusi istehlak vergisi
- əlavə dəyər vergisi.
- əmlak vergisi

352 Yaponianın əsas dolayı vergisi hesab olunan satışdan verginin dərəcəsi neçə faiz səviyyəsində müəyyən edilmişdir?

- .05
- .08
- 10 %.
- .15
- .18

353 Yaponiyada əmlak vergisi hüquqi vəfiziki şəxslər üçün əmlakın dəyərindən hansı dərəcə ilə tutulur?

- .014
- .03
- .005
- 5,6%.
- .022

354 Yaponiyada dövlət istiqrazlar və investisiyalar programı üçün vəsaitlərin əsas mənbələrinə aşağıdakılardan hansılar daxildir? 1. poçt əmanətləri 2. dövlət təqaüd fondu vəsaitləri 3. poçt sığorta fondunun sərbəst vəsaitləri 4. yerli büdcə vəsaitləri 5. hökumət tərəfindən zəmanət verilən özəl maliyyə institutlarının kreditləri

- 1,2,3,5
- 1,2,4.
- 2,3,4,5
- 1,2,3,4.

2,4,5.

355 Yaponiyada dövlət istiqrazlar və investisiyalar programının əsas vəsait mənbəyinə aşağıdakılardan hansı aiddir?

- poçt əmanətləri
- poçt sığorta fondunun sərbəst vəsaitləri
- dövlət təqaüd fondu vəsaitləri
- hökumət tərəfindən zəmanət verilən özəl maliyyə institutlarının kreditləri.
- istehsal investisiyalarının xüsusi büdcə hesabı;

356 ABŞ-nın büdcə sistemi hansı həlqələrdən təşkil olunmuşdur?

- a) Federal büdcə, ştatların büdcəsi və yerli büdcələr
- a) Dövlət büdcəsi, federasiya subyektlərinin büdcəsi və yerli büdcələr
- a) federal büdcə, torpaqların büdcəsi və icma büdcələri
- a) konsolidə və ya mərkəzləşdirilmiş büdcə və yerli büdcələr

357 ABŞ-nın büdcə sistemi neçə səviyyəlidir və hansı həlqələrdən ibarətdir?

- üçsəviyyəli olmaqla federal, ştatların büdcəsi və yerli büdcələrdən ibarətdir
- ikisəviyyəli olmaqla mərkəzi və yerli büdcələrdən ibarətdir
- üçsəviyyəli olmaqla federal, torpaqların və icma büdcələrindən ibarətdir
- ikisəviyyəli olmaqla muxtar və yerli büdcələrdən ibarətdir

358 ABŞ-da büdcə layihəsinin hazırlanması, eləcə də büdcənin icrasına nəzarət hansı quruma həvalə edilmişdir?

- Parlamentin xüsusi komissiyası
- Maliyyə Nazirliyi
- Nazirlər Kabineti
- Xəzinədarlıq
- İnzibati büdcə idarəsi

359 ABŞ-nın vergi sistemi neçə səviyyəlidir və hansı vergilərdən ibarətdir?

- üçsəviyyəli olmaqla federal vergilər, ştatların vergiləri və yerli vergilərdən ibarətdir
- ikisəviyyəli olmaqla ümumdövlət və yerli vergilərdən ibarətdir
- üçsəviyyəli olmaqla ümumdövlət, muxtar və icma vergilərindən ibarətdir
- ikisəviyyəli olmaqla dövlət və muxtar vergilərdən ibarətdir

360 ABŞ-in federal bütçəsinin ən çox gəlir mənbəyini hansı vergi təºkil edir?

- Aksizlər
- Şirkətlərin mənfəət vergisi
- Fiziki şəxslərin gəlir vergisi
- Satışdan vergi

361 ABŞ-da aksiz vergiləri hansı bütçəyə köçürürlür?

- Federal və ştatların bütçələrinə
- Ştatların bütçələrinə
- Yerli bütçəyə
- Federal bütçəyə

362 ABŞ-da federal vergilərə hansılar aiddir?

- miras və bağışlamalardan vergi, əmlak vergisi
- işgüzar fəallığa görə vergi, mehmaxana xidmətlərinə görə vergi
- aksiz vergisi, nəqliyyat vasitələrinə görə vergi
- satışdan vergi, əmlak vergisi.
- korporasiyaların mənfəət vergisi, fərdi gəlir vergisi

363 ABŞ-da ştatların vergilərinə hansılar aiddir?

- satışdan vergi, əmlak vergisi
- aksiz vergisi, nəqliyyat vasitələrinə görə vergi
- miras və bağışlamalardan vergi, aksiz vergisi
- gəlir vergisi, mehmaxana xidmətlərinə görə vergi
- mənfəət vergisi, işgüzar fəallığa görə vergi

364 ABŞ-da federalbüdcə xərclərində hansı xərclərin xüsusi çəkisi daha yüksəkdir?

- Dövlət borcuna xidmət üzrə xərclər.
- Sosial xərclər,
- İqtisadi təyinatlı xərclər,
- Müdafiə xərcləri,
- İdarəetmə xərcləri.

365 2015-ci ildə ABŞ-da federal bütçənin kəsiri hansı səviyyədə proqnozlaşdırılır?

- 1,0 trilyon dollar və ya ümum daxili məhsulun 7,4 %-i
- 750 mlrd. dollar və ya ümum daxili məhsulun 4,9 %-i
- 510 mlrd. dollar və ya ümum daxili məhsulun 4,1 %-i
- 1,5 trilyon dollar və ya ümum daxili məhsulun 9,8 %-i
- 486 mlrd. dollar və ya ümum daxili məhsulun 3,7 %-i

366 ABŞ-da son illərdə bütçə kəsirinin ümum daxili məhsula nisbətdə əhəmiyyətli dərəcədə azalmasına hansı tədbirlərin həyata keçirilməsi səbəb olmuşdur?

- vergi dərəcələrinin artırılması, sosial və tibbi xərclərin azaldılması
- Pul emissiyası, daxili və xarici borcların artırılması
- istiqrazların buraxılışı və dövlət sektorunun özəlləşdirilməsi
- Bəzi dövlət qurumlarının ləğvi və ya birləşdirilməsi, vergi güzəştlərinin ləğvi.
- İstehsal və satış həcminin artırılması, hərbi xərclərin azaldılması.

367 Böyük Britaniyanın maliyyə sistemi aşağıdakı hansı həlqələrdən ibarətdir?

- Büdcə sistemi, dövlət müəssisələrinin maliyyəsi, xüsusi fondlar, yerli hakimiyyət orqanlarının maliyyəsi.
- Büdcədənəkənər fondlar, özəl müəssisələrin maliyyəsi, dövlət krediti
- Dövlət bütçəsi, xüsusi fondlar, dövlət krediti, müstərək müəssisələrin maliyyəsi.
- Büdcə sistemi, siğorta, dövlət krediti.
- Yerli hakimiyyət orqanlarının maliyyəsi, xüsusi fondlar, dövlət krediti

368 Böyük Britaniyanın bütçə sistemi hansı həlqələrdən təşkil olunmuşdur?

- dövlət bütçəsi, bələdiyyə bütçələri.
- dövlət bütçəsi və muxtar bütçələr
- federal bütçə, regional bütçələr, yerli bütçələr
- federal bütçə, ştatların bütçəsi və yerli bütçələr

369 Böyük Britaniyanın dövlət bütçəsi neçə həlqədən ibarətdir?

- 2
- 4
- 3
- 6

370 Böyük Britaniyanın dövlət bütçəsinin həlqələrinə aşağıdakılardan hansı daxildir?

- Milli istiqrazlar fondu
- Ehtiyat fondu
- Veksel fondu
- Risk fondu
- Maddi maraq fondu

371 Böyük Britaniya dövlət bütçəsinin həlqələrindən olan Milli istiqrazlar fondu vasitəsilə hansı xərclər maliyyələşdirilir?

- dövlət borcu və onun idarə olunması ilə əlaqədar xərclər,
- sosial xərclər,
- iqtisadi fəaliyyətlə əlaqədar xərclər,
- sair xərclər.
- milli müdafiə xərcləri,

372 Böyük Britaniya dövlət bütçəsinin həlqələrindən olan Milli istiqrazlar fondunun vəsaitləri hansı istiqamətlərə yönəldilir?

- dövlət müəssisələri, fərdi sahibkarlar və yerli hakimiyyət orqanlarına verilən ssudalara.
- sosial xərclərə,
- milli müdafiə xərclərinə,
- iqtisadi fəaliyyətlə əlaqədar xərclərə,
- idarəetmə aparatının maliyyələşdirilməsinə,

373 Böyük Britaniya dövlət bütçəsinin həlqələrindən olan Milli istiqrazlar fondunun vəsaitləri hansı mənbə hesabına formalaşır?

- Birbaşa vergilər,
- Dolayı vergilər ,
- İngiltərə bankının emissiya departamentinin mənfəəti,
- Heç biri.
- Rüsumlar,

374 Böyük Britaniya dövlət bütçəsinin həlqələrindən olan Milli istiqrazlar fondunun vəsaitləri hansı mənbə hesabına formalaşır?

- Birbaşa vergilər,
- Xəzinədarlıq tərəfindən dövlət müəssisələri və yerli özünüidarəetmə orqanlarına uzunmüddətli kreditlərin verilməsinə görə faizlər ,

- Dolayı vergilər ,
- Heç biri.
- Rüsumlar,

375 Böyük Britaniya dövlət bütçəsinin həlqələrindən olan Milli istiqrazlar fondunun gəlirləri hansı mənbələr hesabına formalaşır? 1. Korporasiyaların gəlir vergisi, 2. İngiltərə bankının emissiya departamentinin mənfəəti, 3. Xəzinədarlıq tərəfindən dövlət müəssisələri və yerli özünüidarəetmə orqanlarına uzunmüddətli kreditlərin verilməsinə görə faizlər, 4. Əlavə dəyər vergisi, 5. Rüsumlar.

- 2,3,
- 2,3,5.
- 1,2,3.
- 2,4,5.
- 1,4,5,

376 Böyük Britaniya dövlət bütçəsinin həlqələrindən olan Milli istiqrazlar fondu vasitəsilə hansı xərclər maliyyələşdirilir? 1. iqtisadi fəaliyyətlə əlaqədar xərclər, 2. sosial xərclər, 3. dövlət borcu və onun idarəolunması ilə əlaqədar xərclər, 4. dövlət müəssisələri, fərdi sahibkarlar və yerli hakimiyyət orqanlarına verilən ssudalar, 5. sair xərclər.

- 3,4,
- 2,3,
- 1,2,
- 2,3,4,5.
- 1,2,5 ,

377 Böyük Britaniyanın bütçə sistemi neçə səviyyəlidir və hansı həlqələrdən ibarətdir?

- ikisəviyyəli olmaqla mərkəzi və yerli bütçələrdən ibarətdir
- üçsəviyyəli olmaqla federal, ştatların bütçəsi və yerli bütçələrdən ibarətdir
- üçsəviyyəli olmaqla federal, torpaqların və icma bütçələrindən ibarətdir
- ikisəviyyəli olmaqla muxtar və yerli bütçələrdən ibarətdir

378 Müasir dövrdə Böyük Britaniyada fəaliyyət göstərən sosial xarakterli əsas bütçədən kənar fondlar hansılardır?

- Milli Sığorta Fondu, Dövlət Müəssisələrinin Təqaüd Fondu;
- Elmi tədqiqatların inkişafı üzrə milli korporasiya fondu, Yol fondu;
- Bərabərləşdirmə valyuta fondu (funt sterlininqin məzənnəsini qorumaq üçün), İxrac kreditlərinin zəmanət departamenti fondu;
- Təzminat fondu, Avropa bərpəolunma programı fondu.
- Milli İstiqrazlar Fondu, Ehtiyat Fondu.

379 Böyük Britaniyada miras vergisi hansı dərəcələrlə ödənilir?

- dəyəri 118.000 funt sterlinqdən artıq olan əmlak məbləğindən 40% dərəcə ilə
- dəyəri 200.000 funt sterlinqdən artıq olan əmlak məbləğindən 25% dərəcə ilə
- dəyəri 100.000 funt sterlinqdən artıq olan əmlak məbləğindən 36% dərəcə ilə
- dəyəri 150.000 funt sterlinqdən artıq olan əmlak məbləğindən 50% dərəcə ilə
- dəyəri 250.000 funt sterlinqdən artıq olan əmlak məbləğindən 45% dərəcə ilə

380 Böyük Britaniyada büdcə xərclərində hansı xərclərin xüsusi çəkisi daha yüksəkdir?

- Sosial xərclər,
- Müdafiə xərcləri,
- İqtisadi təyinatlı xərclər,
- Dövlət borcuna xidmət üzrə xərclər
- İdarəetmə xərcləri.

381 Cari ildə Böyük Britaniyada büdcənin kəsiri hansı səviyyədə proqnozlaşdırılır?

- 10,7 mlrd. funt və ya ümum daxili məhsulun 1,9 %-i
- 34 mlrd. funt və ya ümum daxili məhsulun 6,0 %-i
- 23 mlrd. Funt sterlinq və ya ümum daxili məhsulun 4,0 %-i
- 50 mlrd. funt və ya ümum daxili məhsulun 8,5 %-i
- 46 mlrd. funt və ya ümum daxili məhsulun 8,1 %-i

382 2015-ci ilin məlumatlarına əsasən Böyük Britaniyanın məcmu dövlət borcları hansı səviyyədədir?

- 1,5 trilyon funt və ya ümum daxili məhsulun 80,8 %-i
- 1,0 trilyon funt və ya ümum daxili məhsulun 40 %-i
- 500 mlrd. Funt və ya ümum daxili məhsulun 27 %-i
- 2,0 trilyon funt və ya ümum daxili məhsulun 106% %-i
- 100 mlrd. funt və ya ümum daxili məhsulun 6 %-i

383 Böyük Britaniyada birbaşa vergilər dövlət büdcəsinin gəlirlərinin təqribən necə %-ni təşkil edir?

- Təqribən 50-60%-ni təşkil edir.
- Təqribən 70%-ni təşkil edir
- Təqribən 80%-ni təşkil edir
- Təqribən 90%-ni təşkil edir

384 Böyük Britaniyada daşınmaz əmlakın, torpağın eləcə də səhm, bond və digər investisiya alətlərinin alınması zamanı tutulan vergi aşağıdakılardan hansıdır?

- gerb yiğimları,
- gəlir vergisi,
- korporativ vergi,
- Kapital artımına vergi
- əmlak vergisi,

385 Böyük Britaniyada aksiz vergisinə cəlb olunan mallar hansılardır? 1. spirtli içkilər, 2. tütün məmulatları, 3. sərinləşdirici içkilər, 4. avtonəqliyyat vasitələri 5. zinət əşyaları, 6. neft məhsulları

- 1, 2, 6
- 2, 3, 4
- 1, 2, 3
- 2, 4, 5, 6.
- 3, 4, 5

386 Böyük Britaniyada dövlət bütçəsini təsdiq edən şəxs kimdir?

- Kraliça.
- Lordlar Palatasının sədri
- Maliyyə naziri
- Prezident
- Baş nazir

387 Böyük Britaniyada bütçə prosesi hansı mərhələləri özündə birləşdirir?

- Büdcə layihəsinin tərtibi, parlamentin bütçəyə baxması və təsdiqi, bütçənin icrası və onun icrasına dair hesabatın tərtibi
- Büdcə layihəsinin tərtibi, onun müzakirəsi, bütçənin icrası və onun icrasına dair hesabatın tərtibi
- Büdcə layihəsinin tərtibi, onun gəlir və xərc istiqamətlərinin müəyyənləşdirilməsi,
- Büdcə layihəsinin tərtibi, onun parlamentdə müzakirəsi və mətbuatda dərci.
- Büdcə layihəsinin tərtibi, onun təsdiqi, bütçənin icrası və onun icrasına dair hesabatın tərtibi

388 Almanyanın bütçə sistemi hansı həlqələrdən təşkil olunmuşdur?

- federal bütçə, torpaqların bütçələri, icma bütçələri
- federal bütçə və regional bütçələr

- dövlət bütçəsi, ştatların bütçəsi və yerli bütçələr
- torpaqların bütçəsi və icma bütçələri
- mərkəzi bütçə, bələdiyyə bütçələri.

389 Almanyanın müasir vergi sistemi hansı prinsiplər əsasında qurulmuşdur? 1. vergilər mümkün qədər minimal olmalıdır, 2. vergi sistemi ikili vergiqoyma istisna etməməlidir, 3. vergilər cəmiyyətdə gəlirlərin ədalətli bölgüsünü təmin etməlidir, 4. vergilər rəqabətə əngəl törətməməlidir. 5. vergiqoyma zamanı vergilərin tutulmasının məqsədə uyğuluğu nəzərə alınmalıdır

- 1,3,4,5.
- 2,3,4,5;
- 1,2,3;
- 2,3,4.
- 1,2,4;

390 Almanyanın maliyyə sistemi hansı həlkələrdən ibarətdir?

- bütçə sistemi, dövlət müəssisələrinin maliyyəsi, xüsusi fondlar
- Bələdiyyə müəssisələrinin maliyyəsi, xüsusi fondlar
- Büdcədənkənar fondlar, özəl müəssisələrin maliyyəsi, dövlət krediti
- Dövlət krediti, müəssisələrin maliyyəsi, bütçədənkənar fondlar.
- Sığorta, dövlət krediti, müştərək müəssisələrin maliyyəsi.

391 Almaniyada bütçə prosesi hansı mərhələləri özündə birləşdirir?

- Federal bütçə layihəsinin tərtibi, parlamentin bütçəyə baxması və təsdiqi, bütçənin icrası və onun icrasına dair hesabatın tərtibi
- Federal bütçə layihəsinin tərtibi, onun müzakirəsi, bütçənin icrası və onun icrasına dair hesabatın tərtibi
- Büdcə layihəsinin tərtibi, onun parlamentdə təsdiqi və mətbuatda dərci.
- Federal bütçə layihəsinin tərtibi, onun təsdiqi, bütçənin icrası və onun icrasına dair hesabatın tərtibi

392 AFR-də regional bütçəni kim təsdiq edir?

- Landtaqlar
- Bundesrat
- Bundestag
- İnzibati bütçə idarəsi
- Maliyyə Nazirliyi

393 AFR-də bütçə layihəsini hansı orqan hazırlayır?

- Maliyyə Nazirliyi
- Milli bank və Xəzinədarlıq
- İnzibati bütçə idarəsi
- Ümumi şura
- Parlamentin xüsusu komissiyası

394 Almanyanın müasir maliyyə siyasetinin əsas istiqamətləri hansılardır? 1. dövlət xərclərinin investisiya yönümlüyünün gücləndirilməsi, 2. bütçə kəsirinin və dövlət borclarının azaldılması, 3.əlverişli vergi mühitinin yaradılması və vergi yükünün artırılması, 4. regional bərabərsizliyin aradan qaldırılması.

- 1,3,4.
- 1,2,4.
- 3,4.
- 2,3,4.
- 1,2,3.

395 Almanyanın məcmu dövlət borcu son dövrlərdə ÜDM-un neçə faizi səviyyəsindədir?

- 60-62%,
- 100-120%,
- 40-48%,
- 50-55%.
- 150-200%.

396 Xarici dövlət borcları dedikdə nə başa düşülür?

- dövlətin xarici hüquqi və fiziki şəxslərlə, həmçinin beynəlxalq maliyyə təşkilatları ilə bağladığı müqavilələrə əsasən bilavasitə yerinə yetirilməmiş maliyyə öhdəliklərinin xarici valyutada yekunu;
- ölkə daxili subyektlərin dövlətin iştirakı olmadan xarici bazarlardan əldə etdiyi vəsaitlərin məcmusu;
- ölkənin daxili maliyyə bazarlarından əldə etdiyi vəsaitlərin məcmusu.
- ölkə hüdudları daxilində hüquqi və fiziki şəxslərlə bağlanmış əqdlər üzrə borc vəsaitlərinin milli valyuta ilə ifadə olunmuş məcmusu;

397 Dövləti borclanmaya sövq edən səbəblər hansılardır? 1) dövlətin beynəlxalq fəaliyyətinin maliyyələşdirilməsi, 2) bütçə kəsirinin aradan qaldırılması; 3) ölkənin sosial-iqtisadi inkişaf proqramlarının həyata kemirilməsini təmin etmək; 4) dövlət investisiyalarını maliyyələşdirmək.

- 2,3,4
- 1,3, 4
- 1,2,3

- 1, 4.
- 1, 2, 4

398 Dövlət borclarının idarə edilməsi hansı prinsiplərə əsaslanır?

- məcburilik, vahidlik;
- şəffaflıq, könüllülük;
- Risklərin aşağı salınması, könüllülük.
- optimallıq, gizlilik;

399 Almaniyada son dövrlərdə həyata keçirilən vergi islahatlarının əsas istiqamətləri hansılardır? 1. vergi güzəştlərinin artırılması, 2. korporasiyaların vergi yükünün tədricən 35%-ə endirilməsi, 3. sahibkarların vergi yükünün azaldılması, 4. fiskal və ekoloji məqsədlə benzinə aksizlərin artırılması .

- 2, 3, 4;
- 1, 3, 4;
- 1, 2, 3.
- 1, 2, 4;

400 Almaniyada aksizli malları göstərin! 1. elektrik enerjisi 2. tütün məmulatları 3. sərinləşdirici içkilər 4. spirtli içkilər 5. zinət əşyaları 6. qənnadı məmulatları.

- 1, 2, 4
- 2, 3, 4
- 1, 2, 3
- 2, 4, 5, 6.
- 3, 4, 5

401 Almaniyada son illərdə mövcud bütçə kəsirinin ümum daxili məhsulun 3%-i səviyyəsinə endirilməsi üçün hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur?

- Dövlət xərclərinin azaldılması və vergi dərəcələrinin artırılması
- Pul emissiyası, daxili və xarici borclanma
- Dövlət müəssisələrinin özəlləşdirilməsi, vergidən yayınma hallarına qarşı mübarizənin gücləndirilməsi
- Bəzi dövlət qurumlarının ləğvi və ya birləşdirilməsi, təhsil və səhiyyə xərclərinin azaldılması.
- İstehsal və satış həcmiin artırılması, hərbi xərclərin azaldılması.

402 Almaniyada bütçədən kənar fond kimi fəaliyyət göstərən Alman Birliyi Fondu hansı məqsədlərlə yaradılmışdır?

- Şərqi torpaqlarına yardım məqsidi ilə yaradılmışdır;
- II dünya müharibəsindən zərərçəkən əhaliyə yardım göstərmək məqsədilə yaradılmışdır;
- Almaniyadan iqtisadi inkişafına təkan vermək üçün yaradılmışdır;
- "Marshall Planı"-na əsasən özəl sektorun maliyyələşdirilməsi üçün yaradılmışdır.
- Ayrı-ayrı layihələrin maliyyələşdirilməsi üçün yaradılmışdır.

403 Almaniyada federal bütçə xərclərində hansı xərclərin xüsusi çəkisi daha yüksəkdir?

- Sosial xərclər,
- İqtisadi təyinatlı xərclər,
- Müdafiə xərcləri,
- Səhiyyə xərcləri.
- İdarəetmə xərcləri.

404 Almaniyada federal bütçənin təşkilində hansı vergilərin xüsusi çəkisi daha böyükdür?

- gəlir vergisi, korporasiyaların mənfəət vergisi, əlavə dəyər vergisi;
- miras və ya vərəslik vergisi, torpaq vergisi, mərc və loterya vergiləri;
- Aksiz vergiləri, mədən vergisi, torpaq vergisi;
- Satışdan vergi, mədən vergisi, əmlak vergisi.
- gəlir vergisi, şəhər vergisi, mərc və lotereya vergiləri.

405 Almaniyada məcburi sosial sığorta haqlarının tutulma obyekti nədir?

- muzdalu əməklə və sahibkarlıq fəaliyyətilə bağlı gəlirlər;
- qeyri-sahibkarlıq fəaliyyətilə bağlı gəlirlər;
- dividend və faiz gəlirləri.
- işə götürən tərəfindən verilən maddi yardım;

406 AFR-də bütçə layihəsi təsdiqlənmək üçün hansı orqana göndərilir?

- Bundesrat
- Landtag
- Bundestag
- İnzibati bütçə idarəsi
- Maliyyə Nazirliyi

407 Almaniyada sosial fondlarının yaradılmasının əsas mənbələri hansılardır? 1. fəhlə və qulluqçuların əmək haqqından məcburi ayırmalar, 2.

kommersiya və sahibkarlıq fəaliyyətindən daxilolmalar; 3. sahibkarların özəl fəaliyyətdən ödədiyi siğorata haqları, 4. federal bütçədən dövlət subsidiyaları. 5. Regionların ayırdığı maliyyə vəsaitləri.

- 1, 3, 4;
- 1, 2, 4;
- 2, 3, 4;
- 1,2,5.
- 1, 2, 3.

408 Almaniya Federativ Respublikasında iş qabiliyyətinin müvəqqəti itirilməsi, işsizlik, bədbəxt hadisə və sairə üzrə siğorta təminatını həyata keçirən orqanlar hansıdır?

- İşsizlik üzrə siğorta fondu, Xəstəlik və bədbəxt hadisələrdən siğorta fondu;
- Pensiya Fondu, Məşğulluq fondu;
- Alman Birliyi Fondu, Müharibə yükünü bərabərləşdirmək fondu ;
- Avropa bərpaolunma programı fondu, Alman birliyi fondu, Təzminat fondu.
- Əllillərin sosial müdafiəsi fondu, Ehtiyacı Olanlara Yardım Fondu.

409 Almaniyada Fəhlə və Qulluqçuların Təqaüd Siğortası Fondunun vəsaitləri aşağıdakı hansı mənbələr hesabına formalaşır?

- Fəhlə və qulluqçuların əmək haqqından məcburi ayırmalar;
- Federal bütçədən ayırmalar;
- Maliyyə sanksiyalarının və cərimələrin tətbiqi nəticəsində daxil olan məbləğlər.
- Kommersiya və sahibkarlıq fəaliyyətindən daxilolmalar;

410 Torpaqların bütçəsindən ayırmalar.

- 1, 2, 4.
- 1, 3, 4;
- 1, 2, 3;
- 2,3,5.
- 2, 3, 4 ;

411 Almaniyada dövlət bütçəsinin gəlir və xərc maddələrinin həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarətin həyata keçirilməsi hansı dövlət nəzarəti orqanının səlahiyyətlərinə aiddir?

- İqtisadiyyat Nazirliyi.
- Nazirlər Kabineti.

- Maliyyə Nazirliyi
- Federal Xəzinədarlıq
- Federal Hesablama Palatası

412 Almaniyada torpaqların (regionların) vergilərinə aiddir?

- miras və ya vərəsəlik vergisi, torpaq vergisi, mərc və loterya vergiləri.
- yol vergisi, mərc və lotereya vergiləri
- əmlak vergisi, vərəsəlik vergisi
- mədən vergisi, mənfəət vergisi, satışdan vergi.
- gəlir vergisi, korporasiyaların mənfəət vergisi, əlavə dəyər vergisi

413 Almaniyada federal vergi növlərinə aiddir?

- aksizlər, elektrik (cərəyan) vergisi, siğorta fəaliyyətindən əldə edilən gəlirlərə hesablanan vergi
- əmlak vergisi, vərəsəlik vergisi
- gəlir vergisi, əlavə dəyər vergisi
- yol vergisi, mərc və lotereya vergiləri
- torpaq vergisi, mədən vergisi.

414 Almaniyada ümumi vergilərə hansı vergilər aid edilir?

- gəlir vergisi, korporasiyaların mənfəət vergisi, əlavə dəyər vergisi
- yol vergisi, mərc və lotereya vergiləri
- əmlak vergisi, vərəsəlik vergisi
- mədən vergisi, torpaq vergisi, sadələşdirilmiş vergi.
- torpaq vergisi, əmlak vergisi, mənfəət vergisi

415 Almaniyada əlavə dəyər vergisinin əsas dərəcəsi neçə %-dir?

- .16
- .18
- .15
- .17

416 Almaniyada vergilər dövlət bütçəsinin gəlirlərinin təqribən necə %-ni təşkil edir?

- Təqribən 80%-ni təşkil edir

- Təqribən 70%-ni təşkil edir
- Təqribən 80-90%-ni təşkil edir
- Təqribən 90%-ni təşkil edir

417 Almaniyada sahibkarların cari ildə dövriyyəsi neçə min avrodan az olarsa, onlar növbəti ildə ƏDV ödəməkdən azad olmaq hüququ əldə edə bilərlər?

- 32,5 min avrodan az olarsa
- 42,5 min avrodan az olarsa
- 40 min avrodan az olarsa
- 50 min avrodan az olarsa

418 Fransanın maliyyə sisteminə aşağıdakılardan hansı daxil deyil?

- Dövlət krediti
- Yerli maliyyə
- Xüsusi fondlar
- Dövlət müəssisələrinin maliyyəsi
- Ümumi büdcə

419 Fransanın dolayı vergilərinə aşağıdakılardan hansı daxil deyil?

- Sadələşdirilmiş vergi
- Gömrük vergiləri
- Aksizlər
- Xəzinə inhisar vergisi
- ƏDV

420 Fransada dövlət büdcəsi hansı orqan tərəfindən təsdiq olunur?

- Parlament
- Milli bank və Xəzinədarlıq
- İnzibati büdcə idarəsi
- Maliyyə Nazirliyi
- Nazirlər Kabinetli

421 ABŞ-ın Avropaya iqtisadi və siyasi yardım planı olan Marşall planını həyata keçirmək üçün yaradılan fond aşağıdakılardan hansıdır?

- Beynəlxalq Əmək Təşkilatı
- BVF
- Dünya Bankı
- Beynəlxalq Hesablaşma Təşkilatı
- İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı

422 Ödəmə qabiliyyətinin itirilməsi nəticəsində borclu olan ölkələrin maliyyə problemlərinin müzakirəsi üçün İEÖ-in yaratdığı təşkilat aşağıdakılardan hansıdır?

- Paris Klubu
- Beynəlxalq Hesablaşma Təşkilatı
- Beynəlxalq Əmək Təşkilatı
- İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı

423 Xarici ölkələrə ödəmələrin və xaricdən daxil olmaların nisbətini əks etdirən balans necə adlanır?

- Tədiyyə balansı
- Xidmət balansı
- A) Ticarət balansı
- Mühasibat balansı
- Pul vəsailəri balansı

424 Tədiyyə balansının tarazlaşdırılması məqsədilə həyata keşirilən tədbirlərə a. aşağıdakılardan hansı daxil deyil?

- Denominasiya
- Devalvasiya
- Deflyasiya
- Maliyyə-kredit siyasəti
- Valyuta məhdudiyyətləri

425 Beynəlxalq maliyyə-kredit orqanlarının müəyyən etdiyi valyuta paritetləri əsasında təsbit olunan valyuta məzənnəsi aşağıdakılardan hansıdır?

- Fiksə edilmiş valyuta məzənnəsi
- Üzən valyuta məzənnəsi
- İkili valyuta məzənnəsi
- Rəsmi valyuta məzənnəsi
- Təsbit edilməmiş valyuta məzənnəsi

426 Transmilli şirkətlərin mühüm xarakterik xüsusiyyətlərinə aşağıdakılardan hansı daxildir?

- Vergi güzəştlərini əldə etməsidir
- Səhmdar cəmiyyət olması
- Dövlət müəssisələri olması
- Vasitəçi kimi iştirak etməsi
- Fiskal siyasetin həyata keçirilməsi

427 Almanyanın maliyyə sistemi hansı həlqələrdən ibarətdir?

- büdcə sistemi, dövlət müəssisələrinin maliyyəsi, xüsusi fondlar
- Bələdiyyə müəssisələrinin maliyyəsi, xüsusi fondlar
- Büdcədənkənar fondlar, özəl müəssisələrin maliyyəsi, dövlət krediti
- Dövlət krediti, müəssisələrin maliyyəsi, büdcədənkənar fondlar.
- Sığorta, dövlət krediti, müştərək müəssisələrin maliyyəsi.

428 Almanyanın bütçə sistemi hansı həlqələrdən təşkil olunmuşdur?

- federal bütçə, torpaqların bütçələri, icma bütçələri
- federal bütçə və regional bütçələr
- dövlət bütçəsi, ştatların bütçəsi və yerli bütçələr
- torpaqların bütçəsi və icma bütçələri
- mərkəzi bütçə, bələdiyyə bütçələri.

429 Almanyanın vergi sisteminin təşkili prinsiplərinə aşağıdakılardan hansılar aid edilə bilər? 1. vergilər struktur siyasetə uyğun olmalıdır, 2. vergiqoyma zamanı vergilərin tutulmasının məqsədə uyğuluğu nəzərə alınmalıdır, 3. vergilərin kəmiyyəti dövlətin göstərdiyi xidmətlərin həcmi ilə uyğunluq təşkil etməlidir, 4. vergilər mümkün qədər maksimal olmalıdır. 5. vergilər cəmiyyətdə gəlirlərin qeyri-bərabər bölgüsünü təmin etməlidir.

- 1,2,3;
- 1,2,4;
- 2,3,4,5;
- 1,2,3,5.
- 1,3,4,5.

430 AFR-də dolayı vergilərə aşağıdakılardan hansı daxildir?

- ƏDV, aksiz, gömrük rüsumu
- Aksiz, mənfəət, gəlir, ƏDV

- Mənfəət, gəlir, aksiz
- Gömrük rüsumu, mənfəət, gəlir, ƏDV
- ƏDV, mənfəət, gəlir

431 AFR-də vergi siyasetinin tənzimlənməsi alətlərinə aşağıdakılardan hansı daxil deyil?

- Mənfəət vegisinin dərəcəsinin artırılması
- Müəssisənin kapitalının sürətli amortizasiyası
- Vergiqoymaın ümumi səviyyəsinin yüksəldilməsi və azaldılması
- Vergi guzəştəri
- Investisiyaya vergi endirimləri

432 AFR-də regional bütçəni kim təsdiq edir?

- Landtaqlar
- Bundesrat
- Bundestaq
- İnzibati bütçə idarəsi
- Maliyyə Nazirliyi

433 AFR-də bütçə layihəsini hansı orqan hazırlayır?

- Maliyyə Nazirliyi
- Milli bank və Xəzinədarlıq
- İnzibati bütçə idarəsi
- Ümumi şura
- Parlamentin xüsusu komissiyası

434 Almaniyada vergi tutulan əmlakın dəyərindən vergi dərəcəsi fiziki əxslər üçün neçə %, hüquqi əxslər üçün neçə % müəyyən edilmişdir?

- Fiziki şəxslər üçün 1%, hüquqi şəxslər üçün isə 1,6% müəyyən edilmişdir.
- Fiziki şəxslər üçün 0,3%, hüquqi şəxslər üçün isə 0,5% müəyyən edilmişdir.
- Fiziki şəxslər üçün 0,5%, hüquqi şəxslər üçün isə 0,6% müəyyən edilmişdir.
- Fiziki şəxslər üçün 1%, hüquqi şəxslər üçün isə 2,6% müəyyən edilmişdir.

435 Almaniyada əlavə dəyər vergisinin əsas dərəcəsi neçə %-dir?

- .18
- .15
- .17

436 Almaniyada vergilər dövlət bütçəsinin gəlirlərinin təqribən necə %-ni təşkil edir?

- Təqribən 80%-ni təşkil edir
- Təqribən 70%-ni təşkil edir
- Təqribən 80-90%-ni təşkil edir
- Təqribən 90%-ni təşkil edir

437 Almaniyada son illərdə mövcud bütçə kəsirinin ümum daxili məhsulun 3%-i səviyyəsinə endirilməsi üçün hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur?

- Dövlət xərclərinin azaldılması və vergi dərəcələrinin artırılması
- Pul emissiyası, daxili və xarici borclanma
- Dövlət müəssisələrinin özəlləşdirilməsi, vergidən yayınma hallarına qarşı mübarizənin gücləndirilməsi
- Bəzi dövlət qurumlarının ləğvi və ya birləşdirilməsi, təhsil və səhiyyə xərclərinin azaldılması.
- İstehsal və satış həcminin artırılması, hərbi xərclərin azaldılması.

438 Beynəlxalq səviyyədə bütçə kəsirinin yol verilən həddi ümum daxili məhsulun neçə faizi səviyyəsində qəbul olunur?

- 2 - 3%;
- 10-15%;
- 5-10%;
- 20-25%.
- 0-5%.

439 Beynəlxalq təcrübədə bütçə kəsirinin aradan qaldırılması və ya azaldılması üçün istifadə olunan metodlardan hansılar qeyri-inflyasiyalı metodlara aiddir? 1. pul emissiyası, 2. daxili və xarici borclanma, 3. bir sıra xərclərin azaldılması. 4. özəlləşdirmə. 5. vergidən yayınma hallarının minimuma endirilməsi, vergitutma bazasının genişləndirilməsi;

- 2, 3, 4,5;
- 1, 2, 4;
- 1, 3, 4;
- 1,2,4,5.
- 1, 2, 3.

440 Almaniyada son dövrlərdə həyata keçirilən vergi islahatlarının əsas istiqamətləri hansılardır? 1. vergi güzəştlərinin artırılması, 2. korporasiyaların vergi yükünün tədricən 35%-ə endirilməsi , 3. sahibkarların vergi yükünün azaldılması, 4. fiskal və ekoloji məqsədlə benzinə aksizlərin artırılması .

- 2, 3, 4;
- 1, 2, 4;
- 1, 3, 4;
- 1, 4.
- 1, 2, 3.

441 Almaniyada aksizli malları göstərin! 1. elektrik enerjisi 2. tütün məmulatları 3. sərinləşdirici içkilər 4. spirtli içkilər 5. zinət əşyaları 6. qənnadı məmulatları.

- 1, 2, 4
- 2, 3, 4
- 1, 2, 3
- 2, 4, 5, 6.
- 3, 4, 5

442 Almanyanın məcmu dövlət borcu son dövrlərdə ÜDM-un neçə faizi səviyyəsindədir?

- 60-62%,
- 100-120%,
- 40-48%,
- 50-55%.
- 150-200%.

443 AFR-də büdcə layihəsi təsdiqlənmək üçün hansı orqana göndərilir?

- Bundesrat
- Landtaq
- Bundestaq
- İnzibati büdcə idarəsi
- Maliyyə Nazirliyi

444 Almaniyada sosial fondlarının yaradılmasının əsas mənbələri hansılardır? 1. fəhlə və qulluqcuların əmək haqqından məcburi ayırmalar, 2. kommersiya və sahibkarlıq fəaliyyətindən daxilolmalar; 3. sahibkarların özəl fəaliyyətdən ödədiyi sığorata haqları, 4. federal büdcədən dövlət subsidiyaları. 5. Regionların ayırdığı maliyyə vəsaitləri.

- 1, 3, 4;
- 1, 2, 4;
- 2, 3, 4;
- 1,2,5.
- 1, 2, 3.

445 Almaniya Federativ Respublikasında iş qabiliyyətinin müvəqqəti itirilməsi, işsizlik, bədbəxt hadisə və sairə üzrə siğorta təminatını həyata keçirən orqanlar hansıdır?

- İşsizlik üzrə siğorta fondu, Xəstəlik və bədbəxt hadisələrdən siğorta fondu;
- Pensiya Fondu, Məşgulluq fondu;
- Alman Birliyi Fondu, Müharibə yükünü bərabərləşdirmək fondu ;
- Avropa bərpəolunma programı fondu, Alman birliyi fondu, Təzminat fondu.
- Əllillərin sosial müdafiəsi fondu, Ehtiyacı Olanlara Yardım Fondu.

446 Almaniyada Fəhlə və Qulluqçuların Təqaüd Siğortası Fondunun əsas gəlir mənbələrindən olan sosial siğorta haqları hesablanmış əməyin ödənişi fondundan hansı dərəcə ilə tutulur?

- 19,4%;
- 25,5%;
- 22 %;
- 15,6%.
- 18 %.

447 Almaniyada dövlət bütçəsinin gəlir və xərclərinin həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarətin həyata keçirilməsi hansı dövlət nəzarəti orqanının səlahiyyətlərinə aiddir?

- Federal Hesablama Palatası
- Maliyyə Nazirliyi
- Dövlət Xəzinədarlığı Agentliyi
- İqtisadiyyat Nazirliyi.
- Nazirlər Kabinetı.

448 Almaniyada məcburi sosial siğorta haqlarının tutulma obyekti nədir?

- işə götürən tərəfindən verilən maddi yardım;
- muzdlu əməklə və sahibkarlıq fəaliyyətilə bağlı olan gəlirlər;
- divident və faiz gəlirləri.

- qeyri-sahibkarlıq fəaliyyətilə bağlı gəlirlər;

449 Almaniyada federal bütçənin təşkilində hansı vergilərin xüsusi çəkisi daha böyükdür?

- gəlir vergisi, korporasiyaların mənfəət vergisi, əlavə dəyər vergisi;
 miras və ya vərəslik vergisi, torpaq vergisi, mərc və loterya vergiləri;
 Aksiz vergiləri, mədən vergisi, torpaq vergisi;
 Satışdan vergi, mədən vergisi, əmlak vergisi.
 gəlir vergisi, yol vergisi, mərc və loterya vergiləri.

450 Almaniyada bütçədən kənar fond kimi fəaliyyət göstərən Alman Birliyi Fondu hansı məqsədlərlə yaradılmışdır?

- Şərq torpaqlarına yardım məqsidi ilə yaradılmışdır;
 II dünya müharibəsindən zərərçəkən əhaliyə yardım göstərmək məqsədilə yaradılmışdır;
 Almaniyadan iqtisadi inkişafına təkan vermək üçün yaradılmışdır;
 “Marshall Planı”-na əsasən özəl sektorun maliyyələşdirilməsi üçün yaradılmışdır.
 Ayrı-ayrı layihələrin maliyyələşdirilməsi üçün yaradılmışdır.

451 Almaniyada federal bütçə xərclərində hansı xərclərin xüsusi çəkisi daha yüksəkdir?

- Sosial xərclər,
 İqtisadi təyinatlı xərclər,
 Müdafiə xərcləri,
 Səhiyyə xərcləri.
 İdarəetmə xərcləri.

452 İngiltərənin maliyyə sisteminə aşağıdakılardan hansı daxil deyil?

- Federal bütçə
 Büdcədən kənar xüsusi fondlar
 Dövlət bütçəsi
 Dövlət müəssisələrinin maliyyəsi
 Yerli hakimiyət orqanlarının maliyyəsi

453 İngiltərədə bütçə layihəsi hansı orqan tərəfindən hazırlanır?

- Maliyyə Nazirliyi və Xəzinədarlıq
 Milli bank və Xəzinədarlıq

- İnzibati bütçə idarəsi
- Ümumi şura
- Federal bank və Xəzinədarlıq

454 İngiltərədə bütçə layihəsini hansı orqan təsdiq edir?

- Parlamentin xüsusu komissiyası
- Milli bank və Xəzinədarlıq
- İnzibati bütçə idarəsi
- Maliyyə Nazirliyi və Xəzinədarlıq
- Ümumi şura

455 Böyük Britaniyanın vergi sistemi neçə səviyyəlidir və hansı vergilərdən ibarətdir?

- ikisəviyyəli olmaqla ümumdüvlət və yerli vergilərdən ibarətdir
- ikisəviyyəli olmaqla ümumdüvlət və federal vergilərdən ibarətdir
- ikisəviyyəli olmaqla kanton vergilərindən və yerli vergilərdən ibarətdir
- ikisəviyyəli olmaqla dövlət və muxtar vergilərdən ibarətdir

456 Böyük Britaniyada ümumdüvlət vergiləri aşağıdakılardan hansılardır? 1. fiziki şəxslərin gəlir vergisi; 2. korporasiyaların gəlir vergisi (korporativ vergi); 3. yol vergiləri; 4. kapitalın artımına vergi.

- 1, 2, 4
- 1, 2, 3
- 2, 3, 4
- 1, 3, 4

457 Böyük Britaniyada ümumdüvlət vergiləri aşağıdakılardan hansılardır? 1. miras vergisi; 2. satış vergisi; 3. dolayı vergilər (əlavə dəyər vergisi, aksizlər və rüsumlar, gerb yığımları); 4. kapitalın artımına vergi.

- 1, 3, 4
- 1, 2, 3
- 2, 3, 4
- 1, 2, 4

458 Böyük Britaniyada yerli vergilər hansı vergilərdən ibarətdir?

- əmlak vergilərindən

- gəlir vergilərindən
- sosial vergilərdən
- dolayı vergilərdən

459 Böyük Britaniyada fərdi gəlir vergisikimlərdən tutulur?

- gəlir əldə edən bütün əhalidən
- yalnız rezident fiziki şəxslərdən
- əcnəbilərdən
- yalnız qeyri-rezident fiziki şəxslərdən

460 Böyük Britaniyada fiziki şəxslərdən gəlir vergisi hansı qaydada tutulur?

- gəlirin mənbəyindən asılı olaraq şedullar üzrə
- məcmu gəlirdən
- gəlirin mənbəyindən asılı olmayaraq şedullar üzrə
- məcmu gəlirdən deyil, gəlirin mənbəyindən asılı olmayaraq şedullar üzrə

461 Böyük Britaniyada fiziki şəxslərin aşağıdakı hansı gəlirləri gəlir vergisinə cəlb olunmur? 1. pul formasına çevriləməsi mümkün olmayan və yalnız onu alan tərəfindən istifadə edilən natura formada müavinətlər; 2. milli əmanət sertifikatları üzrə faizlər; 3. əlliylərə verilən müavinətlər; 4. dividendlər.

- 1, 2, 3
- 1, 2, 4
- 2, 3, 4
- 1, 3, 4

462 Böyük Britaniyada fiziki şəxslərin aşağıdakı hansı gəlirləri gəlir vergisinə cəlb olunmur? 1. tələbələrə verilən təqaüd və müavinətlər; 2. işsizlik müavinəti; 3. depozitlər üzrə verilən faizlər; 4. xəstəlik və analıq müavinətləri.

- 1, 2, 4
- 1, 2, 3
- 2, 3, 4
- 1, 3, 4

463 Böyük Britaniyada korporativ vergi hansı qaydada tutulur?

- şirkətin gəlirlərindən yol verilən xərclər çıxıldıldından sonra

- ödəmə mənbəyində
- şirkətin gəlirlərindən yol verilən və verilməyə bütün xərclər çıxıldıqdan sonra
- şirkətin gəlirlərindən yol verilən xərclər çıxılmadan

464 Böyük Britaniyada kapital artımı vergisi hansı hallarda tutulur?

- mənfəət gətirməyən müəyyən növlü kapital aktivlərinin təqdim edilməsi zamanı
- mənfəət gətirən müəyyən növlü kapital aktivlərinin alınması zamanı
- mənfəət gətirən müəyyən növlü kapital aktivlərinin təqdim edilməsi zamanı
- mənfəət gətirən müəyyən növlü kapital aktivlərinin istismarı zamanı

465 Böyük Britaniyada şirkətlər kapital artımı vergisini hansı dərəcələrlə ödəyirlər?

- korporativ verginin əsas dərəcəsi üzrə
- korporativ verginin mövcud ən aşağı dərəcəsi üzrə
- korporativ verginin mövcud ən yüksək dərəcəsi üzrə
- korporativ verginin mövcud orta dərəcəsi üzrə

466 Böyük Britaniyada ƏDV nədən tutulur?

- ticarət dövriyyəsinin əsas hissəsindən
- ümumi dövriyyədən
- yeni yaradılan dəyərdən
- bütün satışlardan

467 Böyük Britaniyada ƏDV-nin dərəcəsi neçə faiz təşkil edir?

- .175
- .2
- .15
- .28

468 Böyük Britaniyada hansı xidmət növləri ümumiyyətlə, əlavə dəyər vergisinə cəlb olunmur? 1. reklam xidmətləri; 2. yeyinti məhsullarının əsas növlərinin satışı (hazır yeməklərin sıfarişçilərə çatdırılması (satılması) istisna olmaqla); 3. kitabların satışı; 4. uşaq geyimlərinin satışı.

- 2, 3, 4
- 1, 2, 3
- 1, 3, 4

1, 2, 4

469 Böyük Britaniyada aşağıdakı hansı mallar aksizli mallar hesab edilir? 1. alkoqollu içkilər və tütün məmulatları; 2. yanacaq; 3.nəqliyyat vasitələri; 4. zinət əşyaları.

- 1, 2, 3
- 1, 2, 4
- 2, 3, 4
- 1, 3, 4

470 Böyük Britaniyada yerli büdcələrin gəlirlərinin vergi daxiləlmalarının əsas mənbəyini hansı vergi təşkil edir?

- əmlak vergisi
- əlavə dəyər vergisi
- aksizlər
- yol vergisi

471 Böyük Britaniyanın maliyyə sisteminə aşağıdakılardan hansılar daxildir?

- Büdcə sistemi, siğorta, dövlət krediti.
- Bələdiyyə müəssisələrinin maliyyəsi, xüsusi fondlar
- Büdcədənkənar fondlar, özəl müəssisələrin maliyyəsi, dövlət krediti
- Siğorta, dövlət krediti, müştərək müəssisələrin maliyyəsi.
- Büdcə sistemi, dövlət müəssisələrinin maliyyəsi, büdcədənkənar xüsusi fondlar.

472 Böyük Britaniyanın büdcə sistemi hansı həlqələrdən təşkil olunmuşdur?

- dövlət büdcəsi, bələdiyyə büdcələri.
- dövlət büdcəsi, ştatların büdcəsi və yerli büdcələr
- federal büdcə, regional büdcələr, yerli büdcələr
- federal büdcə və torpaqların büdcəsi

473 Hazırda Böyük Britaniyada fəaliyyət göstərən sosial xarakterli əsas fondlar hansıdır?

- Milli Siğorta Fondu, Dövlət Müəssisələrinin Təqaüd Fondu;
- İşsizlik Üzrə Siğorta Fondu, Fəhlə və Qulluqçuların Təqaüd Siğorta Fondu, Xəstəlik və bədbəxt hadisələrdən siğorta fondu;
- Ehtiyacı Olanlara Yardım Fondu, Dövlət Məmurlarının Siğorta Fondu;
- Təzminat fondu, Avropa bərpəolunma programı fondu, Təqaüd fondu.

- Əllillərin Sosial Müdafiəsi Fondu, Dövlət Sosial Müdafiə Fondu, Məşgulluq Fondu.

474 Böyük Britaniyada iş qabiliyyətinin müvəqqəti itirilməsi, işsizlik, bədbəxt hadisə və sairə üzrə sığorta təminatını həyata keçirən orqanlar hansıdır?

- Milli sığorta fondu, Dövlət müəssisələrinin təqaüd fondları;
 Pensiya Fondu, Məşgulluq fondu;
 Bərabərləşdirmə valyuta fondu, Elmi tədqiqatların inkişafı üzrə milli korporasiya fondu;
 Təzminat fondu, Avropa bərpəolunma programı fondu, Təqaüd fondu.
 Əllillərin sosial müdafiəsi fondu, Ehtiyacı Olanlara Yardım Fondu.

475 Böyük Britaniyada Milli Sığorta Fondunun vəsaitlərinin əsas hissəsi hansı məqsədlərə yönəldilir?

- Qocalığa görə taqaüdlərə;
 Aztəminatlı əhaliyə müavinətlərə;
 İşsizliyə görə müavinətlərə;
 Xəstəliyə görə müavinətlərə.
 Əlliliyə görə müavinətlərə.

476 Böyük Britaniyada büdcədən kənar fondların yaradılmasında əsas məqsad nədən ibarətdir?

- bu fondlar vasitəsilə mümkün qədər çox vəsait cəlb etmək və onları sosial-iqtisadi məsələlərin həllinə yönəltmək;
 büdcə kəsirinin aradan qaldırılmasından ibarətdir;
 yerli (bələdiyyə) büdcələrinin xərclərini maliyyələşdirmək;
 dövlət borclarının azaldılmasına kömək etmək.
 ölkədə sahibkarlığın inkişafını stimullaşdırmaqdan.

477 Böyük Yeddilər Qrupu hansı ölkələr tərəfindən yaradılıb:

- İngiltərə, ABŞ, AFR, Fransa, Yaponiya
 İngiltərə, ABŞ, AFR, Rusiya
 İngiltərə, ABŞ, AFR, Danimarka
 AFR, Fransa, Yaponiya, Rusiya, İtaliya
 AFR, Fransa, Yaponiya, Rusiya

478 BYİB neçənci ildə yaradılıb?

- 1945
 1946

- 1944
- 1948
- 1934

479 BYİB-nin filiallarına aşağıdakılardan hansı daxildir?

- Beynəlxalq İnkişaf Assosiasiyyası, Beynəlxalq Maliyyə Korporasiyası, Çoxtərəfli Zəmanət agentliyi
- Beynəlxalq Maliyyə Korporasiyası, Çoxtərəfli Zəmanət agentliyi, Vitteveyn fondu
- Beynəlxalq İnkişaf Assosiasiyyası, Əlavə kreditləşdirmə fondu
- Beynəlxalq İnkişaf Assosiasiyyası, Əlavə kreditləşdirmə fondu, Beynəlxalq Maliyyə Korporasiyası, Çoxtərəfli Zəmanət agentliyi
- Beynəlxalq İnkişaf Assosiasiyyası, Beynəlxalq Maliyyə Korporasiyası, Çoxtərəfli

480 Xarici ölkələrə ödəmələrin və xaricdən daxil olmaların nisbətini əks etdirən balans necə adlanır?

- Tədiyyə balansı
- Xidmət balansı
- A) Ticarət balansı
- Mühasibat balansı
- Pul vəsailəri balansı

481 Tədiyyə balansı neçə bölmədən ibarətdir?

- 2
- 5
- 3
- 8
- 7

482 Tədiyyə balansının tarazlaşdırılması məqsədilə həyata keşirilən tədbirlərə a. aşağıdakılardan hansı daxil deyil?

- Denominasiya
- Devalvasiya
- Deflyasiya
- Maliyyə-kredit siyaseti
- Valyuta məhdudiyyətləri

483 Transmilli şirkətlərin mühüm xarakterik xüsusiyyətlərinə aşağıdakılardan hansı daxildir?

- Vergi güzəştlərini əldə etməsidir
- Səhmdar cəmiyyət olması
- Dövlət müəssisələri olması
- Vasitəçi kimi iştirak etməsi
- Fiskal siyasetin həyata keçirilməsi

484 Ən iri maliyyə mərkəzlərinə görə liderlik edən ölkə aşağıdakılardan hansıdır?

- ABŞ
- Fransa
- Almaniya
- İsveç
- Yaponiya

485 Digər ölkələrin valyutalarının yaxud beynəlxalq pul vahidlərinin məzənnəsinin qalxıb-enməsi nəticəsində yaranan valyuta məzənnəsi forması aşağıdakılardan hansıdır?

- Üzən valyuta məzənnəsi
- Fiksə edilmiş valyuta məzənnəsi
- İkili valyuta məzənnəsi
- Rəsmi valyuta məzənnəsi
- Təsbit edilməmiş valyuta məzənnəsi

486 ABŞ-in bütçə sisteminə aşağıdakılardan hansı daxil deyil?

- Prefekturaların bütçələri
- Federasiya üzvü olan ştatların bütçəsi
- Federal bütçə
- 12 mindən artıq yerli bölmələrin bütçələri
- 12 mindən artıq inzibati təsərrüfat sahibkarlıq bölmələrinin bütçələri

487 ABŞ-da federal hökumətin bütçə ili nə vaxt sona çatır?

- 30 sentyabr
- 30 yanvar
- 30 noyabr
- 30 oktyabr
- 30 fevral

488 ABŞ-da federal bütçə prosesi neçə mərhələdən ibarətdir?

- 4
- 5
- 2
- 8
- 7

489 ABŞ-da Büdcə prosesinin birinci mərhələsi aşağıdakılardan hansıdır?

- 10 noyabra qədər hökumət konqresə növbəti ilin bütçəsini təqdim etməlidir
- Büdcə haqqında ilk qətnamə qəbul olunmalıdır
- Yanvar ayının yarısına hökumət bütçənin layihəsini göndərməlidir
- 10 dekabra qədər hökumət konqresə növbəti ilin bütçəsini təqdim etməlidir
- 15 sentyabraqədər koqres bütçənin qətnaməsini tam qəbul etməlidir

490 ABŞ-da federal bütçənin gəlirləri içərisində əsas yeri hansı gəlir tutur?

- Birbaşa vergilər
- Dolayı vergilər
- Əmlak vergisi
- ƏDV
- Aksız vergisi

491 ABŞ-da statların gəirləri içərisində əsas yeri hansı vergi tutur?

- Birbaşa vergilər
- Mənfəət vergisi
- Əmlak vergisi
- Dolayı vergilər
- Sadələşdirilmiş vergi

492 ABŞ-da bütçənin ilkin layihəsi hansı orqan tərəfindən hazırlanır?

- İnzibati bütçə idarəsi
- Federal bank
- Milli bank
- Maliyyə Nazirliyi

Ümumi şura

493 Böyük Britaniyada büdcə xərclərində hansı xərclərin xüsusi çəkisi daha yüksəkdir?

- Sosial xərclər,
- Müdafiə xərcləri,
- İqtisadi təyinatlı xərclər,
- Sair xərclər.
- İdarəetmə xərcləri.

494 Böyük Britaniyada büdcənin kassa xidmətini (icrasını) hansı qurum həyata keçirir?

- İngiltərə Bankı
- Xəzinədarlıq.
- Maliyyə Nazirliyi
- Büdcə Departamenti.
- İqtisadiyyat Nazirliyi.

495 Böyük Britaniyada gəlir vergisinin dərəcələri necə müəyyən olunmuşdur?

- 10,22, 40%
- 10,15,35%
- 14, 35%
- 22,40%.
- 14,20,50%

496 Yaponianın dövlət maliyyə sisteminə aşağıdakılardan hansılar daxildir

- Büdcə sistemi, dövlət müəssisələrinin maliyyəsi, xüsusi fondlar, poçt-əmanət kassaları
- Bələdiyyə müəssisələrinin maliyyəsi, xüsusi fondlar, siğorta fondları
- Dövlət büdcəsi, büdcədənkənar fondlar, özəl müəssisələrin maliyyəsi, dövlət krediti
- Dövlət krediti, müəssisələrin maliyyəsi, büdcədənkənar fondlar.
- Büdcə sistemi, siğorta, dövlət krediti, müştərək müəssisələrin maliyyəsi.

497 Yaponianın büdcə sistemi hansı həlqələrdən təşkil olunmuşdur?

- mərkəzi büdcə, bələdiyyə büdcələri.
- federal büdcə və torpaqların büdcəsi

- dövlət bütçəsi, prefekturaların bütçəsi və yerli bütçələr
- torpaqların bütçəsi və icma bütçələri
- federal bütçə, regional bütçələr, yerli bütçələr

498 Yaponiyada bütçə prosesi hansı mərhələlərdən ibarətdir?

- Büdcə layihəsinin tərtibi, parlamentin bütçəyə baxması və təsdiqi, bütçənin icrası və onun icrasına dair hesabatın tərtibi
- Büdcə layihəsinin tərtibi, onun müzakirəsi, bütçənin icrası və onun icrasına dair hesabatın tərtibi
- A) Büdcə layihəsinin tərtibi, onun gəlir və xərc istiqamətlərinin müəyyənləşdirilməsi,
- Büdcə layihəsinin tərtibi, onun parlamentdə təsdiqi və mətbuatda dərci.
- Büdcə layihəsinin tərtibi, onun təsdiqi, bütçənin icrası və onun icrasına dair hesabatın tərtibi

499 Hazırda Yaponiyada fəaliyyət göstərən sosial xarakterli əsas fondlar hansıdır?

- Sağlamlığın Sığortası Fondu, Milli Pensiya Fondu, İstehsal travmalarından sığorta fondu və İşsizliyə görə sığorta fondu .
- Əlliñerin Sosial Müdafiəsi Fondu, Dövlət Sosial Müdafiə Fondu, Məşgulluq Fondu;
- Milli Sığorta Fondu, Dövlət Müəssisələrinin Pensiya Fondu;
- Ehtiyacı Olanlara Yardım Fondu, Dövlət Məmurlarının Sığorta Fondu.
- İşsizlik Üzrə Sığorta Fondu, Fəhlə və Qulluqçuların Təqaüd Sığorta Fondu, Xəstəlik və bədbəxt hadisələrdən sığorta fondu;

500 Yaponiyada bütçənin icrasına nəzarət hansı quruma həvalə olunub?

- Təftiş Palatasına.
- Nazirlər kabinetinə
- Maliyyə Nazirliyinə
- İqtisadiyyat Nazirliyinə.
- Parlamentə

501 Yaponiyada dövlət bütçənin təşkilində hansı vergilərin xüsusi çəkisi daha böyükdür?

- Satışdan vergi, mədən vergisi, əmlak vergisi.
- gəlir vergisi, yol vergisi, mərc və lotereya vergiləri.
- miras və ya vərəslik vergisi, torpaq vergisi, mərc və loterya vergiləri;
- Aksiz vergiləri, mədən vergisi, torpaq vergisi;
- gəlir vergisi, mənfəət vergisi, əmlak vergisi;

502 Yaponiyanın müasir vergi sisteminin özəllikləri hansılardır? 1. ikisəviyyəli vergi sisteminin mövcudluğu; 2. dolayı vergilərin üstünlük təşkil etməsi, 3. vergiqoymانın sosial yönümlülüyü, 4. mənfəətə vergiqoymانın aşağı səviyyəsi. 5. yerli səviyyədə, mərkəzi hökumətin bütçəsinə daxil

olanlara bənzər, vergilərin tutulması

- 1,3,5.
- 1,3,4,5;
- 1,2,3;
- 2,3,4,5.
- 1,2,4;

503 Yaponiyada son illərdə mövcud bütçə kəsirinin azaldılması üçün hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur?

- istiqrazların buraxılışı və dövlət sektorunun özəlləşdirilməsi
- Dövlətxərclərinin və vergi dərəcələrinin artırılması
- İstehsal və satış həcminin artırılması, hərbi xərclərin azaldılması.
- Pul emissiyası, daxili və xarici borcların artırılması
- Dövlət qurumlarının ləğvi və ya birləşdirilməsi, təhsil və səhiyyə xərclərinin azaldılması.

504 Maliyyə yardımı ola bilər:

- texniki, təmənnasız və hərbi
- məxfi, hərbi, təmənnasız
- texniki, humanitar, hərbi
- humanitar, hərbi və təmənnasız
- kredit şəklində, qrant və borclar

505 Maliyyənin məqsədini açan əsas funksiyalar.....

- Tənzimləyici və İdarəedici
- bələşdürücü və İdarəedici
- bələşdürücü və nəzarət
- İdarəedici
- Nəzarətvə İdarəedici

506 Xüsusi fondlar özlərinin istifadə istiqamətlərinə görə aşağıdakı qruplara bölünür:

- kredit, şəxsi və əmlak sigortası fondları ,hərbi -siyasi,dövlətlərarası
- iqtisadi,elmi tətqiqat, kredit, şəxsi və əmlak sigortası fondları ,hərbi -siyasi,dövlətlərarası
- Sosial,iqtisadi,elmi tətqiqat, kredit, şəxsi və əmlak sigortası fondları ,hərbi -siyasi,dövlətlərarası
- şəxsi və əmlak sigortası fondları ,hərbi -siyasi,dövlətlərarası

- elmi tətqiqat, kredit, şəxsi və əmlak siğortası fondları ,hərbi -siyasi,dövlətlərarası

507 Xüsusi fondlar hansı üsulla yaranır?

- xərclərin bütçədən ayrılması ilə
- xüsusi əhəmiyyət kəsb edən müəyyən xərclərin bütçədən ayrılması ilə
- xüsusi əhəmiyyət kəsb edən müəyyən xərclərin bütçədən ayrılması ilə və qanun vericiliyi orqanının xüsusi qərarı ilə
- Heç biri ilə
- qanun vericiliyi orqanının xüsusi qərarı ilə

508 Xüsusi fondlar aşağıdakılardan üçün nəzərdə tutulmuşdur:

- xarici dövlətlərdə daxil olmaqla xarici portnyorların kreditləşdirilməsi.
- xüsusi olaraq müəyyənləşdirilmiş mənbələr hesabına və ətraf mühitin çırkləndirilməsinə görə alınan cərimələr hesabına təbiəti müdafiə tədbirlərinin maliyyələşdirilməsi
- yerli müəssisələrin maliyyələşdirilməsi, onlara maddi yardımın verilməsi, kreditləşdirilməsi üçün, ekologiya tədbirlərinin maliyyələşdirilməsi
- yerli müəssisələrin maliyyələşdirilməsi, onlara maddi yardımın verilməsi, kreditləşdirilməsi üçün
- yardımının təqaüdlərin ödənilməsi,Bütövlükdə infrostrukturun maliyyələşdirilməsi və yardımının verilməsi

509 Hansı ölkələrdə dövlət sektorunu səhmdar şirkətlər şəklində mövcud olur və bir çox hallarda onların fəaliyyətində şəxsi kapital da iştirak edir?

- AFR və İtaliya
- Yaponiya və Almaniya
- ABŞ və Böyük Britaniya
- İtaliya və Abş
- Fransa və İngiltərə

510 Monetar siyasetin növləri

- Valyuta rejiminin targetinqləşməsi, pul kütləsinin targetinqləşməsi
- pul kütləsinin targetinqləşməsi
- gizli göstəricilərin targetinqləşməsi
- Valyuta rejiminin targetinqləşməsi, pul kütləsinin targetinqləşməsi, inflasiya səviyyəsinin targetinqləşməsi, gizli göstəricilərin targetinqləşməsi
- inflasiya səviyyəsinin targetinqləşməsi

511 Kommersiya banklarının əsas xüsusiyyətləri

- banklar mal və xidmətlərin kommersiya dövriyyəsində əsas rolu oynayırlar, banklar iqtisadiyyatda “əmanət investisiyalar” prosesini təmin edən maliyyə vasitələridir, onlar iqtisadiyyatın likvidlik mənbəyi olub banklar mal və ya xidmətlərin kommersiya dövriyyəsində əsas rol oynayır,
- mal və ya xidmətlərin kommersiya dövriyyəsində əsas rol oynayır
- banklar iqtisadiyyatda “əmanət investisiyalar” prosesini təmin edən maliyyə vasitələridir
- Heç biri
- banklar mal və xidmətlərin kommersiya dövriyyəsində əsas rolu oynayırla

512 Əmanət müəssisələri də kredit sistemində mühüm yer tutur. Onlar neçə növə bölünürler?

- 3
- 1
- 4
- 5
- 2

513 Əmanət müəssisələri də kredit sistemində mühüm yer tutur onların növlərini seçin?

- müddətli kiçik əmanətlər qəbul edən qarşılıqlı-əmanət bankları. Cəlb edilmiş vəsaitlər müxtəlif öhdəliklərə və qiymətli kağızlara, pay əsasında təşkil olunmuş borc əmanət assosasiyaları, kredit ittifaqları peşəkar və ya dini əlamətlərə görə birləşən insan qruplarının təşkil etdiyi kooperativlərdir.
- Cəlb edilmiş vəsaitlər müxtəlif öhdəliklərə və qiymətli kağızlara
- müddətli kiçik əmanətlər qəbul edən qarşılıqlı-əmanət bankları
- kredit ittifaqları peşəkar və ya dini əlamətlərə görə birləşən insan qruplarının təşkil etdiyi kooperativlərdir.
- pay əsasında təşkil olunmuş borc əmanət assosasiyaları

514 Avropa Yenidənqurma və İnkışaf bankının nizamnaməsində nəzərdə tutulmuşdur:

- qeyri-dövlət kommersiya strukturlarının fəaliyyətinə maliyyə resursu köçürmələri ilə dəstək olmaq, maliyyə institutu və hüququ sisteminin möhkəmləndirilməsi, infrastrukturların inkişafi, özəl sektora kömək göstərmək
- . . . dövlət mülkiyyətinin antiinhisarçılıq və qeyri-mərkəzləşdirmə üçün depozitlərin köçürülməsi, dövlət sektorundakı maliyyə infrastrukturunun inkişafi, maliyyə altsistemlərinin və hüquq sisteminin möhkəmləndirilməsinə səy göstərmək
- . . . dövlət müəssisələrinin fəaliyyətinə aktivlərin yönəldilməsi şəklində dəstək göstərilməsi, maliyyə institutları və hüquq sisteminin gücləndirilməsi, infrastrukturların inkişafi, dövlət sektorunun ehtiyaclarının ödənməsinə kömək göstərilməsi
- qiyamətli kağızlar bazarına maliyyə resursu köçürmək, pul institutlarının konsentrasiyası, infrastrukturların inkişafi, transmilli şirkətlərin saxlanmasına kömək göstərmək
- . . . kommersiya müəssisələri ilə bərabər dövlət müəssisələrinə də resurs köçürmələri ilə dəstək olmaq, pul institutlarının konsentrasiyası, infrastrukturların inkişafi, korporativ müəssisələrə kömək göstərmək

515 Avropa Mərkəzi Bankının nizamnamə kapitalı nə qədərdir:

- mlrd. Avro
- 8 mlrd. Avro
- 9 mlrd. Avro
- 4 mlrd. Avro
- 10 mlrd. Avro

516 Almaniyada yerli büdcələr necə adlanır?

- torpaqların büdcəsi
- Dövlət büdcəsi
- Ştatların büdcəsi
- Kənd büdcələri
- Rayonların büdcəsi

517 Almaniyada müəssisələrdə dövrüyyə kapitalı hənsi mənvbə hesaniba maliyyələşdirilir?

- xüsusi vəsait və kredit hesabına
- Sponsorların vəsaiti hesabına
- xüusi vəsait hesabına
- Cəlb olunmuş maliyyə hesabına
- Maliyyələşdirilmir

518 almanianın dövlət bedcəsinin əsas qəliri hansıdır?

- Əhalidən alınanqəlir vergisi
- Müəssilərin mənfələrindən daxil olmalar
- ƏDV
- Rüsumlar
- Turizimdən qəlirlər

519 Almaniyada federal büdcəyə hansı vergilər tutulur?

- aksızlar, rüsumlar, yük avtomobilərindən vergi
- Nəqliyyat vasitəsi sahiblərindən vergi
- Əmlak vergisi, nüvədən vergi
- Torpaq vergisi
- Əlavə dəyər vergisi

520 Almaniyada avtomobil vergisi neçə faiz tariflə tutulur?

- 1,7%-lə
- 1%-lə
- 12%-lə
- 5%-lə
- 3%-lə

521 Almaniyada kofeyə görə vergi hansı tariflə tutulur?

- 0,3%-lə
- 4%-lə
- 2,5%-lə
- tutulmur
- 5%-lə

522 Almaniyada bərk spirtli içkilərə federal aksız nə qədərdir?

- 100 litrə – 80 evro
- 100 litrə – 160 evro
- 100 litrə – 10 evro
- yoxdur
- 100 litrə – 150 evro

523 Almaniyada avtomobilə vergi katalizatoru olan avtomobillərə nisbətən neçə dəfə yuxarıdır?

- 5 dəfə
- 3 dəfə
- Silindrindən asılıdır
- eynidir
- 8 dəfə

524 Alman Federal bankının əsas xüsusiyyetleri hansılardır?

- Emissiya inhisarı, banklar bankı, dövlət bankı, valyuta ehtiyatlarının idarə edilmesi, ölkənin hesablaşma mərkəzi
- dövlət bankı, valyuta ehtiyatlarının idarə edilmesi, ölkənin hesablaşma mərkəzi
- banklar bankı, dövlət bankı, valyuta ehtiyatlarının idarə edilmesi, ölkənin hesablaşma mərkəzi
- Heç biri

valyuta ehtiyatlarının idarə edilmesi, ölkənin hesablaşma mərkəzi

525 Almaniyada büdcə prosesi neçə mərhələdən ibarətdi?

- 4
- 2
- 1
- 5
- 3

526 Almanıyanın büdcə prosesinə hansı mərhələlər daxildir?

- Hamısı
- təstiq etmək
- tərtib etmək
- icraya nəzarət
- icra etmək

527 Almaniyada maliyyə tarazlaşmasının neçə növü var?

- 2
- 3
- 1
- 5
- 4

528 Almaniyada maliyyə tarazlığının növləri hansılardır?

- Şaquli və üfüqi
- Şaquli və dolayı
- Birbaşa dolayı
- Heç biri
- Üfüqi və birbaşa

529 Almaniyada vergilər neçə yerə bölünür?

- Federal, torpaq, icma bələdiyyəsi, birgə, kilsə,
- icma bələdiyyəsi, birgə, kilsə,

- torpaq, icma bələdiyyəsi, birgə, kilsə,
- heç biri
- birgə, kilsə

530 Federal büdcəyə hansı vergi yiğimları daxil edilir?

- Gömrük, kapital hərəkətinə görə qoyulan vergilər, sigorta vergisi, veksel vergisi, AB çərçivəsində vergi, aksizlər
- sigorta vergisi, veksel vergisi, AB çərçivəsində vergi, aksizlər
- kapital hərəkətinə görə qoyulan vergilər, sigorta vergisi, veksel vergisi, AB çərçivəsində vergi, aksizlər
- AB çərçivəsində vergi, aksizlər
- veksel vergisi, AB çərçivəsində vergi, aksizlər

531 Federal büdcəyə hansı daxil olmalar yönəldilir?

- gəlir vergisi yiğimları, korparasiya vergisi, dövriyyədən vergi, peşə vergi yiğimi
- dövriyyədən vergi, peşə vergi yiğimi
- korparasiya vergisi, dövriyyədən vergi, peşə vergi yiğimi
- hec biri
- gəlir vergisi yiğimları, korparasiya vergisi

532 Almanyanın federal budcəsinə bu vergi daxil olmaları gəlir: gəlir vergisi yiğimları, korparasiya vergisi, dövriyyədən vergi, peşə vergi yiğimi
Bunlaradn hansı faiz hesabı ilə daha böyükdür?

- Dövriyyədən vergi
- Korporasiya vergisi
- gəlir vergisi
- Heç biri
- peşə vergi yiğimi

533 Büdcədənkənar fondların Yaponiyada təşkili mənbələri hansılardır?

- Xüsusi vergilər və rüsumlar
- Borc vəsaitləri
- Əhalidən tutulan vergilər
- Müxtəlif səviyyəli büdcələrdən ayırmalar
- Könüllü ödəmələr

534 Yaponiyada dövlət maliyyəsinin təşkili metodları hansılardır?

- Vergitutma
- Ev təsərrüfatının gəlirlərinin bir hissəsi
- Təsərrüfat subyektlərinin mənfəətinin götürülməsi
- Maliyyə bazarlarından borc alınması
- Dövlət büdcədənkənar fondlarının vəsaiti

535 Rusyanın dövlət bütçəsi neçə həlqədən ibarətdir?

- Federal bütçədən, federasiya subyektlərinin bütçəsindən və yerli bütçədən
- Federal və yerli bütçələrindən
- Vergi bütçələr və bələdiyyələrin bütçəsi
- Təsərrüfat subyektlərinin bütçəsindən
- Bələdiyyələrin bütçəsi və yerli bütçələrdəndə

536 Russyanın bütçədənkənar xüsusi dövlət fondları hansılardır?

- bu fondların hamısı
- Sosial siğorta fondu
- Stabilləşmə fondu
- Tibbi siğorta fondu
- Yol fondu

537 Rusiya Federasiyasının bütçə prosesi ... mərhələlidir.

- Üç.
- İki;
- Bir;
- Beş
- Dörd;

538 Rusiya Federasiyasının bütçə təsnifati ... təsnifatına daxildir .

- Rusiya Federasiyasının subyektləri;
- Rusiya Federasiyası bütçəsinin xərcləri;
- Rusiya Federasiyası bütçəsinin gəlirlər;
- Xüsusi mülkiyyət
- Bələdiyyə mülkiyyəti.

539 Rusiya Federasiyası bütçəsinin quruluşu - ...

- Ümumdüvlət maliyyəsi və RF subyektlərinin maliyyəsi
- Büdcə sisteminin təşkili, onun təşkilolunma prinsipləri nə
- Dövlət bütçəsinə
- Bələdiyyə bütçəsi
- Rusiya Federasiyasının ümumi bütçəsi

540 Mühüm əhəmiyyət kəsb edən xüsusi kredit müəssisələrindən biridə sigorta şirkətləridir. Onların xarakterik xüsusiyyəti vəsaitlərin cəlb edilməsinin xüsusi forması-

- sigorta polisi satışıdır
- Təkrar sigortanın olmasına
- səhmlərin satışıdır
- Heç biridir
- Qiymətli kağızların satışıdır

541 Kredit sistemi neçə səviyyədən ibarətdir?

- 3
- 2
- 1
- 5
- 4

542 Kredit sistemi hansı səviyyələrdən ibarətdir?

- Mərkəzi bank, kommersya bankları, xüsusiləşmiş maliyyə-kredit bankları
- kommersya bankları, xüsusiləşmiş maliyyə-kredit bankları
- Mərkəzi bank, kommersya bankları
- Heç biri
- Mərkəzi bank xüsusiləşmiş maliyyə-kredit bankları

543 Pulun neçə funksiyası var?

- 5
- 2
- 1

- 4
- 3

544 Pulun funksiyaları hansılardır?

- Dəyər ölçüsü, yığım vasitəsi,dövriyyə vasitəsi, ödəniş vasitəsi,beynəlxalq pullar
- dövriyyə vasitəsi, ödəniş vasitəsi,beynəlxalq pullar
- yığım vasitəsi,dövriyyə vasitəsi, ödəniş vasitəsi,beynəlxalq pullar
- Heç biri
- ödəniş vasitəsi,beynəlxalq pullar

545 Xarici ölkələrin müasir nəzəriyyə və təcrübəsində pul sisteminin bir sıra təşkilat prinsiplərindən istifadə olunur:

- dövlət tərəfindən mərkəzləşdirilmiş tənzimləmə prinsipi,pul dövriyyəsinin planlaşdırma və proqnozlaşdırılması ilə bağlı mexanizmlər,elastiklik prinsipi,mərkəzi bank ölkə parlamentinə hesabat verir və formal olaraq hökumətə tabe olmur
- pul dövriyyəsinin planlaşdırma və proqnozlaşdırılması ilə bağlı mexanizmlər,elastiklik prinsipi
- dövlət tərəfindən mərkəzləşdirilmiş tənzimləmə prinsipi,pul dövriyyəsinin planlaşdırma və proqnozlaşdırılması ilə bağlı mexanizmlər
- Heç biri
- elastiklik prinsipi,mərkəzi bank ölkə parlamentinə hesabat verir və formal olaraq hökumətə tabe olmur

546 Pul sisteminin təşkilat prinsiplərinin sayı

- ölkə inkişafının xüsusiyyətləri ilə müəyyənləşir
- Müqavilələrin sayına görə müəyyənləşir
- lokal yerləşməsinə görə müəyyənləşir
- Heç birinə görə
- qanunvericiliyə görə müəyyənləşir

547 Valyuta əməliyyatlarının neçə növü var?

- 5
- 3
- 4
- 1
- 2

548 Konversiya edilmə əlamətinə görə aşağıdakılar fərqləndirilirlər

- Sərbəst konvensiya edilən valyuta, qismən konvensiya edilən valyuta, qapalı valyutalar
- Sərbəst konvensiya edilən valyuta, qismən konvensiya edilən valyuta
- qismən konvensiya edilən valyuta, qapalı valyutalar
- Heç biri
- Sərbəst konvensiya edilən valyuta , qapalı valyutalar

549 Bir neçə əsas valyuta kursunu fərqləndirirlər:

- 4
- 2
- 1
- 5
- 3

550 Bir neçə əsas valyuta kursunu fərqləndirirlər:

- Qeyd olunmuş, aralıq, üzən, stabil
- Qeyd olunmuş, aralıq
- aralıq, üzən, stabil
- Qeyd olunmuş, aralıq, üzən
- üzən, stabil

551 Valyuta nəzarətinin və valyuta məhdudiyyətlərinin əsas məqsədləri kimi hansıları göstərmək olar?

- İqtisadi təhlükəsizliyin təmin edilməsi, xarici iqtisadi əlaqələrdə inkişafın stimullaşdırılması, ölkələrin valyuta ehtiyatlarının formalaşdırılması, ölkənin beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi
- ölkələrin valyuta ehtiyatlarının formalaşdırılması, ölkənin beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi
- iqtisadi əlaqələrdə inkişafın stimullaşdırılması, ölkələrin valyuta ehtiyatlarının formalaşdırılması, ölkənin beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi
- İqtisadi təhlükəsizliyin təmin edilməsi ölkənin beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi
- təhlükəsizliyin təmin edilməsi, xarici iqtisadi əlaqələrdə inkişafın stimullaşdırılması iqtisadi

552 Büdcənin tamlıq prinsipi o deməkdirki?

- Büdcədə bütün gəlirlər və xərclər tam həcmdə göstərilməlidir
- xarici iqtisadi əlaqələrdə inkişafın stimullaşdırılması
- iqtisadi təhlükəsizliyin təmin edilməsi
- ölkənin beynəlxalq öhdəliklərinin yerinə yetirilməsində
- ölkənin valyuta ehtiyatlarının formalaşdırılmasında

553 Xarici ölkələrin bütçə sistemində ümumi əsas prinsiplər hansılardır?

- bütçənin hakimiyyətin səlahiyyətli orqanı tərəfindən qəbul edilən akt şəklində rəsmiləşdirilməsi ,bütçənin tamlığı vahidliyi,doğruluğu və əyaniliyi, illik təsdiqi,tarazlığı, kütłəvi xərclərin prioritliyi
- bütçənin hakimiyyətin səlahiyyətli orqanı tərəfindən qəbul edilən akt şəklində rəsmiləşdirilməsi ,bütçənin tamlığı vahidliyi,doğruluğu və əyaniliyi, illik təsdiqi,tarazlığı
- bütçənin tamlığı vahidliyi,doğruluğu və əyaniliyi, illik təsdiqi,tarazlığı, kütłəvi xərclərin prioritliyi
- Heç biri
- kütłəvi xərclərin prioritliyi, bütçənin hakimiyyətin səlahiyyətli orqanı tərəfindən qəbul edilən akt şəklində rəsmiləşdirilməsi

554 Dövlət bütçəsi hansı əsas funksiyaları yerinə yetirir?

- Heç biri
- sosial siyasetin maliyyə təminatı, iqtisadiyyatın dövlət tənzimlənməsi və stimullaşdırılması, pul vəsaitlərinin mərkəzləşdirilmiş fondunun yaradılmasına və istifadəsinə nəzarət
- milli gəlirin yenidən bölüşdürülməsi, sosial siyasetin maliyyə təminatı, iqtisadiyyatın dövlət tənzimlənməsi və stimullaşdırılması, pul vəsaitlərinin mərkəzləşdirilmiş fondunun yaradılmasına və istifadəsinə nəzarət
- milli gəlirin yenidən bölüşdürülməsi, sosial siyasetin maliyyə təminatı, iqtisadiyyatın dövlət tənzimlənməsi və stimullaşdırılması
- iqtisadiyyatın dövlət tənzimlənməsi və stimullaşdırılması, pul vəsaitlərinin mərkəzləşdirilmiş fondunun yaradılmasına və istifadəsinə nəzarət

555 Vergi sistemləri hansı prinsiplər əsasında qurulur?

- ədalətlilik,neytrallıq,effektivlik, anlaşıqlılıq, optimallıq
- effektivlik, anlaşıqlılıq, optimallıq
- neytrallıq,effektivlik, anlaşıqlılıq, optimallıq
- Heç biri
- anlaşıqlılıq, optimallıq

556 Vergilərin neçə funksiyası var?

- 5
- 2
- 1
- 4
- 3

557 Vergilərin fiskal funksiyası nədir?

- Dövlətin maliyyə vəsaitlərinin toplanması məqsədilə dövlət bütçəsinin gəlir hissəsinin formallaşma prosesində reallaşır

- vergi daxil olmalarının bütçəyə kəmiyyət etbarı ilə əks olunma imkanında, onların dövlətin maliyyə vəsaitlərinə olan təlabatları ilə tutuşdurulması və vergi sisteminə dəyişikliklərin daxil edilmə zərurətinin təzahürüdür
- vergi yükünün bölüşdürülməsi bərabər səviyyədə hərəkətə keçirilir və dövlət gəlirlərinə hər bir vergi ödəyicisində ədalət payın daxil edilməsini nəzərdə tutur
- Heç biri
- vergilərin ölkənin stabillaşmə və iqtisadi yüksəlişinə kömək etməsidsidir

558 Vergi norması –

- vergilər idarəetmə və qanunvericiliyə riayət olunmaqla bağlı xərclər minimal olmalıdır
- dövlətin maliyyə vəsaitlərinin toplanması məqsədilə dövlət bütçəsinin gəlir hissəsinin formallaşma prosesində reallaşır
- vergi sferasında səlahiyyətli dövlət orqanı tərəfindən müəyyənləşdirilmiş ümumi davranış qaydasıdır
- Heç biri
- vergilərin ölkənin stabillaşmə və iqtisadi yüksəlişinə kömək etməsidsidir

559 Vergi bazası –

- vergi sferasında səlahiyyətli dövlət orqanı tərəfindən müəyyənləşdirilmiş ümumi davranış qaydasıdır
- vergi bazasının vahid ölçüsünə düşün vergi məbləğinin ölçüsüdür
- üzərinə qoyulmuş obyektin dəyər, fiziki və ya başqa bir xarakteristikasıdır. Vergi bazası və onun müəyyənləşdirmə qaydası hər bir vergi və rüsuma uyğun olaraq təyin edilir
- gəlir mənbəyini yəni onun yarandığı yeri göstərən mənbədir.
- vergi ödəyicilərinin ayrı ayrı kateqoriyalarına vergini, rüsumu ödəməmək və ya az ödəmək ilə bağlı qanunvericiliyə təqdim olunan imkandır

560 Üzərinə vergi qyulmuş obyektə görə vergilər bölünür

- dövriyyədən tutulan, istehlak vergilər, gəlirə və kapitala qoyulan vergilər
- əmlak, resurs, dövriyyədən tutulan, istehlak vergilər, gəlirə və kapitala qoyulan vergilər
- əmlak, resurs, dövriyyədən tutulan, istehlak vergilər
- resurs, dövriyyədən tutulan, istehlak vergilər, gəlirə və kapitala qoyulan vergilər
- resurs, dövriyyədən tutulan, istehlak vergilər

561 Gömrük rüsumları hansı əlamətlərə görə təsnifatlandırır?

- istiqamətə, təsir müddətnə, mənşəyi xarakterinə, hesablanması metoduna
- təsir müddətnə, mənşəyi xarakterinə, hesablanması metoduna
- mənşəyi xarakterinə, hesablanması metoduna
- Heç birinə görə
- istiqamətə, təsir müddətnə, mənşəyi xarakterinə

562 Aksiz nədir?

- malın vahid növü üçün onun qiymətinə qoyulan vahid əlavəni ifadə edir
- vergi ödəyicilərinin ayrı ayrı kateqoriyalarına vergini, rüsumu ödəməmək və ya az ödəmək ilə bağlı qanunvericiliyə təqdim olunan imkandır
- vergi sferasında səlahiyyətli dövlət orqanı tərəfindən müəyyənləşdirilmiş ümumi davranış qaydasıdır
- Dövlətin maliyyə vəsaitlərinin toplanılması məqsədilə dövlət büdcəsinin gəlir hissəsinin formallaşma mənbəyidir
- üzərinə vergi qoyulmuş obyektin dəyər fiziki və ya başqa xarakteristikasıdır. Vergi bazası və onun müəyyənləşdirmə qaydası hər bir vergiyə və rüsuma uyğun olaraq müəyyənləşdirir

563 Ölkənin qızıl-valyuta ehtiyatları hansı məqsəd üçün lazımdır?

- cari əməliyyatlar kəsirinin məliyyələşdirilməsi
- Məzənnə siyasetini həyata küçitmək üçün
- Beynəlxalq hesablaşmalar üçün
- Xarici borcun ödənilməsi
- Mənfəət qətirmək

564 Xarici aləmə açıqlıq dərəcəsini xarakterizə edən göstəricilər

- Tədiyyə balansının aktivliyi
- Büdcə kəsirinin maliyyələşdirilməsində xarici mənbələrin xüsusi çəkisi
- Bank sisteminin ümumi kapitalında xarici kapitalın xüsusi çəkisi
- Siyasi və hərbi potensial
- Ölkə iqtisadiyyatının beynəlxalq iqtisadiyyatda tutduğu yer

565 Azərbaycanda orta gömrük rüsumu nə gədərdir

- 7.6%-dır
- Hindistan və Braziliya gədər
- Meksikadakı gədərdir
- Hər il dəyişir
- Tailanddan 3-dəfə aşağıdır

566 Beynəlxalq maliyyə münasibətlərini Azərbaycanda hansı organ idarə edir

- Maliyyə Nazirliyi
- İqtisadi inkişaf Nazirliyi
- Vergilər Nazirliyi

- Nazirlər Kabineti
- Mərkəzi Bank

567 İqtisadi İnkişaf və əməkdaşlıq fondu hansı məqsədlə yaradılmışdır

- 2-ci dünya müharibəsində zərər çəkən ölkələrə öz təsərrüfatlarını bərpa etmək üçün maddi yardım göstərmək
- Plkələrin iqtisadiyyatına müdaxillə etmək
- Pul qazanmaq məqsədilə
- SSRİ-yə qarşı əks tədbir görmək
- Avropada hekemon təşkilat olmaq

568 Dünya maliyyə böhranının səbəbləri

- Geniş təkrar istehsal prossesinin həm global həm də ayrı ayrı “həllədici səsə malik” ölkə və rəgnrlarda sistemliyi, tamlığı və bütövlüyünün pozulması
- Törəmə maliyyə bazarlarının serətli inkişafi
- Maliyyə sferasının əlahiddələşdirilməsi
- kredit sistemlərin nöqsanları
- İqtisadi sistemin noeliberal model çərçivəsində fəaliyyəti

569 Maliyyə böhranının törədicisi kimdir?

- Kapitalist quruluşun özü
- ABŞ və Yaponiya
- Banklar
- Təminatsız kreditlər
- Tədavülə təminatsız pul buraxılması

570 Büdcədənkənar fondlara aiddir ...

- Dövlət Məşğulluq Fondu;
- Cinayətlə mübarizə Fondu;
- Sosial siğorta Fondu;
- Amortizasiyafondu
- Federal Yol Fondu.

571 Qütbleşmə nəzəriyyəsi kimə məxsusdur?

- Q.Murdalin (İsveç iqtisadçısı)

- K. Marksə
- Nobel mükafatı laureati Ç.Stiqlesə
- Q.Krasovina (Rusiya iqtisadçısı)
- A. Smitə

572 Neçənci ildə bütçələr “ağillı və məsuliyyətli” adlandırılırdı:

- 2002
- 2005
- 2000
- 2008
- 1998

573 ABŞ-da bütçə prosesi neçə mərhələdən ibarətdir?

- Büdcənin tərkibi, müzakirəsi, təsdiqi və icrası prsesindən
- 2 mərhələdən
- 3 mərhələdən
- Gəlirlərin təplanmasından
- İcra prosesindən

574 ABŞ-ın bütçə sisteminin tərkibinə daxildir:

- fədərasiya bütçəsi, ştatların bütçəsi, dövlət korparasiyalarının bütçəsi
- ittifaq bütçəsi
- yerli bedcələr
- ştatların bütçəsi
- bələdiyyələrin bütçəsi

575 ABŞ-i dövlət maliyyə sisteminin tərkibi

- dövlət bütçəsi, bütçədənkənar, dövlət krediti, koorparasiyaların maliyyəsi, yerli maliyyə
- Kredit sistemi
- Büdcə sistemi
- Vergi maliyyə
- Vergi orqanları

576 federal ehtiyat sisteminin hansı məqsədləri var?

- pul tədəvülünün nizamlandırılması
- ehtiyat valyuta yaradılması
- tədavülə pul buraxılması
- dövlətin pul kəsilməsi haqqında sərəncamının yerinə yetirilməsi
- xarici ölkələrə dollar göndərilməsi

577 Federal ehtiyat sisteminin hansı funksiyaları var?

- Pul dövrüyyəsinə təsir etmək
- Qiymət stabilliyin əldə edilməsi
- Tam məşgulluğu təmin etmək
- pul və kredit dövriyyəsinə təsir göstərmək yolu ilə
- Kredit sisteminə nəzarət etmək

578 Beynəlxalq maliyyə münasibətlərinin əsas inkişaf tendesiyları hansılardır?

- UDM-un davamlı inkişafın təmin etmək
- Vahid pul vahidinə keçilməsi
- Maliyyə sistemlərinin bir-birinə uyğunlaşdırılması
- Monetar siyasetin uyğunlaşdırılması
- Vahid maliyyə siyasetinin həyata keçilməsi

579 Fransanın vergi sistemində aparıcı vergi növü hansıdır?

- Əhalidən qəlir vergsi
- Gömrük haqları
- . rüsumlar
- Əlavə dəyər vergisi
- Sahibkarlardan tutulan mənfəət vergisi

580 Hansı xərc maddələri ABŞ və İngiltərə büdcəsindən başqa heç bir ölkədə nəzərdə tutulmur?

- inkişaf etməkdə olan ölkələrə maddi-köməkdarlıq göstərilməsi xərcləri
- idarəetmə xərcləri
- Hərbi xərclər
- Nəqliyyat xərcləri
- Sosial xərclər

581 Xarici ölkələrdə bütçə quruculuğu nədən asılıdır

- Ölkənin dövlət quruculuğundan
- Dövlətin hansı ictimai quruluşa aid olmağından
- Bütçə sistemi haqqında qanundan
- Sair siyasi amillərdən
- Bütçə həlgələrindənə

582 Federal bütçəyə daxil olan xərclərə aiddir:

- Dövlət idarəetmə və dövlət aparatının saxlanması xərcləri.
- Sığorta ilə bağlı xərclər, öz-özünü məşğul;
- Vətəndaşların sığorta məsuliyyəti, özünün əmək fəaliyyəti ilə bağlı xərclər;
- Tibbi sığorta xərcləri
- Məsuliyyət sığortası ilə bağlı xərclər;

583 Dövlətlərarası əlaqələrin bütün səviyyələrdə uyğunluq və bütçələrə icrası yoxlanılması üzrə bütçənin bir funksiyası var:

- Nəzarət;
- Tənzimlənmə
- Toplayıcı;
- Fiskal
- Bölgüsdürүcü.

584 Federasiya subyektlərinin qanunvericilikdə nəzərdə tutulmayan əlavə vergilər verməsini tələb etmək :

- Hüququ yoxdur;
- Rəhbərliyin qərarına əsasən olar;
- Hüququ var;
- Yalnız səhmdarlar yığıncığı tərərəfindən
- Müstəsna hallarda.

585 ABŞ-in hansı ştatı ilk qısa müddətli kağıza borc öhdəliyi buraxıb

- MASSACUSI
- Vaşinqton
- Nyu cersi
- kolumbiya

meksika

586 ABŞ-da ilk bank nə vaxt yaranıb

- 1775-1773-cü ildə konqressin qərarı ilə
- 1812-ci ildə federal ehtiyat sisteminin qərarı ilə
- 1792 federal dövlətin qərarı ilə
- 1881-ci ildə korporasiv bank şəkilində
- 1811-ci ildə xüsusi banklar haqqında qanunla

587 ABŞ-in bütçə quruculuğu neçə həlqədən ibarətdir

- federal bütçə , ştatların bütçəsi, yerli bütçələr
- 12.7 min inzibati, sahibkarlıq təsərrüfatı, mədəni maarif, və digər yerli bütçələr
- federal dövlətin bütçəsində
- bələdiyyələrin və xüsusi okruqların bütçələrindən

588 ABŞ-in dövlət bütçəsininəsas vəzifəsi nədir

- Dövlət aparatının saxlanması
- iqtisadi artımın təmin edilməsi
- sosial tədbirlərin maliyyələşdirilməsi
- qərqiqlik acaqlarının azaldılması
- sahibkarlığın inkişafına köməkdarlıq göstərilməsi

589 ABŞ-in bütçə prssesinin inkişafı neçə mərhələyə bölünür

- 1921-ci ilə gədər, 1921-ci ildən 1976-cı ilə dək və 1976-cı ildən indiyənə gədər
- 6 mərhələyə
- 3 mərhələyə
- 1999-cu ildən başlayır
- 2 mərhələyə

590 ABŞ-da vergi komitəsi nə vaxt yaranıb

- 1854-cü ildə
- 1984-cü ildə
- 1861-ci ildə

- 1865-ci ildə vətəndaş müharibəsi bitəndə
- 2010-cı ildə

591 ABŞ-in bütçə quruculuğu

- 2 həlgədən ibarətdir
- ştatların bütçəsindən ibarətdir
- federativ dövlətlərdəki bedcə quruculuğu kimidir
- hesabatların və bələdiyyələrin bütçələrindən ibarətdir
- federal bütçədən ibarətdir

592 hansı ölkədə xüsusi fondların vəsaiti dövlət bütçəsinin vəsaitinə bərabərdir

- Russiyada
- ABŞ-da
- finlandiyada
- fransada
- yaponiyada

593 ABŞ-in Ştatlarının bütçəsində hansı vergilərin xüsusi çəkisi yüksəkdir?

- gəlir vergisi və sosial siğorta fonduna məcburi haqlar
- yol vergisi
- gəlir vergisi
- Federal bütçədən ayırmalar
- Əlavə dəyər vergisi

594 Ştatların xüsusi vəsaitlərinin çatışmamazlığı haradan ödənilir?

- Federal bütçədən verilən maliyyə köməkliyi və yerli hakimiyyət orqanları bütçələrindən ayırmalar hesabına
- İstiqraz vərəqələrinin satılması hesabına
- Federal bütçədən verilən subsidiya hesabına
- Rüsumların artırılması hesabına
- Əlavə vergi müəyyən edilməsi hesabına

595 Tədiyyə balansı üzrə bazis hesablamaları harda yaranıb?

- ABŞ-da

- Rusiyada
- Türkiyədə
- Yaponiyada
- İngiltərədə

596 Likvidlik konsepsiyası nə vaxt və harada yaradılıb?

- ABŞ-da 1958-ci ildə
- Rusiyada 1930-cu ildə
- Almaniyada 1945-ci ildə
- İngiltərədə 1960-ci ildə
- İtaliyada 1944-cü ildə

597 Tam şəkildə hər hansı bütçə həlqəsinə daxil olan gəlirlər necə adlanır?

- Məqsədli
- Xüsusi
- Ümumi gəlirlər
- Birbaşa və ya doluyı
- Təhkim olunmuş

598 Dövlət tərəfindən beynəlxalq maliyyə münasibətlərinin təşkili metodları hansılardır?

- Qlobal maliyyə alətlərindən istifadənin məcmu
- maliyyə siyaseti
- maliyyə etalonu
- maliyyə bazarı
- maliyyə mexanizmi

599 Fransada maliyyə planlaşdırılması qaydaları?

- Normativ metod
- Hesablaşma – təhlil
- Təhlil metod
- Balans metod
- Ümumiləşdirilmiş metod

600 Maliyyə mexanizminə nə daxil deyil?

- hüquqi təminat
- müəssisələrin ixtisaslaşdırılmış hesabatları
- Maliyyə metodları
- İqtisadi metodlar
- Maliyyə və vergi alətləri

601 ABŞ-ın bütçə quruluşu hansı hüquqi sənədlərlə tənzimlənir:

- ABŞ-ın Konstitusiyası
- hesabat balansı
- vergi bəyənnaməsi
- “bütçə quruluşu” haqqında qanun
- maliyyə qanunvericiliyi

602 ABŞ-ın bütçə ili hansı dövrü əhatə edir:

- 1 oktyabrdan 30 sentyabradək olan müddəti
- 1 iyuldan 30 iyunadək olan müddəti
- 1 yanvardan 31 dekabradək olan müddəti
- 1 fevraldan 1 yanvaradək olan müddəti
- 1 apreldən 31 martadək olan müddəti

603 Neçənci ildə bütçələr “ağıllı və məsuliyyətli” adlandırılırdı:

- 2002
- 2005
- 2000
- 2008
- 1998

604 ABŞ-ın bütçə sistemi səviyyəlidir:

- 3
- 2
- 4
- 1
- 5

605 ABŞ-ın bütçesi necə tənzimlənir:

- transfert və dotasiyalar vasitəsilə
- transfert və qratlar vasitəsilə
- dotasiya və subvensiya vasitəsilə
- transfert və subsidiyalar vasitəsilə
- dotasiya və köçürmələr vasitəsilə

606 ABŞ-ın bütçesinin əsas gəlir mənbələrinə aşağıdakılardan hansı daxildir:

- vergilər
- qrantlar
- transfertlər
- gömrük rüsumları
- siyahıdakı hər şey

607 ABŞ-ın sosial programı hansı funksiyaları yerinə yetirir:

- insan kapitalına investisiyani təmin edir və cəmiyyətin sosial sabitliyinə zəmanət verir
- əhalinin əmtə tələbatı səviyyəsinin yüksəlməsini təmin edir
- əhalini yüksək əmək haqqı səviyyəsi ilə təmin edir
- bölgü, yenidənbölgü və nəzarət
- ipoteka kreditlərinin əldə olunması şərtlərini formalasdırır

608 ABŞ-ın bütçə sistemi:

- federal
- feodal
- unitar
- planlaşdırılmış
- kapitalist

609 ABŞ-da hansı xüsusi bütçədən kənar fondlar fəaliyyət göstərir:

- ekoloji, elmi-tədqiqat, hərbi-siyasi və digər fondlar
- tibbi, hərbi-siyasi, yol və sosial
- yol, sosial, elmi-tədqiqat və digər fondlar
- nəqliyyat, elmi-tədqiqat və hərbi-siyasi

- tibbi-hüquqi, hərbi-siyasi, ekoloji və digər fondlar

610 ABŞ-ın büdcə prosesi neçə mərhələyə bölünür:

- 6 mərhələyə
- 5 mərhələyə
- 3 mərhələyə
- 2 mərhələyə
- 4 mərhələyə

611 Kanadanın büdcə sistemi neçə səviyyəlidir:

- 3 səviyyəli
- 4 səviyyəli
- 2 səviyyəli
- 5 səviyyəli
- 0 səviyyəli

612 Kanadanın maliyyə ili ibarətdir:

- 1 apreldən 31 martadək
- 1 sentyabrdan 30 avqustadək
- 1 oktyabrdan 31 sentyabradək
- 1 yanvardan 31 dekabradək
- 1 fevraldan 31 yanvaradək

613 Kanadanın büdcəsində əsas tənzimləyici yeri hansı gəlirlər tutur:

- vergilər
- beynəlxalq kredit
- transfertlər
- qeyri-vergilər
- qrantlar

614 Kanadanın tələbat səviyyəsinin əsas kriteriyalarına aiddir:

- büdcə ilə təminat səviyyəsi
- xəsislik səviyyəsi

- yoxsulluq səviyyəsi
- məşgulluq səviyyəsi
- sosial təminat səviyyəsi

615 Kanadanın büdcələrarası transferlərin əsas sistemləri:

- dotsiya şərtləri və mübadilə sistemi
- dotsiya və maliyyə yardımı
- subsidiya və dotsiya
- beynəlxalq kredit və transfertlər
- subvensiya və dotsiya şərtləri

616 İnkişaf etmiş ölkələrdə maliyyə sistemi hansı iki əsas tipə ayrılır:

- bank, pul
- ixtisaslaşdırılmış, universal
- ictimai, bank
- Avropa, Asiya
- asan, çətin

617 ABŞ-ın federal fonduna daxildir:

- xüsusi fondlar, adı fondlar, tədavül fondları, dövlətdaxili fondları
- adı fondlar, əsas fondlar, amortizasiya fondları, sığorta fondları
- əsas fondlar, ehtiyat fondlar, adı fondlar, tədavül fondları
- əsas fondlar, tədavül fondları, tədavüldənkənar fondlar, sığorta fondları, dövlətdaxili fondlar
- tədavül fondları, tədavüldənkənar fondlar, dövlətdaxili fondlar, adı fondlar

618 ABŞ-ın etibarlı tədavül fondlarının rolü:

- federasiya subyektlərinin proqramlarını maliyyələşdirir
- müəssisə fəaliyyəti zamanı bağlanan müqaviləni icra edir
- konqresin xərclərini maliyyələşdirir
- dövlət fəaliyyəti zamanı bağlanan müqaviləni icra edir
- dövlətin fermer təsərrüfatına etibarlı kredit verilməsinə şərait yaradır

619 ABŞ-ın büdcə prosesi neçə səviyyəlidir:

- 3 səviyyəli
- 4 səviyyəli
- 2 səviyyəli
- 5 səviyyəli
- 1 səviyyəli

620 ABŞ-ın büdcə prosesinin mərhələləri hansılardır:

- büdcənin prezident tərəfindən təsdiq olunması, konqres tərəfindən qəbulu, büdcənin icrası
- büdcə layihəsinin hazırlanması, konqres tərəfindən qəbulu və büdcənin icrası
- büdcə layihəsinin konqres tərəfindən işlənməsi, büdcə proqnozunun prezident tərəfindən təsdiq olunması, büdcənin vitse-prezident tərəfindən təhlil edilməsi
- konqres tərəfindən büdcənin prezident tərəfindən təsdiq olunması, büdcə layihəsinin prezident tərəfindən təsdiqi və büdcənin icrası

621 ABŞ-ın büdcəsinin federal xərclərinə daxil edilir:

- diskret xərclər, əvəzləşdirilmiş daxilolmalar, təmiz layihələr
- kapital xərcləri, əvəzləşdirilmiş daxilolmalar, investisiya xərclər
- cari xərclər, kapital xərcləri, investisiya xərcləri
- investisiya xərcləri, sosial xərclər, diskret xərclər
- cari xərclər, sosial xərclər, kredit layihəsi xərcləri

622 Diskret xərclərə aşağıdakı məsrəflərdən hansı aiddir:

- tədavül, nəqliyyat, milli park, beynəlxalq yardım
- innovasiya, investisiya, tədavül, milli park
- səhiyyə, elm, tədavül, idman
- kapital, tikinti, investisiya, təhsil, sığorta
- beynəlxalq münasibətlər, beynəlxalq yardım, tədavül, investisiya

623 Əvəzləşdirilmiş daxilolmalara aiddir:

- mənfi büdcə hüquqları və xərcləri üzrə hesablanan müxtəlif növ yığımlar
- büdcə yığımları və xərcləri üzrə hesablanan məqsədli daxilolmalar
- müsbət büdcə hüquqları və xərcləri üzrə hesablanan müxtəlif növ vergilər
- müsbət büdcə gəlirləri üzrə hesablanan dövlət vergiləri və transfertləri
- büdcənin gəlirlər hissəsində yerləşən planlaşdırılmış daxilolmalar

624 Müasir ABŞ ərazisində pul-kredit sisteminin formallaşması?

- 1690-cı ildə Massaçuseç körfəzinin koloniyası ilk dəfə qısa müddətli kağız öhdəlikləri
- Müstəqilliyin əldə edilməsi ilə
- Federal ehtiyat sisteminin yaranması ilə
- heç biri
- Kennedinin ölümündən sonra

625 Hal-hazırda Federal ehtiyat sistemi hansı funksiyaları yerinə yetirir?

- Hamısı doğrudur
- bank və maliyyə sistemlərinin möhkəmlənməsinin və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bank müəssisələrinə nəzarət edir və onların fəaliyyətini tənzimləyir
- Tam məşqulluğun və qiymət stabilliyinin əldə edilməsi məqsədilə pul və kredit dövriyyəsinə təsir göstərmək yolu ilə milli monetar siyasəti idarə edir.
- ABŞ hökumətinə, ictimaiyyətə, maliyyə müəssisələrinə maliyyə xidməti göstərir, milli hesablama sisteminin idarə etməsində mühüm rol oynayır
- maliyyə sisteminin stabilliyini saxlayır və maliyyə bazarlarındakı riski azaldır

626 Amerika federasiyasının bütçə quruluşunu..... ilə nizamlayır

- ABŞ konstitusiyası
- Milli məclis
- Nazirlər kabineti
- Senatorlar
- Parlament

627 ABŞ bütçəsi hansı funksiyaları yerinə yetirir?

- dövlət maşınının saxlanması, əlverişli sosial mühitin saxlanması və mümkün gərginlik mənbələrinin aradan qaldırılması məqsədilə əhlinin müxtəlif sosial qrupları və əraziləri arasında gəlirlərin bölgüsürlülməsi, bütçədən iqtisadi artımın stimullaşdırılma aləti kimi ,sahibkarlığın inkişaf şərtlərinin müdafiəsi
- dövlət maşınının saxlanması, əlverişli sosial mühitin saxlanması və mümkün gərginlik mənbələrinin aradan qaldırılması məqsədilə əhlinin müxtəlif sosial qrupları və əraziləri arasında gəlirlərin bölgüsürlülməsi
- əlverişli sosial mühitin saxlanması və mümkün gərginlik mənbələrinin aradan qaldırılması məqsədilə əhlinin müxtəlif sosial qrupları və əraziləri arasında gəlirlərin bölgüsürlülməsi, bütçədən iqtisadi artımın stimullaşdırılma aləti kimi ,sahibkarlığın inkişaf şərtlərinin müdafiəsi
- Heç biri
- dövlət maşınının saxlanması bütçədən iqtisadi artımın stimullaşdırılma aləti kimi ,sahibkarlığın inkişaf şərtlərinin müdafiəsi

628 ABŞ-in bütçə quruluşu neçə səviyyədən ibarətdir?

- 3
- 2
- 1

- 5
- 4

629 ABŞ-in bütçə quruluşu neçə səviyyədən ibarətdir?

- Federal, 50 ştatın bütçəsi, inzibati və ya yerli bütçələr
- Federal və yerli bütçələr
- Federal, 50 ştatın bütçəsi
- heç biri
- 50 ştatın və yerli bütçələr

630 ABŞ-in xüsusi fondlarına hansılar aiddir?

- sosial sigorta fondları, iqtisadi fondlar, elmi tətqiqat fondları, hərbi siyasi fondlar,
- sosial sigorta fondları, iqtisadi fondlar, elmi tətqiqat fondları
- sosial sigorta fondları, iqtisadi fondlar
- Heç biri
- iqtisadi fondlar, elmi tətqiqat fondları, hərbi siyasi fondlar

631 ABŞ bütçə prosesini ümumilikdə neçə mərhələyə bölmək olar?

- 4
- 3
- 5
- 2
- 1

632 Yerli vergilər neçə qrupa bölünür?

- 3
- 2
- 1
- 5
- 4

633 Fransada kommersiya banklarının neçə funksiyası var?

- 5

- 2
- 1
- 4
- 3

634 Fransada kommersiya banklarının hansı funksiyaları var?

- ehtiyatların formalasdırılması, xüsusi aktivlərin idarə edilməsi, ödəniş vəsaitlərinin idarə edilməsi, banklar arası əməliyyatların yerinə yetirilməsi, maliyyə və digər xidmətlərin göstərilməsi
- ödəniş vəsaitlərinin idarə edilməsi, banklar arası əməliyyatların yerinə yetirilməsi, maliyyə və digər xidmətlərin göstərilməsi
- xüsusi aktivlərin idarə edilməsi, ödəniş vəsaitlərinin idarə edilməsi, banklar arası əməliyyatların yerinə yetirilməsi, maliyyə və digər xidmətlərin göstərilməsi
- heç biri
- banklar arası əməliyyatların yerinə yetirilməsi, maliyyə və digər xidmətlərin göstərilməsi

635 Fransız banklarında xüsusi kapital neçə hissədən ibarət olur?

- 2
- 3
- 1
- 5
- 4

636 Fransız banklarında xüsusi kapitala nə aiddir?

- Baza və əlavə vəsaitlərdən
- əlavə
- baza
- hec biri
- şaquli və üfiqi

637 Fransada İnvəstisiya bankları kateqoriyası neçə yere bölünür?

- 2
- 5
- 3
- 1
- 4

638 Fransada investisiya bankları hansı kateqoriyalara bölünürlər?

- Maliyyə məsləhətləri verən və sənaye bankları
- sənaye bankları
- Maliyyə məsləhətləri
- hec biri
- kommersiya bankları

639 Fransada neçə ixtisaslaşmış kredit institutu mövcuddur?

- 28
- 5
- 30
- 0
- 20

640 Fransız mərkəzi büdcəsi neçə yerə bolunır?

- 2
- 5
- 1
- 4
- 3

641 Fransız mərkəzi büdcəsi hansı hissələrdən ibarətdir?

- Qəti və müvəqqəti
- Birbaşa və dolayı
- Şaquli və üfiqi
- heç biri
- qəti və dolayı

642 Mərkəzi büdcənin xərcləri neçə yerə bölünür?(Fransada)

- 2
- 1
- 5
- 3

643 Fransada mərkəzi büdcənin xərcləri hansılardır?

- Cari və kapital xərcləri
- üfiqi və şaquli
- Birbaşa və dolayı
- hec biri
- Cari və dolayı

644 Fransada vergilər neçə qrupa bölünür?

- 3
- 2
- 1
- 5
- 4

645 Fransada vergilər hansılardır?

- Gəlir,istehlak və kapital
- istehlak və kapital
- Gəlir,istehlak
- Gəlir və kapital
- Hec biri

646 Fransa qanunvericiliyinə görə, verginin müəyyən hissəsini müəssisə neçə üsulla kompensasiya edə bilər?

- 1
- 3
- 4
- 5
- 2

647 Fransa qanunvericiliyinə görə, verginin müəyyən hissəsini müəssisə hansı üsulla kompensasiya edə bilər?

- verginin azldılması ilə və ya bütöv vergini ödəməklə
- verginin azldılması
- Hec biri ilə
- Vergini qanunvericilikdən çıxarmaqla

bütöv vergini ödəməklə

648 Fransanın vergi xidmətinin struturu necədi?

- hec biri
- Maliyyə nazirliyi, baş vergi direksiyası, yerli vergi mərkəzləri
- baş vergi direksiyası, yerli vergi mərkəzləri
- Maliyyə nazirliyi, baş vergi direksiyası
- Maliyyə nazirliyi yerli vergi mərkəzləri

649 Sivil list üzrə xərclərə nə daxildir?

- kral və onun ailəsinin saxlanmasıxərcləri
- Sosial xərclər
- Müvafiq xərclər
- Səhiyyə xərcləri
- Sair xərclər

650 Böyük Britaniyanın maliyyə sisteminin əsas həlqələri hansılardır:

- ev təsərrüfatı maliyyəsi, büdcə sistemi, dövlət müəssisələrinin maliyyəsi
- büdcə sistemi, büdcədənəkənar fondlar, dövlət krediti və təsərrüfat subyektinin maliyyəsi
- büdcə sistemi, sosial siğorta, bank krediti və dövlət müəssisələrinin maliyyəsi
- büdcə sistemi, bank krediti, siğorta fondu və dövlət müəssisələrinin maliyyəsi
- sosial siğorta, dövlət krediti, büdcə sistemi, dövlət müəssisələrinin maliyyəsi

651 Böyük Britaniyanın büdcə quruluşu neçə səviyyəlidir:

- 1
- 4
- 5
- 3
- 2

652 Böyük Britaniyanın dövlət büdcəsi nədən ibarətdir:

- dövlət büdcəsi və yerli büdcələr
- birləşmiş büdcələr, milli borclar fondu

- birləşmiş fond, milli borclar fondu, milli qiymətli kağızlar fondu
- birləşmiş fond, milli borclar fondu
- dövlət bütçəsi, yerli idarəetmə orqanlarının bütçəsi, federal bütçə, bələdiyyə bütçəsi

653 Böyük Britaniyanın bütçə ili hansı dövrü əhatə edir:

- 1 apreldən 31 martadək olan müddət
- 1 oktyabrdan 30 sentyabradək olan dövr
- 1 fevraldan 1 yanvaradək olan müddət
- 1 iyuldan 30 iyunadək olan müddət
- 1 yanvardan 31 dekabradək olan müddət

654 Böyük Britaniyanın bütçələrarası tənzimləmə sisteminin tərkibi:

- subvensiya və xüsusi məqsədlər üçün qrant
- dotsasiya və subvensiya
- blok-qrant və dotsasiya
- blok-qrant və xüsusi məqsədlər üçün qrant
- dotsasiya və subsidiya

655 Böyük Britaniyanın bütçə layihəsi hansı sənəd əsasında hazırlanır:

- sifarişlər əsasında
- “hesabat balansı” əsasında
- “biznes planı” əsasında
- prezidentin sərəncamı əsasında
- proqnoz əsasında

656 Böyük Britaniyanın bütçəsinin kassa icrasını həyata keçirir:

- xəzinədarlıq
- nazirlər kabineti
- prezident aparatı
- maliyyə nazirliyi
- İngiltərə bankı

657 Böyük Britaniyanın bütçə icrasına nəzarəti həyata keçirir:

- maliyyə nazirliyi
- Böyük Britaniya bankı
- Böyük Britaniya kraliçası
- lordlar palatası
- xəzinədarlıq

658 İngiltərə yerli idarəetmə orqanları sisteminin sayı:

- 1
- 5
- 3
- 2
- 4

659 Uels və Şotlandiyanın yerli idarəetmə orqanları sisteminin sayı:

- 2
- 1
- 3
- 4
- 5

660 Böyük Britaniyadakı xüsusi fondların sayı:

- 40
- 60
- 20
- 10
- 80

661 Böyük Britaniyanın daxili və xüsusi fondlarına aiddir:

- milli sığorta fondu, pensiya fondu, tibbi sığorta fondu, yol fondu
- milli sığorta fondu, pensiya fondu, bərabərləşdirici valyuta fondu, ixrac kreditlərinin zəmanət fondları
- inkişaf fondu, yığım fondu, tibbi sığorta fondu, yol fondu
- istehlak fondu, milli sığorta fondu, amortizasiya fondu
- pensiya fondu, amortizasiya fondu, inkişaf fondu, milli sığorta fondu

662 Böyük Britaniyanın vergi sistemi neçə səviyyəlidir:

- 2
- 3
- 1
- 4
- 0

663 İngiltərənin dövlət büdcəsi hansı hissələrdən ibarətdi?

- hes biri
- şaquli və üfiqi
- BİRBAŞA VƏ DOLAYI
- ƏVVƏLKİ VƏ SONRAKİ
- Cari və milli borclar fondu

664 Maliyyə sisteminin ilk dəfə harada yaranıb ?

- Fransada
- İtaliyada
- Böyük Britaniyada
- hec birində
- Almaniyada

665 Azərbaycan Beynəlxalq valyuta fondu ilə əlagəsi nə vaxtdan yaranıb?

- 2001-ci ildə
- Sovetlər dövründə
- 1992-ci ildə
- əlagə yoxdur
- 1995-ci ildə

666 Dünya bankı hansı məqsədlər üçün kredit verir?

- Səhiyyənin inkişafına
- Sosial tədbirlərə
- təhsilin yenidən qurulması üçün istehsalatlar keçirilməsinə
- Sair tədbirlərə

- Iqtisadi islahatlar aparılmasına

667 Azərbaycanın Ümumdünya ticarət təşkilatına daxil ola bilinməsinə səbəb nədir?

- Ticarətin liberallaşması
- Hazırlıq işlərinin bitməsi
- idxlər rüsumlarının sıfır endirilməsi tələbi
- İnhisarçılığın ləğv edilməsi
- Kənd təsərrüfatına dolayı investisiyaların qyulması təklifi

668 Beynəlxalq valyuta fondu nə vaxt yaranmışdır?

- 1961-ciildə Bonnda
- 1947-ci ildə
- 1944-cü ildə Brutten Vud konfrasında
- Dünya birliyinin sərəncamı ilə
- 1954-ci ildə

669 Beynəlxalq valyutalara hansı pul vahidləri aiddir?

- Azərbaycan manatı
- Avro
- SDR, Avro və dollar
- Rus rublu
- Dollar

670 Valyuta məzənəsi nədir?

- Valyutanın üzərində yazılın qiymət
- Ayrı-ayrı ölkələrin pul vahidlərinin qızıl məzmunlarının nisbəti
- valyutaların bir-birinə dəyişdirilmə nisbət
- BVF-nin müəyyən etdiyi qiymət
- Valyutaların bazar kursu

671 Hansı maliyyə təşkilatında saxlanılır?

- Iqtisadi əməkdaşlıq fondunda
- beynəlxalq valyuta fndunda

- Bendestang bankında
- ümumdünya bankında
- Beynəlxalq hesablaşmalar bankında

672 Azərbaycan 1944-cü ildə BVF-ə niyə üz olmadı?

- Vəsaiti olmadığından
- Quruluşun müxtəlifliyi üzündən
- SSRİ-nin tərkbində olduğu halda və odaora daxil olmadığı üçün
- Beynəlxalq valyuta fondu onu üzvlüyü qəbul etmədiyi üçün
- ABŞ orada hekemon olduğu üçün

673 Beynəlxalq amortizasiya siyasəti nədir?

- Kapital və avadanlıq axımını tənzimlimək
- Dünya miqyasında əsas vasitələrinin bərpası təmin etmək
- köhnəlmə dəyərini artırıb azaltmağa əsas vasitələrin vaxtında dəyişdirilmək üçünəhtiyat vəsait toplamaq
- əsas vəsaitlərin fiziki və mənəvi köhnəlməsiarasındakı nisbəti müəyyən etmək
- Mənəvi köhnəlməni təmin etmək

674 Beynəlxalq sığorta təşkilatlarının maliyyə mexanizminə təsiri

- Müəssisə və təşkilatların əmlakını sığortalamaz
- Ölkəni lazımi pul vəsaiti ilətəmin etmək
- bankların və sığorta təşkilatlarının inkişaf sığortalanmasını təmin etməklə ehtiyat maliyyə təminatı verilməsi
- Maliyyə vəsaitlərinin xarclənməsi riskini azaltmaq
- Sığorta təşkilatları üçün metdiki baza yaratmaq

675 Azərbaycana valyuta nəzarəti orqanları hansılardır?

- Milli bank qarşısında hesab verən bütün müvəkkil banklar
- Milli bank
- valyuta nəzarəti orqanları
- Dövlət gömrük komitəsi
- Maliyyə aqentləri

676 Milli valyuta sisteminin xüsusiyyətləri ... tərəfindən müəyyən edilir :

- Ümumdünya Ticarət Təşkilatı.
- Beynəlxalq Valyuta sistemi;
- Dövlət iqtisadi inkişaf səviyyəsi, xarici iqtisadi əlaqələrin inkişaf dərəcəsi;
- Dünya bankı
- Beynəlxalq Valyuta Fondu;

677 Azərbaycan Beynəlxalq inkişaf assosisiyasının nə vaxt üzvü olmuşdur

- 1999-cu ildə
- 1992-ci ildə
- 1995-ci ildə
- 2005-ci ildə
- 1981-ci ildə

678 maliyyə bazarının hansı növü var?

- milli maliyyə bazarı
- vahid maliyyə bazarı var
- regional milli və dünya maliyyə bazarı
- regional maliyyə bazarı
- dünya maliyyə bazarı

679 beynəlxalq maliyyələşmə mənbələri hansılardır

- Avropa birliyinin vəsaiti
- transmilli korparasiyaları gəlirləri
- beynəlxalq istiqraz vərəgələri
- beynəlxalq bank kreditləri
- beynəlxalq maliyə institutlarının mənfiəti

680 beynəlxalq inkişaf assosiyası nə vaxt yaranıb

- 1999-cü ildə
- beynəlxalq inkişaf və yenidən qurma bankı tərəfindən 1973-cü ildə
- ABŞ-ın köməyi ilə 1960-cı ildə
- 2010-cu ildə
- 1953-cü ildə

681 BMT-inkişaf programı Azərbaycanda nə vaxtan təmsil olunur

- 1985-ci ildən
- 1941-ci ildən
- 1993-ci ildən
- 2010-ci ildən
- 1944-ci ildən

682 Azərbaycan İslam inkişaf bankına nə vaxt üzv olmuşdurq

- 1988-ci ildən
- 1951-ci ildən
- 1992-ci ildən
- 2010-cu ildən
- 1983-ci ildən

683 Beynəlxalq maliyyə təşkilatları hansı quruluşa malikdir?

- Səhmdar cəmiyyət
- İnstitut quruluşuna
- İctimai təşkilat
- Kooperativ təşkilat

684 BMT-nin iqtisadi Şurası neçə regional komissiya yaratmışdır?

- Avropa, Asiya
- Avropa, Afrika, Asiya, Latın Amerikası
- Afrika, Asiya, ABŞ
- Avropa, Rusiya, Çin
- Avropa, Uzaq Şərqi

685 BVF-nun Ali rəhbər orqanı hansıdır?

- Kamisiyalar
- Nazirlər konfransı
- Müdirlər Şurası
- Müşavirlər
- İdarəedicilər Şurası

686 SDR neçənci ildə buraxılıb?

- 2010-cu ildə
- 1944-cü ildə
- 1947-ci ildə
- 1985-ci ildə
- 1968-ci ildə

687 Valyuta məhbubiyyətləri nə vaxt yaranıb?

- İtaliya tərəfindən 1935-ci ildə
- 1980-ci ildə SSRİ tərəfindən
- Birinci dünya müharibəsi dövründə müharibə aparan ölkələr tərəfindən
- Almaniyada 1933-cü ildə
- İsveçrədə 1950-ci ildə

688 Valyuta klirinqi nədir?

- Qalıqların tutuşdurulması
- Məcburi ödənişlərin silinməsi
- Ölkələr arasında hesablaşma və öhdəliklərin zaçot edilməsi
- Müqavilə üzrə öhdəliklərin ödənilməsi
- Könüllü ödənişlər aparılması

689 Valyuta klirinqi nə vaxt yaranıb?

- 1991-ci ildə
- 944-cü ildə Brutton-Vuds-da
- 1931-ci ildə dünya iqtisadi böhranı zamanı
- 2010-cu ildə
- 1964-cü ildə

690 (MUQA)-nın üzvü hansı ölkələr ola bilər?

- BVF-nun üzvü olan ölkələr
- Bütün ölkələr
- Beynəlxalq yenidənqurma və inkişaf bankının üzvü olan ölkələr
- Seçki ilə gələn ölkələr

- Üzvülük haqqını ödəmək imkanı olan ölkələr

691 Beynəlxalq hesablaşmalar bankı nə vaxt yaranıb?

- 1985-ci ildə
- 1944-cü ildə
- 1930-cu ildə
- 1994-cü ildə
- 1977-ci ildə

692 Beynəlxalq hesablaşmalar bankı harda yerləşir?

- Londonda
- Nuy-Yorkda
- Bazeldə
- Parisdə
- Marseldə

693 Beynəlxalq iqtisadi inkişaf bankı nə vaxt yaradılıb?

- 1993-cü ildə
- 1933-cü ildə
- 1949-cu ildə
- 1997-ci ildə
- 1974-cü ildə

694 Beynəlxalq Valyuta Fondunun siyasəti və vəzifələri hansı sənəddə qeyd olunmuşdur:

- beynəlxalq valyuta fondunun fəaliyyətinin vəziyyətində
- dövlətlərarasındaki “dünya və birlik haqqında” imzalanan sazişdə
- “razılıq müddəələr” adlı xartiyada
- bunların heç birində
- beynəlxalq valyuta fondunun nizamnaməsində

695 Hansı təşkilatlar Ümüdünya bankı qrupuna daxil edilir:

- beynəlxalq yenidənqurma və inkişaf bankı, transmilli şirkətlər və beynəlxalq inkişaf mərkəzləri
- beynəlxalq modernləşdirmə və genişləndirmə bankı, transmilli şirkətlər, beynəlxalq inkişaf mərkəzləri

- beynəlxalq yenidənqurma və inkişaf bankı, beynəlxalq inkişaf assosiasiyası, beynəlxalq maliyyə korporasiyası
- beynəlxalq modernləşdirmə bankı, beynəlxalq valyuta bankı, beynəlxalq inkişaf mərkəzləri
- beynəlxalq valyuta bankı, beynəlxalq inkişaf assosiasiyası, beynəlxalq inkişaf mərkəzləri

696 Beynəlxalq Maliyyə Korporasiyasının vəzifələri hansılardır:

- korporativ maliyyənin bazar mexanizminin şərtlərinin iqtisadi inkişafına şərait yaradır
- beynəlxalq krediti bazar münasibətləri şərtləri ilə inkişaf etdirir
- inkişaf etməkdə olan ölkələrə maliyyə institutları tərəfindən güzəştli şərtlərlə kredit verilməsinə şərait yaradır
- dövlətin iqtisadi inkişafına təsir göstərir
- korporativ maliyyənin, daxili istehsalat münasibətlərinin ictimai-iqtisadi cəhətdən inkişafına təşəbbüs göstərir
- inkişaf etməkdə olan ölkələrə özəl kredit investorları tərəfindən güzəştli şərtlərlə kredit verilməsinə şərait yaradır

697 Mərkəzi bankların Avropa sistemi necə idarə olunur:

- Avropa sistemi ilə fəaliyyət göstərən mərkəzi bankların direktorlar şurası, Avropa sistemi ilə fəaliyyət göstərən mərkəzi bankların idarə heyəti, ümumi şura
- . . . Avropa sistemi ilə fəaliyyət göstərən mərkəzi bankların sədrələri, Avropa sistemi ilə fəaliyyət göstərən mərkəzi bankların idarə heyəti, ümumi şura
- idarəedici şura, Avropa sistemi ilə fəaliyyət göstərən mərkəzi bankların idarə heyəti, ümumi şura
- ümumi şura, Avropa sistemi ilə fəaliyyət göstərən mərkəzi bankların rəhbərlik heyəti və müşahidəçi-dispeçerləri
- . . . Avropa sistemi ilə fəaliyyət göstərən mərkəzi bankların sədrələri, Avropa sistemi ilə fəaliyyət göstərən mərkəzi bankların rəhbərlik heyəti, ümumi şura

698 Avropa Yenidənqurma və İnkışaf bankının əsas məqsədi:

- . . . maliyyə resurslarının qloballaşması, antiinhisarcılıq və qeyri-mərkəzləşdirmə, enerji, nəqliyyat, ünsiyyət şəbəkələrinin təkmilləşdirilməsi
- özəlləşdirmə fəaliyyəti, antiinhisarcılıq və qeyri-mərkəzləşdirmə, Avropanın enerji, nəqliyyat və telekommunikasiya şəbəkəsinə qoşulması
- Mərkəzi və Şərqi Avropada bazar iqtisadiyyatına keçid iqtisadiyyathı ölkələrdə özəl müəssisələrin və sahibkarlığın inkişafına stimullaşdırıcı təsir göstərmək
- . . . dövlət mülkiyyətinin iqtisadi böhran vəziyyətində mərkəzləşdirilmiş maliyyə resurslarının bölgüsü və kəndlərdə kolxoz və sovxoza inkişafına təsir göstərmək
- Avropa ölkələrinə dövlət krediti və qrantlar əldə etməsinə kömək etmək və müştərilərin ödənişlərinin tam yerinə yetirilməsinə xidmət göstərilməsində səy göstərmək

699 Rusiya federal bütçə xərclərinin strukturunda dəyəri ən böyük paya malikdir ...

- Məhkəmə.
- Mədəniyyət, incəsənət və kino;
- Əsas tədqiqat və elmi-texnoloji tərəqqi təşviq etmək;
- Səhiyyə və tibbi yardımalar
- Mülki müdafiə;

